

SERGEY ALEKSANDROVIÇ YESENİN

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

*Bu kitab "Sergey Yesenin. Şeirlər və poemalar"
(Bakı, Azərnəşr, 1975) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Rus dilindən tərcümə edəni:

Əliağa Kürçaylı

891.713-dc22

AZE

Sergey Yesenin. Seçilmiş əsərləri. Bakı, "Avrasiya press", 2006, 168 səh.

Bu kitaba XX əsr rus poeziyasının en çox sevilən şairlərindən biri olan Sergey Yeseninin şeirləri ve poemaları daxil edilmişdir. Mayası sevgiyle, təbiətə vurğunluqla, səmimi və ülvi hisslerle yoğrulmuş Yesenin poeziyası bu gün də öz təravəti və herarəti ilə könülləri oxşayır.

ISBN10 9952-421-71-9

ISBN13 978-9952-421-71-2

© "AVRASIYA PRESS", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

NƏŞRİYYATDAN

Sergey Aleksandroviç Yesenin (1895-1925) romantik rus şerinin görkemli nümayendelerinden biridir. O kəndli ailəsində anadan olmuş uşaqlığı ana babasının himayəsində keçmişdir. Doğuluğu Ryazan quberniyasının Konstantinovo (sonralar Yesenino adlandırılmışdır) kənd dördillik məktəbini əla qiymətlərlə bitirərək (1909) təhsilini Spas-Klepikovski müəllim məktəbində davam etdirmişdir.

1912-ci ilin yayında Moskvaya gələrək ədəbi həyata qoşulan şair o vaxtlar xalq içərisində çıxmış gənc ədəbiyyatçıları birləşdirən Surikov adına ədəbi-musiqi dərnəyinin üzvü olur. O, müntəzəm olaraq Şanyavski xalq universitetinə gelir, tərəqqipərvər ehvali-ruhiyyəli professorların mühazirələrini dinləyirdi. Sonra İ.D.Sitinin mətbəəsində işe düzələn Yesenin inqilabı hərkətə feal qoşulur ve 1914-cü ilde "Put pravdi" qəzetiində onun "Dəmirçi" şeri dərc olunur.

1915-ci ildə Yesenin Peterburqa köçərək A.A.Blok, S.M.Qorodetski, N.S.Qumilyev kimi dövrünün qabaqcıl yazıçıları ilə tanış olur. Peterburq həyatı şairin dünyagörüşünün formallaşmasında müstəsnə rol oynayır.

1916-ci ildə ilk şeirlər kitabı "Radunitsa" (Pravoslav məzhebinde Pasxadan sonrakı həftədə dünyasını deyişənləri yad etmək) çap olunur. Yesenin sonrakı illərdə yazdığı poemalarda ("Coşqunluq", "Yad diyar", "Qüdrətli") kənd ab-havası, kəndli ovqatı çox güclüdür. Təsadüfü deyildir ki, S.Yesenini vaxtile "böyük milli şair" adlandıran M.Qorki onun "xalq dilini gözəl bilməsini" öne çekir ve "xalis rus şairidir", - deyə heyranlıqla bildirirdi.

S.Yesenin 1919-1923-cü illərdə imajinizm ədəbi cəreyanına qoşulmuşdur. İmajinistlər yaxınlıq şairin müvəqqəti olaraq ictimai həyatdan əzaqlaşmasına səbəb olmuşdur ("Meyhanlı Moskva" (1921-1924) silsiləsi, "Qara adam" (1925) poeması). Lakin Yesenin cəmiyyətdən, Rusiya həyatından kənardə qala bilməzdi. Bunu o, 1922-1923-cü illərdə ABŞ və Avropa ölkələrinə səyahəti zamanı daha aydın dərk etmişdi. 1924-1925-ci illər onun yaradıcılığında dönüş illeri olmuşdur. "Sovet Rusiyası" toplusu, "Böyük yürüş haqqında nəğmə", "Vətənə dönüş", "Səma təbiliçisi", "Kantata" kimi əsərlər buna parlaq misaldır. "Anna Snegina" (1925) poemasında yeni, çağdaş rus kəndinin realist təsviri verilmişdir.

O, 1924-1925-ci illərdə Bakıda olmuş, bir müddət Mərdəkanda yaşamışdır. Bakıda olarken ədəbi və ictimai həyatda feal iştirak etmişdir. Bakı həyatı Yeseninin yaradıcılığında nikbinlik ehvali-ruhiyyəsini, beynəlmiləlçilik motivlərini gücləndirmişdir. Yesenin bir sıra məşhur əsərlərini, o cümləden "Anna Snegina" poemasını, "Iran nəğmələri" silsiləsinə daxil olan şeirlərin bir çoxunu burada yazmışdır.

TƏRCÜMEYİ-HALIM

1895-ci ilin 21 sentyabrında (3 oktyabr) Ryazan quberniyası, Ryazan qəzasının Kozmin mahalındaki Konstantinovo kəndində anadan olmuşam.

İki yaşından çox da dövlətli olmayan ana babamın yanında təribə almışam. Babamın üç yetkin subay oğlu vardı. Bütün uşaqlığım demək olar ki, onlarla keçmişdir. Dayılarım çılgın və dələdüz oğlanlardı. Üç yaşı yarımdan onlar məni yəhərsiz ata mindirib yortardılar. Yadimdadır, vahimə içində atın yalından bərk-bərk yapışardım. Sonra onlar mənə üzmək öyrətdilər. Dayılarımdan biri (Saşa dayı) məni qayığa mindirib sahildən əzaqlaşdırıar, paltarımı soyundurur, küçük kimi suya atardı. Üzmək bilmədiyimdən qorxa-qorxa əllərimlə suyu şappıldadardım, ağız-burnuma su dolub məni təntidəndə o qışqırardı: "Bu əfəlliklə sən nəyə gərəksən, ay qırışmal".

"Qırışmal" onun xoşladığı söz idi. Sonra, səkkiz yaşındanda, o biri davim üçün tez-tez ov ilini avəz edərdim, vurdugu ördəkləri üzə-üzə göllərdən gətirərdim. Ağaclara da məharətlə dırmaşardım. Uşaqlar arasında həmişə dəstəbaşı və davakar sayılardım, özü də üzüm-gözüm cırmaq-cırmaq olardı. Dacalliyima görə məni bircə nənəm söyərdi, babam isə məni yumruq davasına çəkər, tez-tez nənəmə deyərdi: "Ay səfəh, ona dəymə, belə adam möhkəm olar!" Nənəm məni yaman sevirdi, mənə olan nəvazığının həddi-hüdudu yox idi. Bazar axşamları məni çımdırır, dirnaqlarımı tutar, saçlarımı gənəgərçək yağı sürtərdilər, cünki qalın-qıvrım saçlarımı heç bir daraq batmırı. Yağ da az kömək edirdi. Mən həmişə qara qışqırıq salardım və hətta, indi də bazar ertəsi günlərini yada salanda tüklərim ürpərir.

Uşaqlığım belə keçdi. Böyüyəndə məni kənd müəllimi etmək istədilər, ona görə də məni kilsə - müəllimlik məktəbinə qoydular, buranı qurtarandan sonra Moskva müəllimlər institutuna daxil olmalı idim. Xoşbəxtliyimdən, bu, baş tutmadı.

Şeir yazmağa erkən, doqquz yaşından başlamışam, lakin şüurlu yaradıcılığımı 16-17 yaşından hesab edirəm. Bu illərdə yazdığım bəzi şeirlər "Radunitsa" kitabında çap olunmuşdur.

On səkkiz yaşında şeirlərimi jurnallara göndərib, onların çap olunmadığını görəndə təəccübləndim və Peterburqa yola düşdüm.

Orda məni sevinclə qarşılıdılardı. İlk gördüğüm Blok, ikincisi Qorodetski idi. Bloka baxanda məni tər basdı, çünkü ilk dəfə idi canlı şair görürdüm. Qorodetski məni əvvəllər haqqında heç nə eşitmədiyim Klyuyev ilə tanış elədi. Bütün daxili ziddiyətimizə baxmayaraq, Klyuyev ilə mənim aramda böyük dostluq yarandı.

Ela bu illərdə Şanyavski Universitetinə daxil oldum, cəmisi il yarımla burada qalıb yenidən kəndə qayıtdım.

Müasir şairlərdən hamidən çox Blok, Beli və Klyuyev mənə xoş gəldirdi. Forma cəhətdən Beli mənə çox şey verdi, Blok və Klyuyev isə məni lirikaya alışdırıldılar.

1919-cu ildə mən yoldaşlarımıla birlikdə imajinizmin manifestini çap etdim. İmajınızm bizim təsdiq etmək istədiyimiz formal məktəb idi. Lakin bu məktəb həqiqəti rəbitəsiz obrazlarlığında görüb, heç bir zəmini olmadığından aradan çıxdı.

Bir sırı dini şeir və poemalarımdan məmənnuniyyatla əl çəkərdim, lakin onlar, ümumiyyətlə şairin inqilabın qədər keçdiyi yol kimi böyük əhəmiyyətə malikdir.

Səkkiz yaşından nənəm məni özü ilə müxtəlif monastırlara apardı, nənəmə görə bizdə həmişə hər cür zəvvar kişilər və qadınlar qalardı. Müxtəlif dini mahnular oxunardı. Babam isə tərsinə, boğazını işlatmayı xoşlardı. O həmişə adamlara kəbinsiz toyular düzəldərdi.


Kənddən gedəndən sonra mən öz silkim barədə xeyli fikirləşməli oldum.

İngilab illərində bütünlükla Oktyabrın tərafında olmuşam, ancaq hər şeyi özümə görə – kəndlə təməyülündən qəbul etmişəm.

Formal inkişaf cəhətinə indi məni ən çox Puşkin cəlb edir.

Tərcüməyi-halimin başqa tərəflərinə gəlincə—onlar mənim şeirlərimdədir.

*Sergey Yesenin
oktyabr, 1925*



* * *

Qış oxuyur – haray salır,
Minbir səslə layla çalır
 Qalın meşə göy şamlara.
Hor tərəfdə qəm-kədərlə
Ağ buludlar dəstələrlə
 Uçur uzaq bir diyara.
Çöldə boran çox havalı,
Sərir yerə ipək xalı, –
 Qan dondurən bir soyuq var.
Sərcələr boz yumaq kimi
Yetim qalmış uşaq kimi
 Pəncərəyə siğiniblar.
Üşüyürlər körpə quşlar,
Onlar acdır, yorulmuşlar, –
 Bir-birinə siğinib bərk.
Tufan işə dəlisayaq
Pəncərəni döyür taq-taq,
 Daha güclü hirsənərək.
Bax, bu qarlı qasırğada,
Pəncərənin qabağında
 Yuxulayıb zərif quşlar.
Onlar yuxu görür bu dəm:
Günəş doğub, gülür aləm
 Bahar gəlib, gözəl bahar.

1910

* * *

O yerde ki kələmlərin cərgəsi
Üfüqlərə gülab vurur yaz günü,
Bax, orada ağaçqovaq körpəsi
Anasının əmir yaşıł döşünü.

1910

* * *

Axşam düşür gölün üstə,
Par-par parıldayıր şəbnəm.
Mən durmuşam yolun üstə,
Bir söyüdə söykənmişəm.

Düşür ayın gur şoləsi
Evimizin üzərinə.
Haradasa bülbül səsi
Eşidirəm bu dəm yenə.

Nə gözəldir, necə xoşdur,
Ətraf isti ocaq kimi.
Ağcaqayın dayanmışdır
Nəhəng bir şam-çıraq kimi.

Lap uzaqda – o sahildə
Ətəyində bir meşənin
Toxmağının səsi gəlir
Yuxulu bir gözətçinin.

1910

* * *

Sübən al şəfəqiyle bəzəndi gölün üzü,
Yenə meşəxoruzu ağlayır həzin-həzin.

Yuvada dəfn olunub, ağlayır sarıköynək,
Təkcə mən ağlamıram, nura qərq olub ürək.

Yol üstə çıxacaqsan, – axşam, bilirəm bunu –
Təzə ot tayasına sığınaraq qonşunun.

Dəmlənincə öpərem, çiçəktək əzərem mən,
Sevincdən dəmlənənə zaval yoxdur qətiyyən.

Xumarlanıb, sən ipək darayı salarsan,
Sübədək dəm, mənimlə kolluqlarda qalarsan;

Qoy indi qırqovullar ağlasın həzin-həzin,
Qəmli bir nəşə olur qızaranda dan üzü.

1910

* * *

Yaxşı qızdı Tanyuşa, kənddə ona tay hanı,
Qırmızı baxyə ilə işlənmişdi ağ donu.
O pələd dalındakı dərəyə endi axşam,
Ay da buludlar ilə oynayırıdı biaram.

Qıvrım saçlı bir oğlan gəlib elədi təzim:
“Başqasıyla evləndim, əfv et məni, əzizim”.
Qız ağardı kəfəntək, əsdi don vuran kimi,
Hörükər gərdənində qıvrıldı ilan kimi.

“Sən də, mavigöz oğlan, hirsin tutmasın mənə,
Gəldim deyəm: gedirem mən də başqa birinə”.
Səhər zəngi deyil bu, toy, nişan dəsgahı var,
Atlar çapır, üzünü gizləmişdir atlılar.

Ağlayır Tanyuşanın qəmli ata-anası,
Tanyanın gicgahında ağır çəkic yarası...
Üzünü çiçək kimi bəzəmişdi al qanı, –
Yaxşı qızdı Tanyuşa, kənddə ona tay hanı.

1911

* * *

Ana Kupalnitsaya meşəiçi gedirdi,
Ayaqyalın şəh üstə ətrafi seyr edirdi.

Ayağını sehirli tikanlılar dalayırdı,
Mələkotu batdıqca zavallı ağlayırdı.

Ağrı tutdu, böyrünə atdı ana əlini,
Ufıldayıb o, yerə qoydu bari-həmlini.

Mən doğuldum nəğməylə, yorğanım yaşıł otlar,
Qövsi-qüzəh bələyə bələdi məni bahar.

Kupala gecəsində doğulub böyüdüm mən,
Falçı mənə səadət vəd eləyir bugündən.

Lakin barışammaram bu cür səadətimlə,
Qaş-gözü də seçmişəm mən öz fərasətimlə.

Mən bir qar danəsitək mavilikdə itirəm,
İstərəm tale verən izimi də itirəm.

1912

AĞCAQAYIN

Pəncərəmin öndən
Ağcaqayın görünür,
Gümüşdəndir elə bil,
Bəyaz qara bürünüb.

Salxım budaqlarında
Qar donubdur şaxtadan,
Sallanan saçاقları
Sanki bəyaz baftadan.

Dayanıb ağcaqayın
Sükut içrə uyğulu,
Şəfəq altda yanın qar
Andırır qızıl pulu.

Oyanıb tənbəl-tənbəl
Şəfəq ətrafi öpür;
O, qarlı budaqlara
Təzədən gümüş səpir.

1913

* * *

Qızıl dərili qarmon, zilə çək, dillən yenə,
Adaxlımı qarşıla, gözəl qız, yola çıx sən.

Qəlbimdə firuzənin, yaz gülünüñ ziyası,
Qarmonumda çalıram mavi gözlər havası.

Göl üstə naxış vuran səhər şəfəqi deyil,
Sənin yolda görünən əlvən örپeyindi, bil.

Oyanıb tənbəl-tənbəl
Qız da adaxlısının qulaq assın səsinə.

1912

ANA DUASI

Köhnə bir koma vardır
Kəndin lap qıraqında.
Ana dua eləyir
İkona qabağında.

Ana dualarında
Oğlunu salır yada,
O, vətəni qoruyur
Uzaq eldə davada.

13

Silib göz yaşlarını,
Dua eləyir ana.
O yorğun gözlərində
Arzular gəlir cana.

Ana bir sehra görür, –
Bu, döyük səhrasıdır,
Torpağa sərilən də
Qəhrəman balasıdır.

Alovlu qan fışqıran
Köksündə yaralardır.
O donmuş əllərində
Düşmən bayraqı vardır.

Səadətdən, ələmdən
Tamam donubdur ana,
Dayaq olub əlli
Əyilmiş çal başına.

Bu dəm qaşlarına da
Ara-sıra dən düşür.
Yaşlar mirvari kimi
Axıb gözündən düşür.

1914

* * *

Sən ey alın təriylə işlanmış qara torpaq,
Necə əzizləməyim – sevərek, oxşayaraq!

Taxta körpü üsteyəm, göydür gölün sinəsi,
Axır mənim sinəmə axşamın xoş nəşəsi.

Uzaqda boz örtüklü alaçıqlar ucalır,
Qamışlar boğuş səslə elə bil layla çalır.

Qızıl tonqal qızardıb – sacayağı qan kimi,
Ayın gözü tonqalda nur saçır yanın kimi.

Qürub şəfəqi altda çömbəlib sakitanə
Biçinçilər qocaya qulaq asırlar yenə.

Uzaqlarda, hardasa, çay burulan bir yerde
Balıqçı nəgmələri ucalır pərdə-pərdə.

Qalay kimi parlayır çılpaq bataqlıq yeri...
Sən qəmli bir nəgməsən – Rusyanın kədəri.

1914

* * *

O yerdə ki, quru çöp hörülüb hasar kimi,
Gicitkan sapsarı;
Söyüdlərə sığınib yetim uşaqlar kimi
Kəndin boz daxmaları.

Orda zümrüd göl boyu, geniş dərələr boyu,
Geniş çöllər uzunu, –
Sibir dağlarınındək daş-kəsəkli qum yolu
Uzandıqca uzanır.

Rusiya yayılıbdır Mordova, Çuda qədər,
Onun nə qorxusu var.
İnsanlar bu uzanan yollar ilə gedirlər,

O qandallı insanlar.

Onlar hamısı qatil, oğurluqla ömr edən, –
Sərt taleyin qərarı.

Onlardakı o qəmli baxışları sevdim mən,
O sallaq yanaqları.

Qatillərin kefindən neçə şər əməl doğar,
Ürəkləri sadədir,
Qaralmış üzlərində göyəribdir dodaqlar,
Əyilib əsir tir-tir.

15

Bir şeylə fəxr edirəm, bunu gizləsom belə,
Qəlbən təmizəm mən də.
Lakin mən də kimisə öldürrəm bıçaq ilə
Xəzan yeli əsəndə
Məni də apararlar tozlu-torpaqlı yolla,
Qumların üzərindən.
Boynumdakı kendirlə, ağır qəmlə, qandalla
Ülfət bağlayaram mən.
Təbəssümə başımı dik tutaraq bir qədər
Bu yolla keçən zaman,
Yaşadığım illərin izini silib gedər
Soyuq dililə tufan.

1915

İNƏK

O qocalıb, diş tökülb,
Buynuzunda qat-qat illər.
Sərt naxırçı döyüb onu
Otaranda axşam-səher.

Siçan küncdə nəsə didir,
Osa baxmir bu səs-küyə.
O öz ala buzovuyğun
Dalıb qəmli düşüncəyə.

İllk sevinci dəydi daşa,
Buzovun görmədi inək.
Odur, cökə ağacında
Dərisin yellədir külək.

Balasının taleyinə
Qovuşacaq o da bir gün,
Boğazına çatı salıb,
Apararlar kesmək üçün.

Yazıq inək, qəmli, arıq...
Buynuzuyla didir yeri.
O, xəyalən görür bu dəm
Otlu-suğu kövşənləri.

1915

İT HAQQINDA NƏĞMƏ

Qızılı həsirə bənzər bəlimdən
Düzəlmış, itlərin damında səher
Qancıq küçükłədi düz yeddi dənə:
Balaca küçükler, sarı küçükler.

Qancıq axşamacan küçüklerini
Oxşadı, çəkdi də dililə daraq.
İliq südlə dolu əmcəklərini
Əmdilər balalar dərtişdiraraq.

Ele ki, axşamın ətrini alıb,
Toyuqlar cərgeylə tar üstə çıxdı.
Gəldi ev sahibi, qaş-qabaq salıb,
O yeddi küçüyü torbaya yiğdi.

Qalın qar üstüylə qaçırdı qancıq,
Qaçırdı çatmaqcın ev sahibinə...
Suyun səthi aram olmurdu ancaq
Ləpelər bir-birin qovurdu yenə.

Ana it sahildən qayıtdı geri,
Dililə böyrünün tərin sildi o.
Evin üstündəki nurlu qəməri
Yeddi küçüyündən biri bildi o.

Başını qaldırıb səmaya baxdı,
Süzdü maviliyi zingildəyərək,

Ay da asta-asta sürüşüb axdı,
Təpələr dalında gizləndi bərk-bərk.

Dilənci payıtək – ona hər ötən
Daş atırdı, bunda nəşə var kimi.
Bir daş gözlərini itin qəflətən
Tökdü qar üstünə ulduzlar kimi.

1915

Yer üzünü dəyişə bilməz mahmılars,
Titrətməz yarpaqları.
Bir taxtaya ömürlük mixlanıb qalar
Qırmızı dodaqların.

Əbədi açar onda hərəkətsiz əlini,
Sənin Pilatini¹ sönər.
Səs gələr: İli, İli, lama savaxvani²,
Məni qüruba göndər.

* * *

Yağdı bahar yağışı, o deli tufan
Susdu dayandı birdən.
Sənə, Sergey Yesenin, baxanda inan,
Yaman darıxıram mən.

Darıxdırır, görünməz şəhpər səsini
Göylər altda dinləmək:
Nəğmən ki, babaların pak türbəsini
Oyada bilməyəcək.

Keçmişinin o uzaq üfüqlərinə
Bağlanıb bütün sözün.
Küləkdə yox, cildlərdə dinəcək yenə
Gördüyün röya, düzü.

Kimi əyer çıynını, kimi oturar,
Döner gərilmiş simə.
Kimesə lazımlar yazdığını əşar,
Özün isə heç kimə.

Bryusovu, Bloku şerin tərpədər,
Silkələr özgələri.
Yenə məşriqdən doğar qızıl bir səhər,
Ani yanar dan yeri.

1916-1917

YOLDAŞ

O, adı bir fəhlənin oğlu idi, deməli,
Onun həkayəti də çox uzun olmayıcaq.
Saçını rəngləmişdi sanki gecənin əli,
Gözləri mehribandı, mavi rəngdəydi ancaq.

Atası sübh çağından günəş batana qəder
Kürəyində ruziyün ağır yük daşıyardı.
O isə günlərini işsiz-gücsüz keçirər,
Xristos bir də pişik – iki yoldaşı vardi.

Pişik qocalmışdı çox, eşitməzdə birçə an
Milçək viziltisini, sıçanların səsini.
Xristos ikonada ananın qucağından
Süzərdi tavan altda göyerçin dəstəsini.

Bir kimse bilməzdə ki, dünyada var Martin də,
Bax, bu sayaq keçərdi qəmli günər karvanı.
Kasib süfər dalında hərdən nahar edəndə
Atası öyrədərdi ona "Marselyozanı".

¹ Ponti Pilat – b.e. 26-36-cı illərində İudeya əyalətində Roma canışını

² Qədim yəhudi dilində tərcüməsi: "Xudaya, xudaya, nə üçün məni burda qoydun".

“Böyüyersen, hər şeyi anlayarsan... – deyərdi, –
Bilərsen ki, nə üçün dilənçiyik biz belə!”
Küt biçaq əllərində əsərdi, titrəyərdi
O, qurumuş çörəyi doğrayanda güc ilə.

Rəndələnmiş pəncərə altında
Bu dəm
Qopdu güclü qasırğa, qarışdı
Aləm;
O bahar alovutək, sellərtək
Coşan
Rus xalqıydı – çağrışı, tələbi –
Üşyan!

Hayqırır dalğalar,
Oxuyur sərt tufan.
Gözlər yanır par-par
Mavi qaranlıqdan.

Ölüm-dirim döyüşü,
Meyitlər qalaq-qalaq.
Qorxunun bərkdir dişi,
O diş qırıldı ancaq.

Hey yüksəliş, etila,
Çığırkı, səs, hay-haray.
Dibsiz bir mağaraya
Axır intəhasız çay...

Kiminsə son saatı
Çatdı, o kədərli an...
Fəqət o heç qorxmadı
Düşmən baxışlarından!

Ürəyinin telləri
Möhkəmdi, qorxmur, yanır.
Onun qansız əlləri
Bir ümidi uzanır.

Nahaq sürmədi ömür,
Udub hava, içib su;
Fəqət sizə bənzəmir
Onun sənən arzusu...

Çatdı evin eyvanında
Martine birdən-birə
Atasının son anında
Çekdiyi o son nərə.

Göz şিসince o, ağladı,
Dodaqları göy idi.
Diz çökərək qucaqladı
O, soyumuş meyiti.

Sonra başın qaldıraraq
Sildi göz yaşlarını,
Evə qaçıb, ikonaya
Dikdi baxışlarını.

“Eşidirsən? İsa, İsa,
Təkəm. Görürsen yəqin?
Səsleyirsa, çağırırsa
Səni yoldaşın Martin...

Atam həlak olub, ancaq
O ölmədi qorxaqtək.
O bizi də çağırır bax,
Dostum İsa, gel gedək.

Bərabərlik, əmək, bir də
Azadlığın naminə
Ruslar herbə gedən yerdə
Kömək gərəkdir yenə!..”

Günahsız çağrışı bu an
Dinləyib çox mehriban,

İsa düşdü ikonadan –
Ananın qucağından.

Onlar əl-ələ gedir,
Gecə qapqara zülmət.
Min bir bəla vəd edir
Bu ağ saçlı sükunət.

Taleyin əbədi səadətiyle
Çiçek açmadadır ümid baharı.
Ferval küləkləri məhəbbət ilə
Göz qapaqlarını öpür onların.

Qəflətən başladı atəş saçmağa,
Heybetlə uladı o mis gülələr.
Balaca İsanı sərdi torpağa
Duyğusuz gülələr, hissiz gülələr.

Dinləyin:
Dirilmə olmaz bir daha!
O bədən gömündü qara torpağa:
O Mars səhrasında
 Uzanıb
 Yatır.

Anası yenə ordadır.
Ora dönəmeyecek övladı bir də.
 Həmin o yerdə
Pəncərə önündə qoca pişik də
Sanki durub keşikdə
İti caynağıyla tutur qəməri...

Martin sinə-sinə sürüñür səssiz:
“Mənim şahinlərim, əsirsiniz siz,
 Əsir eləyiblər
 Siz şahinləri!”

Getdikcə tutulur, tutulur səsi,
Elə bil kiminsə iti pəncəsi
 Sixır boğazını,
 Od yağır yenə.

Fəqət bir təmkinlə səslənir çöldə,
Gah asta, gah güclü
 Hey dönə-dönə
Dolaşır ağızda, dolaşır dildə
Dəmirdən də möhkəm
 Söz:
“Rre-es-puu-ublika!”
 Petroqrad.

Mart, 1917

* * *

Ay dözümlü ana, sabah sən məni
Tez oyat, yuxuma tezdən qat haram.
Yolun kənarında, keçib təpəni,
Əziz bir qonağı qarşılayaram.

Bu gün mən meşənin six qucağında
Enli təker izi gördüm çəməndə¹.
Onun haləsini səma tağında
Yaman titrədirdi külək əsəndə.

O, sabah sübh çığı yorğalayacaq,
Gizlədib kolluqda papaq – qəməri.
Qızıl quruğunu yelləyib dayça
Nura qərq edəcək geniş çölləri.

Yuxudan tez oyat məni sən səher,
Bizim pəncərədən işiq düşərkən.

¹ Gunoşə işaretidir.

Lap yaxın zamanda, belə deyirlər,
Məşhur rus şairi olacağam mən.

* * *

L.I.Kaşinaya

Mən səni tərənnüm edəcəm yəqin,
Sonra da evimiz, xoruz, peç, qonaq...
Mənim hər nəgməmə o zaman sənin
Qızıl inəyinin südü axacaq.

1912

* * *

İnanıram, inanıram, səadət var!
Al günəş də sönməmişdir göydə hələ.
Falçı kimi, üfüqdəki qızartılar
Xoş bir xəbər vəd eləyir innən belə.
İnanıram, inanıram, səadət var!

Səslən, səslən, ey qızılı rus torpağı,
Siz də əsin, ay cilovsuzı dəli yellər!
Xoşbəxt odur, bacarıbdır anlaması
Sənin çoban kədərini mənim qədər.
Səslən, səslən, ey qızılı rus torpağı.

Mən sevirəm gur selini təbiətin,
Ulduzların suda çımək tellərini.
Mən sevirəm çox lütfkar bu millətin
Bu lütfkar əzabını, kədərini
Mən sevirəm gur selini təbiətin.

1917

Yamyaşıldır saçların,
Qız sinəsidir sinən,
Ay zərif ağaçqayın,
Nə baxırsan gölə sən?

Külək nə deyir sənə,
Nə deyir bu qum, torpaq?
Yoxsa budaq – telinə
Taxacaqsan ay – daraq?

Aç ağaç düşüncənin
Sırrını, hər işini.
Sevdim payızda sənin
Qəmlili titrəyişini.

Ağac dindi bu zaman:
“Gecə ulduzlarını
Səpəndə, burda çoban
Tökdü göz yaşlarını.

Kölgə sərirdi qəmər,
Hər tərəf zümrüd kimi.
Çoban baxıb mükəddər,
Qucaqladı dizimi.

Köks ötürüb söylədi
Budaqlar əsən anda:
– Əlvida, görüşərik
Durnalar qayıdanda”.

15 avqust 1918

* * *

Nəğmələr, nəğmələr, nədir bu fəğan?
 Yoxsa, qüdrətiniz tükəndi birdən?
 Mavi sükunətin sapını bu an
 Saçıma hörməyi öyrənirəm mən.

Sakit, ciddi olam indi mən gərek,
 Sükutu ulduzlar öyrədir mənə.
 Yol qıraqındakı o söyüdlərtək
 Duram keşik çəkəm Rusiya elinə.

Yaxşıdır bu aylı payız çağında
 Tək-tənha çıxasan göy çəmənliyə.
 Söz – sünbüllü yiğasan yol qıraqında
 O boş, o zavallı çanta – ürəyə.

Ürəyi sağalmır sakit sohralar,
 Yoxsa, oyatmayım nəğmələr, sizi?
 Axşamın qızılı bir tufanı var,
 Onunla süpürür saldığım izi.

Açır ürəyimi xoş xəber kimi
 Meşə üzərində donan bu nida;
 “Payızda qızılı cökələr kimi
 Ey insan, soyuq ol sən də dünyada”.

1918

* * *

O səfəh səadət bu imiş demek,
 Bəyaz pəncəresi açılıb bağa!
 Axşamın şəfəqi qızıl sonatək
 Başladı göl üstə qanad açmağa.

Suya kölgə salan ağaçayınlar,
 Qızılı sükunət, salamlar sənə!
 Taxtapaş üstündə qarğı bir qatar
 Axşam ulduzuyla saymış yenə.

Asta addımlarla, azca kənardı –
 Orda ki, gül-çiçək açıb bağça-bağ –
 Zərif bir qız gedir bəyaz pałtarda,
 İncə bir nəğməni təkrarlayaraq.

Mavi əba kimi çöle sərasər
 Axşam ayzınızı sərər təbiət...
 O tər yanaqlara gül rəngi çökər,
 Ah, səfəh səadət, əziz səadət!

1918

KANTATA

Uyuyun, uyuyun, əziz qardaşlar,
 Yenə de bu torpaq – mehriban ana
 Dönməz qoşunundan yiğib bir qatar
 Göndərər Kremlin divarlarına.

Yeni nəsil gələr üstünə yerin,
 Şəfəq zər şimşəklə yanmağa başlar.
 Nurunda əbədi sərdabaların
 Uyuyun, uyuyun əziz qardaşlar.

Darvaza önündə qızıl möhürtək
 Günəş keşik çəkir sizə biqərar...
 Uyuyun, uyuyun, əziz qardaşlar,
 Sizin yanınızdan cərgələnərək
 Ərzin sabahına yeriyir xalqlar.

1918

SƏMADAN TƏBİLÇİSİ

L.N.Starka

1

Ey qullar, ey qullar! O qarnınızla
Yaman yapışbsız bu torpağa siz.
Bugün atlar ayı bircə ağızla
Suların üzündən içdi tərtəmiz.

Ulduzlar tökülür yarpaqlar kimi
Çağlayan çaylara bizim səhrada.
Yaşasın inqilab ilk bahar kimi,
Yaşasın inqilab yerde, səmada!

Bombatək atırıq ürəyimizi,
Yayrıq hər yana çovğun sədası.
Bizim suyumuzu, çörəyimizi
Verməz səmaların o ikonası!

İndi bizlərimi qorxudacaqdır
O ağ meymunların sərkərdəleri?
Dünya süvaritək sürür haçaqdır
Yeni bir sahilə şimşek kəhəri.

2

Güneş özü ağlarla
Sazişə girsə, – düzü
Biz güneşin köksünə
Sancarıq süngümüzü.

Ay, qara qüvvələrə
Əger dost olsa, – onda
Biz daşqalaq edərik
Onu göyün qoynunda.

Səmadan buludları
Biz qovarıq mal kimi,
Ərzi qövsi-qüzehdən
Asarıq qaval kimi.

Bu mavi məmləketin
Çölündən, çəmənindən
A qəmli ana torpaq,
Bize nəğmə söyle sən.

3

Əsgərlər, əsgərlər, əsgərlər gedir
Ölümün üstünə parlaq qamçıtlək.
Kim bilsə azadlıq, qardaşlıq nədir
Ölümünün önündə titrəməyəcək.

Dumana kimdə ki, nifrət var hələ
Qoy six cərgelərdə dursun, səfərber.
Həmin o günəş də sərt əlləriylə
Qızıl bir təbili çalar, döyəclər.

Döyəclər və gedər səpələr səsin
Üstünə hünərin, gücün, vüqarın,
Üstünə kilsənin, qara məhbəsin,
Bir də ki, üstünə ağ meymunlarının.

O səsdə kalmık da, tatar da görər
Çiçək açmasını arzu-istəyin.
Birdən alovlanar o qara göylər
Şəfəq quyruğuyla qızıl inəyin.

4

İnanın, qələbə bizim olacaq!
Gedirik o təzə sahilə səri.
Dalğalar sahili cırmaqlayaraq
Yığır ağ əliylə qızıl qumları.

Tezliklə, tezliklə sonuncu dalğa
Səpər işığını milyon qəmərtək.
Ürək kommunaya, bu elə, xalqa
Pasxa şəmi kimi nur çıləyəcək.

Dəmir cərgələrlə, dost cərgələrlə
Gedirik, dünyani birləşdirək biz.
Gedirik, toz kimi qarışib yelə
Ağ meymun buludlar əriyir təmiz.

Gedirik, meşənin dalında ancaq
Buludun, dumannı çıxıb qoynundan
Bizim bu göylərin təbilçisi bax,
Günəş – təbili döyür bu zaman.

1918

* * *

Küləklər, küləklər, qarlı küləklər,
Süpürün ömrümdən keçən günləri.
İstərəm bir fidan olam təzə-tər,
Ya bir çiçək olam, bəzəyəm yeri.

Özümçün, hamıçün ölmək istərəm,
Çoban tütəyinin nəğməsi altda.
Ulduzlu qumrovlar səpir qar bu dəm
Axşam səmasının qübbəsi altda.

Xoş bir cazibe var o aydın səsde,
Çovğunda batırır ağrıları da.
İstərəm ağaçtək bir ayaq üstə
Dayanam sakitcə yol kənarında.

Mən kövşək səsləri altda kəherin
Qucmaq istəyirəm qonşu kolları.
Ey gümüş qəmərin nur pəncələri,
Mənim kədərimi göyə aparın.

1919

* * *

Yaralı yolların üstündə yenə
Payızı ahənglə ulayır bayquş.
Artıq eýilməşdir başım çiynimə
Qızıl saçlarımın kolu da solmuş.

Gəzir qu-qu səsi gen səhralarda,
Salam, mavi qonaq, ay ana qovaq.
Tezliklə ay çimib gümüşü qarda,
Qıvrım saçlarımı gəlib qonacaq.

Tezliklə ürəyim soyuyar, sənər,
Ulduz səsləriyle qulağım dolar.
Nəğməsinə mənsiz söyləyər gənclər,
Məni yox, başqasın dinlər qocalar.

Gələr yeni şair çöllər keçərək,
Bu haqda meşə də çəker təzə car.
Onunçün çırpınır payızı külək,
Payızı xəzəllər piçıldışırlar.

1920

DƏLƏDUZUN ETİRAFI

Hər kəs nəğmə deyə bilməz uzun-uzun,
Alma kimi özgəsinin ayağına
Hər kəs düşməz diğirlana-diğirlana.
Bu, etiraf etməsidir dələduzun,
Bu, ən böyük etirafdır, baxın ona.

Başım nöyüt lampasitək ciynimədədir,
Gəzdirirəm, daramıram onu qəsdən.
Xoşum gəlir, payız düşmüş qəlbinizə
Qaranlığın qucağından nur saçım mən.

Xoşum gəlir, sizin döyük daşlarınız
Yağan zaman üzərimə dolu kimi,
Əllərimlə bərk tuturam bu dəm yalnız
Saçlarımı, titrək çovdar koju kimi.

Xoşum gəlir durgun gölü yada salam,
Qızılıağac xışıltısın salam yada.
Harda isə ömr eləyir atam, anam,
Onlar üçün şerim heçdir bu dünyada.

Onlar üçün əziz-xələf birçə mənəm,
Bu çöl kimi yazda yağan leysan kimi.
Köksünüze yaba sancar onlar hər dəm
Siz üstümə söyüşlərə cuman kimi.

Ah, zavallı kəndçilərim! İndi yəqin
Üzünüzün məlahəti itib təmiz,
Qorxursunuz bataqlıqdan, Allahdan siz,
Bilmirsiniz
Oğlunuzun barəsində bunu, lakin
O, ən yaxşı şairidir Rusyanın!

Payız vaxtı, ayaqyalın, nəmlı yeri
O gəzəndə, siz deyildiz qəlbəi donan?
İndi onun başında var silindiri,
Ayağında lak çəkməsi hündürdaban.

Bu gün fəqət o əvvəlki hirs, həyəcan
Kendistanlı şuluqçuda yaşar yenə.
Ət dükəni qabağından keçən zaman
O baş əyir hər inəyin şəkilinə.

Bir meydanda at-araba görəsə əgər
Doğma çolun peyin etri yada düşər.
O, gəlinlik paltarının etəyindən
Tutduğutək at quyuğun tutar fövən.

Mən sevirəm vətənimdə
Çölü, düzü,
Hərçənd onda kədər də var, qüssə də var.
Mənə xoşdur donuzların çirkli üzü,
Gecə vaxtı quruldaşan qurbağalar.

Uşaqlığın xatirələr dəlisiyəm,
Düşür yada aprel, axşam, bulud, sazaq.
Sanki evin qabağında çömbələrək
Hey qızınır şəfəqlərə ağcaqovaq.

Onun kövrək budağında yuvalardan
Neçə qarğa yumurtası götürdüm mən.
Yarpaqları yaşıldırmı yene hər an?
Qabığı da möhkəmdirmi yene görən?

Sən də, sadiq,
Ay sevimli ala köpək!
Qocalmışan, gözün görmür, zarıncısan.
Dolaşırsan quyuğun yelləyərək,
Qapı hanı, pəyə hanı – çəşdirırsan.

Küt çörəyi anam atar, biz qapardıq,
Səninlə mən o çörəyi sona qədər
Növbə ilə tike-tikə qoparardıq,
Mənə necə əzizdi o dəcəlliliklər.

Qəlbən yenə eləyəm mən,
Necə vardım.
Gözüm gülür çövdarlıqda çiçək kimi.
Size indi kövrək sözərə danişardım,
Həsir kimi sərib yerə hər şerimi.

Gecəniz də xeyrə qalsın
Dönə-dönə!
Sübə otlara dəryaz çəkir al şəfəqdən...

İsteyirəm bu gün ayın üzərinə
Bizim açıq pəncərədən

İşiq elə mavidir ki! Mavi, hər yan!
Bu mavilik qucağında xoşdur ölmək.
Sanırsınız arxasına fanar taxan
Ədəbsizəm mən təpədən dırnağadək!

O səndəki yumşaq yorğa yerişi mən
Neynəyirəm, əziz, yorğun Peqas-qarı?
Qəzəbli bir ustad kimi gəlmişəm mən
Vəsf eləyib, məşhur edəm siçanları.

Sanki Avqust mövsümüdür başım mənim,
Saçım axır şərab kimi buruq-buruq.
İsteyirəm sarı rəngli bir yelkəni
Açıb üzəm o yerə ki üz tutmuşuq.

Əgər bu yer oğlu qardaşının sən,
Dərdinə, qəmine biganə baxsan
Aclığın varsa da – tox olacaqsan,
Qəmlisən – sevinib şənlənəcəksən.

Düşündüyüm kimi elədim mən də,
Heyhat! Faydasızmış demə, hamısı!
Bəli, çox həssasdır baş da, bədən də,
Onu tez titrədir payız havası.

Nə olsun? Dünyada mən deyilem tək,
Bu torpaq üstündə hər cür adam var.
Dodaqsız başıyla şolə çekərək
Onunçün beləcə göz vurur fanar.

Ürək cindir altdan bax, bu sözləri
Göyləri dərk edib mənə piçıldar:
“Dostum, gələcəyi görən gözleri
Təkcə ölüm örtər, torpaq qapayar”.

1920

* * *

Ah, bizim tərəflər, bizim tərəflər!
Payız yağışları qalay rəngdədir.
Titrək fanarları tünd gölməçələr
Dodaqsız baş kimi necə eks edir.

Yox, yox, qoy baxmayıb mən bu aləmə,
Daha betərini görərəm birdən.
Bütün ürək sıxan bu dərdi-qəmə
Gözümü qiyaraq baxaram hərdən.

Onda iliqlaşar, ağrısız keçər,
Bax, teyfi içindən bizim evlərin,
Deyirmançı kimi, zəngli qüllələr
Aparır qıfını bürünc zənglərin.

* * *

Bütün yaranmışlar ərzə gələndə
Öz nam-nişanıyla tanınır, sözsüz.
Şair olmasaydım, yəqin ki, mən də
Ya oğru olardım, ya da dələduz.

Mən ariq, bəstəboy, çəlimsiz uşaq,
Oğlanlar içində daim qəhrəman.
Tez-tez də burnumun qanı axaraq
Evə qayıdardım dalaşmalardan.

Məni qorxmuş anam qarşılardan
Qanlı dodağımla mən də bir təher

1921

Deyərdim: "Yıxılıb daşa dəymışəm,
Eybi yox, sabaha sağalıb keçər!"

İndi soyuyubdur o hərarət də,
O qaynar günlərim keçib büsbütün.
Həmin o dəlisov güc də, qüvvət də.
Şerimin canına hopubdur bütün.

Əlvan kəlmələrə bax yiğin-yığın,
Hər misra üstündə aşkara çıxır
O keçmiş cesurun, keçmiş qoçağın
Bütün dəcəliyi, dalaşqanlığı.

Mən o zamankitək məğruram, mərdəm,
Atdığım addımlar təzədir ancaq...
Bir zaman üzümə dəyərdi zerbə,
İndi üreyimin qanı axır, bax.

Sözümüz anama demirəm, bu dəm –
Dövrəmdə məzəli yad zir-zibillər,
Onlara deyirəm: "Daşa dəymışəm,
Eybi yox, sabaha sağalıb keçər!"

1922

* * *

Məni danlamayın. Belədir, nə qəm?
Yox, yox, söz delləli deyiləm ki, mən.
Qızıl saçlı başım bu saat, bu dəm
Yaman ağırlaşış, düşür ciyinimdən.

Könlümdə nə şəher, nə kənd eşqi var,
Bu eşqi bəs necə yaşadıb ürək?
Mən atıb hər şeyi; saqqal buraxar,
Gəzərəm Rusiyani adı səfiltək.

Şeiri, kitabları unudub bir gün
Çiynimə bir çanta aşırdaram mən.
Çünkü sehəradakı sərsərilərçün
Külək çox oxuyur özgələrindən.

Yediyim turp olar, bir də ki, soğan,
Axşam sükutunu qəfil pozaraq
Ovcuma asqırram bu dəm ucadan,
Sərgərdan gəzərəm özümçün ancaq.

Heç nə istəmirəm, tənha, bir qədər
Çovğunun səsimi dirləyim hərdən.
Çünkü olmasa bu qəribəliklər
Yaşaya bilmərəm yer üzündə mən.

1922

* * *

Üreyim dolubdur qayğılar ilə,
Aldada bilmərəm öz-özümü mən.
Nədən qalmaqlı olmuşam belə?
Bir şarlatan kimi tanındım, nədən?

Deyiləm talançı, quldur, yoksesən,
Adam öldürmədim zülmət dalanda.
Adicə bir küçə əyyaşıyam mən,
Gülürəm üzlərə mən rast olanda.

Mən – dəcəl Moskva gəzəyəniyəm,
Bax, bütün bu Tver məhəlləsində
Sakit dalanlarda itlər də hər dəm
Məni tanıırlar ayaq səsimdən.

Burda rast gəldiyim hər bir yabı da
Başını tərpədir məni görəndə.

Burda heyvanlara dostam, yaxınam,
Şerimdir onlara şəfa verən də.

Qadınçun qoymuram silindri mən,
Səfəh ehtirası atdım bir yana, –
Silindr azaldır qüssəni hərdən,
Onda yulaf vermək olur madyana.

Pozdum insanlarla ilk dostluğumu,
Başqa səltənətə könlümü verdim.
Burada ən yaxşı qalstukumu
İtlərin boynuna mən keçirərdim.

Qəlbim də ağrımızdır indi bir gilə,
Tutqun ürəyim də açıldı birdən.
Onunçun davakar olmuşam belə,
Bir şarlatan kimi tanınmışam mən.

1922

* * *

Dillən, dillən, a qarmon. Qüssəylə dolub ürek...
Qarmonçunun barmağı yenə də çəkdi zilə.
İdbar qancıq, di sən də, mənimlə bir iç görək,
Di durma, iç mənimlə.

Əldən-ələ keçmişən, sevilib atılmışan,
Hədsiz, biqərar.
Sifatıne çəkərəm şilləni, bax yan-yana,
De görüm nə var?

Səni uyuq eləyiib qoymaq olar bostana,
Qarğı qorxutmaq üçün.
Əzabların işleyib iliyə, qana,
Atamı yandırmışan mənim sən bugün.

Dillən, dillən, a qarmon. Səp hər yana nəgməni.
Di sən də iç, yaramaz.
Mən onu isteyirəm, bax, o döşü yekəni, –
O səndən gicdir bir az.

Qadınlar arasında çox sənin kimiləri...
Çox görmüşəm mən.
Fəqət səntək cəmdəyi, nə vaxtdan bəri...
Sən birincisən.

Ordan-burdan nəşeli səs gəlsə də dəmadəm,
Əzabı bol-bol.
Yox, yox, mən özümü öldürməyəcəm,
Sən cəhənnəm ol.

Vaxtdır, bu it sürüñüz soyusun, olsun aram.
Gözlərim dolur yaşa,
Əzizim, mən ağlayıram,
Başıqla... başıqla...

1923

* * *

Həmin bu küçəni tanıyıram mən,
Bu alçaq daxma da mənə tanışdır.
Bəlim dərzləri də elə o gündən
Pəncərə öündə qalaqlanmışdır.

Burda min bələli illər yiğimi,
Kin, hiddət qovubdur biri-birini.
Andım kənddə keçən uşaqlığımı,
Andım o mavi kənd üfüqlərini.

Nə rahatlıq gəzdim, nə də ki, şöhrət,
Mənasız bir şeydir şöhrət, bilirəm.

Bu saat gözümü yumanda, fəqət
Mən ata yurdunu görürəm her dəm.

* * *

Bax, sərilib bağa mavi bir cuna,
Avqust bəzəyibdir bağ çəpərini.
Cökələr alıbdır yaşıl ovçuna
Quşların səsini, nəğmələrini.

Məndə taxta evə məhəbbət vardi,
Qırışlar qat-qatdı evin tirində.
Sobamız heybəti səslə ulardı
Kəndin o yağılı gecələrində.

Bu zil hicqirtiydi, hüznlü bir səs
Sanki yas tuturdu ölüyə burda.
Dəvəyə bənzər ev nə görmüşdə bəs
Yağışla səslənən viyıltilarda?

Yəqin o görürdü uzaq məkanı,
Çiçəkli bir fəsli, dadlı röyanı.
Görürdü zər qumlu Əfqanıstanı,
Qara bulud örtmüş o Buxarani!

Ah, mən də bələdəm bu ölkələrə,
Orda çox gəzmışəm şəhəri, kəndi.
Ancaq ata yurdunu – o doğma yerə
Mən yaxın olmağı istərdim indi.

Könlümde sönməyib bu həzin xəyal,
Üstünü örtse də mavi bir duman.
Çöllərin bəlimi, – sən tər-təzə qal,
Sən də, a taxta ev, abad olasan!

İndi demək məzəli bir iş görməliyəm men:
Barmağımı ağızma salıb fit çıalmalıyam.
Davakar işlərimdən, ədəbsiz işlərimdən,
Bu səfəh şöhrətimdən el xəber tutub tamam.

Ah! Doğrudan gülməli vaqeədir nə qədər!
Bu həyatda doludur gülməli vaqeələr.
Allaha inanmışam – mən xəcalət çəkirəm,
İndisə inanmiram – çox eziyyət çəkirəm.

Ey qızılı üfüqlər, siz uzaqsız, çox uzaq!
Hər nə varsa yandırır həyatdakı qayğılar.
Ədəbsizlik, şüluqluq etmişəm ki, mən ancaq
Daha da aydın yanım, görünüşün bu od-şərar.

Şair hədiyyəsidir ezizləmək, oxşamaq –
Kədərli bir möhürü bunlar şair üzündə.
Qapqara qurbağanı ağ gülə nişanlamaq,
Evləndirmək istərdim indi mən yer üzündə.

Qoy nəşeli günlərin bu arzusu, istəyi
Öz kamına çatmayıb, qalsın ele ürəkde.
Şeytan məskən edibse özüne bir ürəyi.
Deməli, o ürəkdə yaşayıbdir məlek də.

Bu dolaşıq nəşələr dalınca düşüb bir də,
Səfərə çıxan zaman başqa obaya, ele.
İstərəm ki, o axır, o son dəqiqələrdə
Her kim mənimlə olsa iltimas edim belə, –

Siz mənim işlediyim ağır günahlar üçün,
İnamsız baxdıığım üçün lütfkarlığı, bir gün
Əynimə rus köynəyi geydirib o son anda
Qoyarsınız ölüm mən ikona qabağında.

ANAMA MƏKTUB

Söylə, yaxşisanmı, mehriban ana?
Mən də pis deyiləm. Salamlar sənə!
Qoy axıb süzülsün kiçik komana
Axşamın əsrarlı işığı yenə.

Mənə yazılırlar ki, çox darıxırsan
Könül həyəcanını gizləyib bütün –
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollara çıxırsan hər gün.

Axşamlar qaranlıq qovuşan zaman
Görürsən, yummamış göz qapağını,
Kimse meyxanada dalaşan zaman
Köksümə saplayıb fin bıçağını.

Bu əzabdan doğan sayıqlamadır,
Yox, yox, mehribanım! Sakit ol, dayan,
O qədər də əyyaş deyiləm, inan,
Mən səni görməmiş köçəm dünyadan.

Yenə əvvəlkitek mehribanam mən,
Yalnız bircə arzu hakimdir mənə:
Qurtarıb üsyankar qüssə əlindən,
Alçaq komamıza qayıdam yenə.

Gələrəm, gələrəm, baharsayağı
Bağlarda budaqlar açanda çiçək.
Ancaq sən yuxudan məni sübh çağrı
Oyatma, səkkiz il əvvəl olantək.

Ölən arzuları oyatma tamam,
Tərpətmə açmadan solanları sən.
Mən çox itirmişəm, çox yorulmuşam,
Mən bütün bunları dadmışam erkən.

Məni duaya da öyrətme daha,
Mən bir də keçmişə dönmərəm artıq.
Tək sənsən könlümə səadət, dayaq,
Tək sənsən mənimçün əsrarlı işıq.

Unut qəlbindəki həyəcanları,
Mənimçün o qədər gizli yanma sən.
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollarda çox dayanma sən.

1924

* * *

Biz də asta-asta gedirik indi
Sükut və axırət məmləkətinə,
Deyəsən tezliklə növbə mənimdi,
Yır-yığış növbəsi yetişdi mənə.

Əziz ağaçqayın pöhrəlikləri,
Ey torpaq! Siz də, ey səhra qumları!
Bu gedən izdiham qarşısında mən
Gizləye bilmərəm qəmi, qubarı.

Qəlbimə aşına, qəlbimə həmdəm
Nə varsa sevmişəm bu dünyada mən.
Qızılı sularda eksini süzən
Boylu ağcaqovaq, sən yaşa hər dəm.

Mən çox düşünmüşəm dərin sükutda,
Səssiz söyləmişəm neçə nəgməmi.
Ancaq xoşbəxtəm ki, qəmli həyatda
Mən ömür sürmüşəm bir insan kimi.

Xoşbəxtəm, öpmüşəm qadınları da,
Ot üstə uzanıb, əzmişəm çiçək.

Xoşbəxtəm, heç zaman heyvanları da
Döyməmişəm kiçik qardaşımıztək.

Yoxdur o dünyada əsər çiçəkdən,
Titrəmir çovdar da qu boynu kimi.
Onunçün bu gediş qarşısında mən
Gizləyə bilmirəm öz vahiməmi.

Bilirəm, o biri dünyada yoxdur
Zülmətdə qızılı çalan zəmirlər.
Bu yer üzündəki saysız insanlar
Onunçün əzizdir mənə bu qədər.

1924

ATA YURDUNA QAYIDARKƏN

Ata-baba yurduna qayıtmışam yenə mən,
Bir zaman
Uşaqlığım keçən həmin o kəndə.
Uca ağcaqayınla, qülləylə tən görünən
Bir xaçsız kəlisadır, ucalır azca gendə.

Onların məişəti, o solğun güzəranı
Gör necə də dəyişib, tamam başqadır indi!
Mən tərk edib gedəli bu yurdu, bu məkanı,
Hər tərəf başdan-başa gör necə təzələndi!

Budur,
Evimizi da tanıya bilmirəm mən:
Ağcaqovaq el etmir pəncərə qabağında.
Əvvəlkitək oturub səkinin qıraqında
Anam da cüçələrə yedizdirmir yarma, dən.

Görünür ki, qocalıb...
Bəli, qocalıb yəqin.
Mən ətrafi süzürəm, qəlbimi qüssə sarır:

Mənə necə yad gəlir burdakı hər döngə, tİN!
Təkcə dağ əvvəlkitək bir tərəfdə ağarır,
Ətəyində görünür
Boz rəngli uca bir daş, –
Bax, buradır qəbiristan.
Sanki burda baş verib əlbəyaxa bir savaş,
Ölüler xaç şəklində donub qalıb o vaxtdan.

Ətəyilə kolların tozunu sile-sile
Qoca keçir ciğırla, söykənib əsasına.
“Yolçu! Mehriban dostum,
Göster mənə, lütf ele,
Söylə harda yaşayır Tatyana Yesenina?” –

“Him... Tatyana...
Odur, bax, o komanın dalında.
De, nəyisən?
Qohumu?
Bəlkə itmiş oğlusan?” –

“Oğluyam.
Na var, qoca, tez dəyişdi halın da?
De görüm,
Nədən belə sən baxırsan pərişan?” –

“Tanimadın babanı,
Xoş gəldin, mənim nəvəm!..” –
“Ah, baba, doğrudanmı bu sənsən, söylə mənə?”

Başlanır qəmli söhbət, isti göz yaşı bu dəm
Axır tozlu-torpaqlı çiçəklərin üstünə.
.....

“Tezliklə sənin yaşın otuz olacaq yəqin...
Mən doxsana çatıram...
Bir ayağım məzarda.
Gərek çoxdan qayıdır evimizə geləydin. –
Danışdıqca sıxlışır alnında qırışlar da. –

Bəli... Vaxtdır!..
 De görüm, partiyaya keçmisən?" –
 "Yox" –
 "Ancaq bacıların komsomolçu olublar.
 Elə də iyrəncidər! Görüm gəbərsin onlar!
 Rəfdəki ikonanı çölə atdırın dünən,
 Kəlisadan komissar çıxardıbdır xaçı da.
 Tanrı ibadətiyçün bir yer də yoxdur bu gün.
 Arabir gizli-gizli mən məşəyə qaçıram,
 İbadəti qovağa edirəm...
 Axirətçün...

Gedək evə –
 Hər şeyi gözlərinlə görərsən".
 Biz gedirik yanaşı mərzlərin üzəriylə.
 Təbəssümlə baxıram məşəyə, çöllərə mən,
 Babam kilsəyə baxır kədərli nəzəriylə.

.....

Xoş gördük səni, ana! Xoş gördük səni, ana!"
 Yaylığımı sixıram gözlərimə yenə də.
 Baxsa əgər bu miskin, yoxsul evə-eyvana
 Yəqin hönkürtüsünü saxlayammaz inək də.

Divardakı təqvimdə Leninin şəkli vardır,
 Mən yox,
 Bacılarımdır burda ömür-gün sürən.
 Lakin gördüğüm bu yer ən sevimli diydər,
 İstəyirəm diz üstə çöküb onu öpəm mən.

Gəldi qonum-qonşular...
 Uşaqlı analar da.
 Görürəm kimsə məni artıq tanımır demək.
 Hətta itimiz məni hürə-hürə kandarda
 Qarışladı, özünü bayronvari çekərək.

Əziz diyar!
 Sən indi o deyilsən,
 Görürəm.

Mən özüm də, özüm də həmin adamam məgər?
 Anam, babam ümidsiz dayanıb, üzündə qəm,
 Bacılarım xoşbəxtidir, sevinclidir nə qədər.

Lenin ikona deyil mənimcün,
 Bilirəm mən,
 Mən də dünya görmüşəm...
 Ailəmi sevirəm.
 Bes nə üçün buraya
 Geldiyim dəqiqədən
 Taxta kürsünün üstə təzimlə əyləşirəm?
 "Susma, bacı, danış bir!"

Müqəddəs tövrat kimi
 Şişman "Kapitalı" o, açıb söz sahə bir də
 Marksdan, Engelsdən...
 Deyim bunu səmimi:
 Belə kitabları mən oxumadım heç yerdə.

Düzü, gülməyim tutur,
 Diribaş qız gör harda
 Divara qısnayıbdır məni, boyu bir çərək.

.....

Gəldim, itimiz məni hürə-hürə kandarda
 Qarışladı, özünü bayronvari çekərək.

1924

SOVET RUSİYASI

A.Saxarova

Keçib o qasırğa da.
 Bılıldən az qaldı sağ,
 Coxumuz vermir cavab
 dostlar çağırılenda.

Mon yenidən dönmüşəm
bu yetim yurda. Ancaq
Səkkiz il olmamışam
mən bizim bu məkanda.

İndi kimi səsləyim?
Salamat qaldığımçün
Bu kədərli sevinci
kiminlə bölüm bu gün?
Budur, köhnə dəyirman –
O vaxta qanadlı quş
Gözlərini yumaraq
Şalbanlar üstə durmuş.

Baxıram, görmeyirəm
burda tanış üzləri.
Taniyanlar varsa da
unudulub büsbütün.
Bir vaxt ata evimiz
durən həmin bu yeri
Yolların toz-torpağı,
bir də gül örtüb bu gün,
Həyat qaynayır fəqət.
Mənim dörd bir yanından
Keçib gedən o qoca,
o cavan üzlərə bax.
Çıxarıb şlyapamı təzim etməkdən ötrü
mən tapmirəm bir insan,
Heç kimin də gözündə
görmürəm bir sığıncaq.

Fikirlər karvanıdır
gəlib başımdan keçir,
Ana vətən, nə olub?
Bunlar yuxudur bəlkə?
Mən bunların gözündə
kədərli bir müsafir,

Yurdum da, Allah bilir,
hansı uzaq bir ölkə.
Eh, deməli bu mənəm!
Bu kəndçilərdən biri,
Kəndi hamı bununla
taniyacaq tanışa.
Bir zaman Rusiyada
bir davakar şairi
Doğub hansi anasa.
Ancaq beynim təlaşa
ürəyimi səsləyir:
“Özünə gel, nə üçün
axı küskünsən belə?
Bu yeni bir atəşdir,
öz nurunu çileyir
Başqa nəsil ömr edən
o alacıq mənzile.

Sən bir qədər deyəsən
solmağa başlayırsan,
Təzə nəğmə söyləyir
indi yeni cavanlar.
onları dinləyənde
nəşə, zövq alır insan.
Bütün dünya anadır onlara:
kəndə nə var”.

Ah Vətən! Nə qədər də
güləliyəm mən indi,
Solğun bir qızartı var
bu sallaq yanağında.
Mənə öz dilim belə
özgəninkı göründü,
Sanki əcnebiyəm mən
öz doğma torpağında.
Budur, mən görürəm ki,

Bazar günü kəndciler
Yığışır sovetliyə –
 kilsəyə yiğilantek,
Kələ-kötür bir dillə
 nitq söyləyirlər ezber
Öz güzəranlarını
 müzikirə edərək.

Artıq axşam çağıdır.
Qızılı sular kimi
Qürub çağı şəfəqi
 çiləyib boz səhraya.
Darvaza qabağında
 durən buzovlar kimi
Yalın ayaqlarını
 çinarlar salıb suya.

Üzü yorğun-yuxulu
 şikəst bir qızıl əsgər,
Alnı keşməkeşlərdən
 qırışıbdır bir qədər –
O şəstlə xatirələr
 danışır Budyonnidan,
Deyir qırmızıların
 Perekopu almasından.
“Hm, biz onu – bax, belə...
 bircə dəfə... bax, belə, –
Hə, bu burjuydur, nədir...
 hansı ki, Krimda biz...”
Ağcaqovaq dinləyir
 yarpaq qulaqlarıyla.
Arvadlar köks ötürür
 qaranlıq içrə səssiz.

Dağlardan enib gəlir
 kəndin komsomolları,
Bir həvəslə zarıdır
 onlar qarmonu zildən.

Budur, Demyan Bedninin
 təbliğatlı əşarı
Onların dodağından
 axır dərəyə şən-şən.

Vətənim, demək belə!
Necə olub, deyin bir,
Mən xalqıma həmdəməm
 demişəm hər sözümüzde,
Artıq mənim əşarim
 burda gərək deyildir,
Burda gərək deyiləm,
 deməli, mən özüm də.
Nə eybi!
Sən də məni bağışla, doğma məkan.
Səninçün neylədimse –
 raziyam nə eybi var.
Mən söz qoşdum vətənim
 xəstə yatdığı zaman.
Şerimi oxumurlar
 indi – oxumasınlar.

Qəbul edim hər şeyi olduğunu,
Raziyam,
Mən hazırlam yeriyəm
 keçilmiş izlə bu dəm,
Verərəm qəlbimi də
 Oktyabra, Maya,
Birçə öz rübabımı
 mən kimsəyə vermərəm.

Vermərəm rübabımı
 mən yad əllərə inan, –
Anama, arvadıma,
 dostuma da – heç zaman!
Axı o da tek mənə
 vermişdi öz səsini,

Tək mənimçün demişdi
öz inca nəgməsini!
Gözellesin, cavanlar!
Bərkiyin ildən-ilə.
Başqadır həyatınız
yeni nəgməniz kimi.
Men tək-tənha gedirəm
görünməz bir sahilə,
Əbədi susduraraq
bu üsyankar qəlbimi.

Lakin gələr bir zaman,
Bütün yer küresində
Xalqların arasından
Silərlər ədavəti,
Qüssəni ve yalani.
Bu şair varlığımıla
Vəsf edərəm o zaman
Dünyanın
Altıda bir hissəsi –
Rusiyani.

1924

BRYUSOVUN XATİRƏSİNƏ

Biz ölüruk gedirik
Sükunət aləminə.
Lakin Rusiya bizi
Yad edəcəkdir yeno.

Sevmışık qadınları,
Qızları sevmışık biz.
Dilənçi torbasından
Çörək də yemişik biz.

52

Satqın alverçiləri
Sevməmişik biz ancaq.
Planet, ey əzizim,
Hərlən, ye, iç, kefə bax.

Biz köhnə qafiyəni
Min dəfə çeynəyirik.
Qoqolun da dahınca
Artıq-əskik deyirik.

Həmişə də hər yerdə
Tək olmuşuq biz amma.
Mənim sevimli dostum,
Gel deyinmə, yalvarma.

Budur, öldü Bryusov,
Beli, biz də ölərik.
Dilənçi torbasından
Möhlet ala bilmərik.

Dilənçi torbasından
Bərk yapışmışıq fəqət.
Valeri Yakovleviç,
Sənin ruhuna rəhmət.

1924

QİTƏLƏR

P. Çakınə ithaf olunur

Mən öz istedadımı
Özüm duyuram, fəqət
Şeir yazmaq doğrudan
Çətin deyil o qədər.
Lakin hər şeydən artıq

53

Vətənimə mehbəbat
Verir mənim könlümə
Əzablar, işgəncələr.

Ulduzlara, qızlara,
Ayın solğun üzünə
Şeir quraşdırmağı
Məncə, hamı bacarar.
Tamam başqa bir hissdir
Hey əzab verir mənə.
Əzir mənim beynimi
Tamam başqa duyğular.

Vətəndaş və nəgməkar
Olmaq isteyirəm mən,
Hamının fəxri, adı,
Hamı üçün bir örnek.
Bu yenilməz, bu böyük
SSRİ ştatlarında
Ögey deyil, həqiqi
Oğul olam mən gərek.

Doğrusu, nə zamandır
Qaçmışam Moskvadan,
Milisle bacarmaram,
Onlarla nə işim var.
Meyhanada saldığım
Dava üçün hər zaman
Onla məni tutaraq
Dama da salardılar.

Onların ülfətinə
Minnətdaram ürəkdən.
Ancaq əzir adamı
Üstdə yatdığı taxta.
Sərxoş səslə nəsə bir
Şeir deyərdim hərdən

Qəfəsdəki bülbülün
Bədbəxt taleyi haqda
Yox, mən bülbül deyiləm,
Mən şairəm, şairəm,
Demyandır, ya nədir o,
Tanımırıam özüm də.
Doğrudur, arabir mən
Sərxoş oluram, nə qəm.
Fəqət sabahki günün
İşığı var gözümde.

Mən hər şeyi görürem
Anlayıram birbəbir,
Zaman yeni zamandır
Bir ovuc kişmiş deyil.
Lenin adı küləktək
Gezir ərzi, səslenir,
Deyirman perlərinə
Güç-qüvvət verən kimi.
O, fikrə güc verir, bil.

Fırlanın, əzizlərim,
Xeyir görərsiniz siz,
Siz mənim babamsınız,
Nəvənizəm mən sizin.
Gəl Sergey, Marksı da
Səssiz varaqlayaq biz,
Duyaq müdrikliyini
Cansıxan sətirlərin.

Günlər kiçik qol kimi
Axır bulanıq çaya;
Şəhərlər də görünür
Kağız üstə hərflərtək,
Bu gün Bakıdayam mən,
Sabahsa Moskvaya...
Çagın sərt mədənləri
Göstərir bizə tək-tək.

Deyir: "Yaxşı deyilmi
Qızılı kilselerden
Bu gördüğün buruqlar,
Qara neft fantanları?
Dumanlı mistikanı
Yetər, vəsf elədin sən.
Şair, buyur indi də
Nəğməyə sal bunları".

Farsın yorğanı kimi
Neft suların üzündə,
Axşam ulduzlarını
Səpib göylərə bir-bir.
Hazırıam lap and içəm
Deyəm bu dəm özüm də –
Bakının lampaları
Ulduzlardan gözəldir.

Maşınların qüdrəti
Cəzb edir xəyalımı,
Mən yeni insanları
Eşidirəm səsini.
Nəyimizə gərkidir,
Yetər, göylərin şamı –
Yerdə yaradarıq biz
Göyün təntənəsini.

Əllərimi boynuma
Çəkərək indi səssiz,
Deyirəm:
"Bəsdir daha vaxtımız çatır yəqin.
Gəl Sergey, Marksı da
Varaqlayaq indi biz,
Duyaq müdrikliyini
Cansıxan sətirlərin".

1924

KÖHNƏ RUSİYA

Lenin qələbəsinin
övladları olan biz
Çox şeyi anlamayır,
dərk etməyirik hələ.
Yenə köhnə qaydada
Dinir təzə nəğməmiz,
Oxuyuruq onları
dədə-baba dəbiyə.

Dostlar! Dostlar! Vətəndə
parçalanma var bu gün,
Bu qaynayan sevincdə
qüssə hökm edir nədən?
Çəkərək şalvarımı
bəlkə elə bununçun
Komsomolun dalınca
qaçmaq istəyirəm mən.

Qınamıram qüssəyə
qapılan insanları,
Qocalarda güc hanı
Gəlib çata gənclərə?
Onlar xatırladırlar
biçilməmiş çovdarı:
Çürüyərək kökündən
bu gün tökülür yere.
Elə lap mən özüm də
Nə qocayam, nə cavan –
Zaman üçün mən ancaq
gübə ola bilərəm.
Meyxanada gitara
hərdən səslənən zaman
Məstedici röyalar
alır məni dəmadəm:

Səslən, gitara, səslən!
Qaraçı qız, mənimçün
elə bir mahnı çal, sən,
Qoy unudum bir anlıq
zəhərlənmiş günləri,
Rahatlıq və nəvziş
görməyən vaxtdan bəri.

Qinayıram mən ancaq
Sovet hökumətini,
Elə buna görə də
deyim, küsürə ondan,
Öz parlaq gəncliyimin
gücünü, qüvvətini
Özgələrlə döyüşdə
mən görmədim heç zaman.
Mən nə gördüm həyatda?
Döyüş gördüm mən ancaq,
Top səsləri eşitdim
Mahnilar əvəzində,
Bəlkə elə bununçın
qaçırdım yixılınca
Bu bələli başımla
bütün yer kürəsində.

Ancaq xoşbəxtəm yenə.
Tufan mərəkəsindən
Mən əvəzsiz duyğular
gətirmişəm özümlə.
Qasırğa
Taleyimin köhnə əlbəsəsinə
Qızılı güllər ilə
naxış vurdu düzümlə.
Nə gizlədim!
Mən özüm təzə adam deyiləm.
Bir ayağım keçmişdə,
O biriylə bu polad

Yeriyirəm, axına çatım dcyə
Sürüşür ayağım bu gedışdə.
Başqa insanlar da var,
Unudulmuş bədbəxtlər.
Bu gün keşməkeşlərdən
baş aça bilmir onlar.
Əlek içində onlar
sarı kəpəyə benzər.

Lap yaxından baxmışam,
Mənə tanışdır onlar, –
İnək gözləri kimi
kəderli gözləri var.
İnsanlar bu aləmdə
qurub-yaradan zaman
Onların damarında
göltək durğun olur qan.
Kim daş atır bu gölə?
Toxunmayın!
Üfunət basar yoxsa aləmi.
Onlar özləri ölürlər,
Çürüyərək gedərlər
xəzan yarpağı kimi.

Başqa adamlar da var,
Onlar inanır ancaq,
Gələcəyə zillənib
qorxu dolu gözləri.
Onlar peysərlərini
qaşıyıb bir balaca
Təzələnmiş həyatdan
Danışırlar özləri.

Dinləyirəm.
Xeyallar alır məni elə bil,
Lütlərin qeybətində
deyirəm, görün nə var.

“Sovet hökumətində
bizim üçün pis deyil,
Bir az parça versələr...
sonra bir az da mismar...”

Bütün arzu-istəyi
çörəklə kartof olan
Bax, bu saqqallıların
arzusunu görürəm.
Bəs nədən taleyimi
gecə düşünən zaman
Hirslənirəm, söyürəm?

Böyük əqidələri
qorumağın naminə
Vuruşan insanlara
həsəd aparıram mən.
Mənse öz həyatımı
elə məhv etdim: mənə
Adı bir xatire də
qalmadı gəncliyimdən.
Nə böyük rüsvayçılıq!
Nə böyük rüsvayçılıq!
Mən özümü darısqal
bir dalanda görürəm.

Neyləmişəm,
Axı mən çox şey edə bilərdim,
Etdiyim də zarafat xətrinə olmuş hər dəm.

Səslən, gitara, səslən!
Qaraçı qız, mənimcün
elə bir mahnı çal sən,
Qoy unudum bir anlıq
zəhərlənmiş günləri,
Rahatlıq və nəvazış
görməyən vaxtdan bəri.

Kədərimi şərabda
boğa bilmirəm bu gün,
Qəlbim sağala bilməz
zahidənə ömürdən.
Çekerek şalvarımı
bəlkə edə bununçun
Komsomolun dalınca
qaçmaq istəyirəm mən.

1924

QADINA MƏKTUB

Her şey yadınızdadır,
Yadınızdadır hər an,
Dayanmışdım mən nece
Söykənərək divara.
Gəzirdiniz otaqda
qəlbinizdə heyəcan,
Üzümə bir qəzəblə
Baxırdınız bu ara.

Deyirdiniz:
Di bəsdir, di bəsdir, ayrılaq biz,
Guya sizi yormuşam
Dəcəl bir uşaq kimi.
Siz də indi bir işin
dalınca getməlisiz.
Mənim isə qismətim
Yenə həyatın dibi.

Əzizim,
Sevmirdiniz siz məni, aydındı bu,
Siz heç bilmirdiniz ki,
mərəkələr içinde

Cəsur bir süvarının
qamçılıyib qovduğu
Yorulmuş bir atam mən, –
köpüklü tər içində.
Bilmirdiniz,
Onunçın əzablar çekirəm mən.
Əsla, anlamayırdım, anlamayırdım düzü,
Fırtınanın qovduğu qalın tüstü içindən
Qəza-qədərin əli hara aparr bizi.

Sifət aydın görünməz
Üz-üzə dayananda,
Nəhəng şey uzaqlardan
daha aydın görünər.
Dənizin sakit üzü
coşub dalğalananda
Gəmi daim yas tutar,
fəlaketə bürünər.

Yer – gəmi.
Kimsə birdən
Yeni həyat naminə, yeni şərəf naminə
Çevirdi bu gəmini
qorxmadan, çəkinmədən
Boranların içində, tufanların içində.

Bu nəhəng göyərtədə
o zaman de, hansımız
Yixılmadı, qusmadı,
yağdırmadı söyüşlər?
Bu sərt çalxaalanında
salamat qaldı yalnız
Təcrübəli adamlar,
Hem də beş-altı nəfər.

Ele mən də o zaman
Qorxunc səslər altında,
Öz işini yaxşıca

bilən adamtək o gün
Qaralıq kayutaya
girdim elə bu anda,
Ürək bulanmasına
bir də baxmamaq üçün.

Bir rus meyxanasıydı
O kayuta – kabinə.
Heç bir kəsin dərdini
bir də çəkməyim deyə,
Başımı əydim onda
badələrin üstünə.
Özümü məhv etməkçün
mən qurşandım içkiyə.

Əzizim, bu doğrudur,
Əzab verirdim size,
O yorgun gözleriniz
kədərliydi nə qədər.
Çünki elə o zaman
gözünüzün önündə
Dava-dalaş içində
məhv olurdum sərasət.

Bilmirdiniz,
Onunçın əzablar çəkmirəm mən.
Əsla anlamayırdım,
anlamayırdım düzü,
Fırtınanın qovduğu
qalın tüstü içindən
Qəza-qədərin əli
hara aparır bizi.

.....
İndi illər dolanıb,
Mən o yaşıda deyiləm,
Hisslərim, duyğularım
dönüb sakit bir çaya.

Bu bayram badəsini
qaldıraraq deyirem:
Eşq olsun sükançıya!

Bu gün
İncə hisslerin uyuyub qucağında
Andım sizi o qəmli,
yorğun görkəminizlə.
Gəlirəm deyəm sizə
Bu xəbər dodağında:
Mən kim idim,
İndisə kiməm bu gündən belə.

Əzizim,
Necə xoşdur, qoyun, söyləyim mən də,
İndi o vaxtlar deyil
yolumdan azam, çəşəm...
Sovetlər Vətənində
Yeni yolla yeriyən
inadlı cığırdaşam.

Mən indi dəyişmişəm,
Mən indi o deyiləm.
İndi incitməzdəm heç
Sizi keçmişdəkitek.
Azad zəhmət eşqinə,
Azad bayraq eşqinə
Hazırıam indi gedəm
burdan düz La-Manşadək.

Bağışlayın,
Bilirəm siz də o deyilsiniz,
Yaşayırsınız
Ciddi, ağılli ərinizlə
Bilirəm, lazımdır
o keçən duyğu, o hiss,

Mən də lazımdır deyiləm
Sizə bir damcı belə.

Təzələnmiş dövrənin
qucağında hər zaman
Ulduzunuz nə sayaq
gösterirse – ömr edin.
Hörmətlə,
Sizi hər vaxt yad edib, xatırlayan
O köhnə tanışınız,
Sizin

Sergey Yesenin.

1924

ANAMDAN MƏKTUB

İndi mən neyləyim bəs,
İndi neyləyim görən,
Heç bilmirəm nə yazım
Könlümün dəftərinə,
Qarşımızda, stolumun
Üstündə görürem mən
Bir məktub, o məktubu
Anam göndərib məne.

Budur, mənə yazır o:
“Oğlum, mümkünənəcə ancaq,
Heç olmasa tezliklə
Sən qayıt, gəl bayrama.
Gəl, mənimcün örpek al,
Atana bir cüt dolaq,
Bilirsən evimizdə
İndi qıtlıqdır yaman.

Heç xoşuma gəlməyir
Gedib şair olmusan,

Səfəh, axmaq şöhrətin
Dahınca düşmüsən sən.
Min yol yaxşı olardı
Lap uşaqlıq çağından
Yapışaydın çöllərdə
Bir xışın dəstəyindən.

Yamanca qocalmışam,
Yaşım keçibdir mənim,
Əgər sən lap əzəldən
Olsaydın öz evində,
İndi yeqin ki, mənim
Olardı bir gəlinim,
Nəvə yırğalayardım
Dizimin üstə mən də.

Sərgərdanlıq ucundan,
Deyim, qaldın uşaqsız,
Əlinlə özgəsinə
Verdin öz arvadını.
İndi sən ailəsiz,
Dostsuz, yurdsuz, ocaqsız...
Meyxana girdabında
Ləkələdin adını.

Əziz oğlum, de görüm
Axı nə oldu sənə,
Üzündən mülayimlik
Yağardı bir vaxt sənin.
Axı hamı deyərdi
Bu sözü döñə-döñə –
Bəxtəvərdi, bəxtəvər
Aleksandr Yesenin.

Demək, mənasız imiş
Atanın fikirləri
Ki, sən şerinə görə

Çoxlu pul alacaqsan.
Onunçun qat-qat artır
Qəlbimizin kədəri,
Sənə olan ümidlər,
Budur, pul oldu yaman.

Eve göndərməyirsən
Nə qədər alsan da sən,
Odur ki, xoşagəlməz
Söz yayılıb hər yere.
Ancaq bunu bilirem
Mən sənin təcrübəndən,
Heç zaman şeir üçün pul
Verilmir şairlərə.

Heç xoşuma gelməyir
Ki, sən şair olmusan,
Ki, axmaq bir şöhrətin
Dahınca düşmüsən sən.
Min yol yaxşı olardı
Sən lap uşaqlığından
Yapışaydın çöllərdə
Bir xışın dəstəyindən.

Hər tərefdə qəm, kədər,
Həyat zülmətdir sanki,
Bizim atımız da yox.
Evdə olsaydın sən də
Hər şeyimiz olardi.
Bu ağlınlı inan ki,
İspalkomda işlərdin
Sədr vəzifəsində.

Onda yaxşı yaşardıq,
İncitməzdilər bizi,
Sən də bu yorğunluğun
Daşını bir atardin.

İşə-güçə mən məcbur
Edərdim gəlinimizi,
Sən qoca vaxtimızda
Dadımıza çatardın".

Məktub ovcumdadır, bax,
Xəyallar alır məni,
Bu əzablı yolumda
Bir çıxış yoxmu görən?
Sonra sizə deyərəm
Ürəyimdən keçəni,
Öz cavab məktubunda
Deyərəm hər şeyi mən.

1924

CAVAB

Əziz ana, yaşa sən –
Necə ki, yaşayırsan.
Hər vaxt əziz tuturam
Mən sənin xatirini.
Ancaq sən bir qatrə də
Anlamazsan heç zaman
Neyləyirəm həyatda,
Nədir yaşıdan məni?

İndi sizlərdə qışdır.
Aylı gecələrdə sən
Düşünürsən, bilirəm
Yalqız deyilsən ancaq,
Elə bil yasəməni
Tərpədir kimsə qəsdən,
Pəncərənin öünüə
Qar tökür qalaq-qalaq.

Mehribanım, tufanda
Heç yatmaq olurmu bir?
Fəryadlı uğultular
Qopur navalçalarda.
Uzanmaq istəyirsən,
Yorğan-döşək deyildir,
Sanki dəfn edilirsən
Bir darısqal məzarda.

Lənətə gəlmış tufan
Sanki matəm səsidir,
Bir kəlisa xorunun
Səslənir dodağında.
Yağan qar da elə bil
Birşahı dənəsidir,
Nə dostun, nə yarın var
Məzarın qıraqında.

Mən baharı sevirəm,
Hər seydən çox – baharı.
Sevirəm o selləri,
O sürətli daşqını.
Üzür bir gəmi kimi
Taxta qırıntıları,
Görürsən su səhrası
Tutubdur dörd bir yanı.

Sevdiyim o bahara
Mən inqilab deyirəm,
Əzəmetli, möhtəşəm.
Onunçun əzab çekir,
Onunçun qəm yeyirəm.
Mən onu səsləyirəm,
Mən onu gözləyirəm.

Ah, bizim planet, ah!
Bu murdar, bu soyuq yer.

Günəş – Lenin də onu
İsidə bilməz helə.
Onunçun da mən getdim
Dava-dalaş salmağa,
İçməyə, əylənməyə
Xəstə şair qəlbimlə.

Fəqət zaman gelecek
Mehribanım, əzizim,
Gözlənilən o anlar
Gelib çatacaq hökmən.
Silahdan tutmağımız
Nahaq deyildir bizim,
O, topdan yapışbdır,
Görürsən, bu – qələmdən.

Unut pul söhbətini,
Yetər, unut hər şeyi,
Nə olmuş, nə fəlakət,
Bu sənmisən, söylə, sən?
Mən deyiləm qapının
At-eşşeyi, inəyi –
Qırmacılayaraq məni
Çıxartsınlar tövlədən.

Özüm çıxacağam mən
Vədəsi çatan anda –
Ərzin üfüqlərində
Dan yeri qızaranda.
Gələndə sənin üçün
Örpək alacağam mən.
Atamçın də alaram,
Bir şey alaram, hökmən.

Hələlik kəsmir boran
Sanki matəm səsidi, r
Bir kəlisa xorunun

Səslənir dodağında
Yağan qar da elə bil.
Birşahı dənəsidir
Nə dostun, nə yarın var
Məzarın qıraqında.

1924

YERİN KAPİTANI

Helə kimsə planeti
Döndərməmiş yolundan.
Neğməm vesf etməmişdi
Bir kimsəni hələ də.
Təkcə qadir əliyle
Hökəm eləyən bir insan
Dedi: dünya birləşsin
Vahid bir ailədə.

Məni şirnikdirməmiş
Vəsfı qəhrəmanların.
Heç bir güclü təkan da
Məni titrətməmişdi.
Xoşbəxtəm, müasiri
Olmuşam mən onların,
Ömrüm zülmətlərdə də
Onların ömrü ilə
Birgə yaşandı, keçdi.

Tək bizi yox, bizimcün
Hər şey əyandı, əyan –
Ən nəheng filləri də
Birdən saldı heyrətə –
Simbirskdən gələn
Tevazökar bir oğlan

Birdən sükançı oldu
Bu doğma məmlekətə.
O sərt, həm də ki, ciddi,
Nevazişli, mehriban
Şivən dalğalarını
Süpürüb atan zaman,
Daim marksist kimi
Düşündü döñə-döñə,
Lakin o yaradarkən
Bənzədi tək Leninə.

Hünərə hazır olan
Ağlının qüdrətilə
O, elini sükanın
Üstə qoydu bir səhər
Ki, toxunub körfəzə
Dalğalar parçalansın,
Gəmilərin önündə
Genişlənsin üfüqlər.

O, sükançı, kapitan,
Onunla yol gedənin
Tufandan nə qorxusu?
Ölkənin hər yerindən
Bircə-bircə yiğılan
Əzəmetli partiya –
Onun igid matrosu.

Qorxma əsla,
Sən də ey dənizə öyrəşməyən,
Ved eləyiblər deyə,
Onlar çıxıb qitəyə
Bələdçi işıqları
Yandıracaqlar hökmən.
O zaman mən yox ancaq,
Başqa tələli şair
Aranızdan çıxacaq,

Mübarizə eşqinə
Başqa, yeni sözlərlə
Size nəgmə qoşacaq.

Deyəcək: “Qəvvas odur,
Döyüşlərdə bərkidib
Ürəyi və bədəni –
Açdı bu dünya üçün.
Bu vaxtadək heç kimin
Görmədiyi qıtəni”.

1925

MƏNİM YOLUM

Ömür çatır sahilə.
Köhnə kənd sakını mən,
Ölkədə gördüklerim
Düşür bir-bir yadına.
Mənim şerim, sən bu gün
Həyəcan keçirmədən
Nəzər sal həyatıma.

Köhnə kəndlə daxması,
Sürtkü yağı qoxusu.
Köhnə ikona,
Çıraq yanırkı korun-korun.
Yaxşı ki, yadimdadır
Gördüyümün çoxusu,
Çıxmamış xatırımdan.

Qarışıb ağ çiçəklər
Pəncərə qabağında,
Mənim doqquz yaşım var,
Nənəm, pişik, köhnə taxt...
Qəmli bir yol nəgməsi

Nənəmin dodağında:
Oxuyub əsnəyirdi,
Arabir xaç vuraraq.

Boran uğuldayırdı,
Pəncərənin önündə
Sanki rəqs eləyirdi,
Ölülərin qatarı.
İmperiya vuruşurdu
Yaponlarla o gündə,
Görünürdü gözlərə
Saysız qəbir xaçıları.

Neçindir müharibə –
Mən bilmirdim o zaman,
Bilmirdim Rusyanın
Mən qara işlərini.
Kəndçilər yer şumlayan,
Əkib-biçən Ryazan
Mənim vətənim idi,
O bəsləyirdi məni.

Yadımdadır, kəndçilər
Deyinərdi sərasər –
Söyərək şeytanı da,
Allahı da, çarı da.
Onlara cavab kimi
Gülümsərdi üfüqlər,
Gülümsərdi şəfəqin
Solğun yanaqları da.

O vaxt mənim qəlbimdə
Qaynadı qafiyələr.
Duyğular axımından
Başım hərləndi o gün.
Düşündüm ki, bu azar
Məni tutubsa əger

Ürəyimi mən sözə
Gərək çevirəm bütün.

Uzaq illər, elə bil
İndi dumandasınız.
Yadımdadır kədərlə
Söylədi babam belə:
“Axmaq peşədir... sonı
Çəkirsə qələm-kağız –
Çovdarı yaz, ən çoxu
Madyanı təsvir elə”.

O vaxt mənim ağlıma
İlhamın qanadında,
Belə bir arzu gəldi
Sirli anın içində:
Tezliklə olacaqdır
Dövlətim də, adım da,
Ucalacaq heykəlim
Ryazanın içində.

Çatanda on beş yaşa
Sevdim ürəkdən, candan.
Tek olanda gözümde
Gülərdi başqa aləm:
Ən gözel qız böyüyüb
Hədd-buluğa çatanda
Mən ona evlənərəm.

İllər keçdi, illərlə
Tənam dəyişir insan.
İnsanın xəyalı da,
Taleyi də dəyişir.
Kənd xəyalperəsti mən
Paytaxta gələn zaman
Oldum əla bir şair.
Tutuldum şairliyin

Darıxmaq azarına,
Getdim mən səyahətə
Əcnəbi diyarına.
Mən dünyanın özünü
Düşünüb sandım yalan,
Bir görüş gözləmədən,
Aynılığa yanmadan.

Mən onda anladım ki,
Nədir Rusiya, nədir.
Anladım şöhrəti də
Ürəyimin səsitək.
Elə onda qəlbimə
Axaraq doldu kədər
Bir zəhər badəsitək.

Bəli, şair olmuşam,
Neynim, cəhənnəmə ki,
Mənsiz də bu zir-zibil
Kifayətdi cahanda.
Qoy lap gəbərim, lakin...
Mənə heykəl qoymayıñ,
Qoymayıñ Ryazanda

Çar... Qəm-qüssə... Rusiya...
Zadəganlıq qılığı.
Nə eybi var, dı buyur,
Qəbul elə, Moskva,
Sənin qoynuna gələn
Ümidsiz xuliqanlığı.
İndi görək kim kimi!

Mənim şeirlərimdə
Parlayan salonları
Zir-zibil buladı
Bizim Ryazan atı.

Xoşunuza gəlməyir?
Bəli, haqlısınız siz –
Loriqanın etrinə
Yaman öyrəşibsiniz...
Bax, sizin tixdiğiniz
Həmin bu çörək ki, var
Becərəndə torpağa
Peyin qarışdırıblar.

İllər keçdi yenə də,
Dolanın hər səhnədə
Elə şeylər var bu gün
Sözle deyilməz bütün:
Yıxıldı çar sarayı,
Gəldi onun yerinə
Polad fəhlə alayı.

Sürünməkdən yoruldum,
Mən əcnəbi elindən
Döndüm evimə əlan.
Görürəm ağaçqayın
Durub göl sahilində
Yaşıl hörük, ağtuman.

Ah, boylu ağaçqayın!
Nə qəşəngdir sinəsi...
Qadında da tapılmaz
Belə mərmər bir sine.
O çöle ki, səplib
Günün qızıl şölesi
Ordan arabalarda
Çovdar daşınır yenə.

Onlar tanımaz məni,
Mən onlarçün yolçuyam.
Budur, keçir bir arvad

Üzüme də baxmadan.
Kürəyimi elə bil
Cəreyan örtüb tamam,
Məni titrədir bu an.

Tanımadı deyəsən,
Doğrudanmı, bu odur?
Nə eybi var, qoy getsin,
Qoy keçib getsin, nə qəm!
Mənsiz də üreyinin
Dərdi-qəmi doludur,
Mənsiz də çöhrəsinı
Görürəm örtüb ələm.

Soyuq baxışlarımı
Heç kim görməsin deyə,
Axşamlar papağımı
Gözüm üstə basıram,
Bıçılmış zəmiləri
Mən çıxıram gəzməyə,
Çayları dinləməyə
Gedirəm aram-aram.

Nə olsun, keçdi gənclik?
Vaxtdır, yapışım işdən.
Bu dəcəl ürəyimlə
Təzə sözler deyim mən.
Qoy coşdursun qəlbimi
Yenə kəndin həyatı.
Bir zamankitək məni
Qovuştursun şöhrətə
Doğma Rusyanın atı.

KAÇALOVUN İTİNƏ

Cim, yetər, əlini mənə ver görək,
Ömründə belə əl görmədim, ay it.
Gel ay işığında səninlə hürək,
Hava da səssizdir, hava da sakit,
Cim, yetər, əlini mənə ver görək.

Di bəsdir, əzizim, yalmanma bele,
Anla ürəyimdən keçənləri bir.
Axı həyat nədir – bilmirsən hələ,
Bilmirsən dünyada yaşamaq nədir.

Sahibin şöhrətli, həm də xoşrifət,
Hər gün də evində saysız qonaq var.
Hamı da göstərir sənə məhəbbət,
Məxməri tükünü sığallayırlar.

Bu it görkəminlə necə gözəlsən,
Necə mehbəbsən, necə də göyçək.
Heç kimdən icazə istəmədən sən,
Öpürsən hamını sərəxoş bir dosttək.

Ay Cim, sizə gələn saysız qonaqlar
Hərəsi bir cürdür, diqqət elə sən.
O sakit, kədərli bir nəfər ki var
Bura gəlmışdım, de, təsadüfən?

O qız gələcəkdir, bilirəm, hökmən,
Mənsiz dikib ona nəzərlərini
Günahım olsa da, olmasa da sən,
Mənim əvəzimdə, ay Cim, ürəkdən
Öpərsən o qızın zərif əlini.

1925

1925

* * *

Vətənim firtınadan sonra sakitdir, budur,
Necə zərif, lacivərd, – təsviri mümkün deyil.
Ürəyim mis qoxusu, qızılıgül ətri udur,
Ürəyim intəhasız bir səhradır elə bil.

Mən də sakitləşmişəm. İşini gördü illər,
Yanmiram, yalvarmiram olub-keçənlər üçün.
Sanki harin atlarla bir troyka sərasər
Bizim bu məmləkəti tapdayıb keçib bütün.

Atlar dirnaqlarıyla toza basıb hər yanı
Vəhşi fit səsləriylə sonra qeyb olub birdən.
Elə dərin sükunət bürüyüb ki, hər yanı
Xəzəllər töküldənə səsini eşidərsən.

Bu qövsi-qüzehdimi? Yoxsa qumrov səsidir?
Bax, yayılır sinəmə mənim sarı yağ kimi.
Ürəyim, dirlə məni, keçdik səninlə bir-bir
Keşməkeşli yolları hər dərdə ortaq kimi.

Nə gördükse keçirək gözün önungdən bu gün,
Anlayaq bir nə imiş çulğayan bu diyarı.
Bizim günahımızdır, özgə günahı üçün
Qəlbimizi qırıblar, bağışlayaqq onları.

Bütün olub-keçəni qəbul edirəm tamam,
İndi otuz yaşım var, buna yanıram ancaq –
Gəncliyimdə o qədər doteləb olmamışam,
Onu meyxanələrdə itirmişəm mən nahaq.

Qozasını vermedən cavan palid da belə
Çöllərdəki ot kimi çürüyür, olur bəlim.
Ey dəlisov gəncliyim, bir də düşməzsən elə,
Qızıl donlu dəcəlim!

* * *

Öp məni, öp məni, elə öp ki, sən
Titrəsin ürəyim, əssin bədənim.
Soyuq ehtirası sevmir əzəldən
Bu odlu-ataşlı ürəyim mənim.

Keflilər elindən düşən bir bədə
Bizimcün deyildir, gülüm, yaxşı bax.
Rəfiqəm, sən anla bu hikməti də
Dünyaya bir dəfə gəlirik ancaq!

Seyr et etrafını sakit nəzərlə,
Görürsən: qapqara zülmət qoynundan
Sarı bir qarğaya bənzər qəmər də
Dolanır dünyanın üstündə bu an.

Di durma, öp məni! İstəyim budur,
Köç təbli çalınır deyən mənə də.
Bəlkə ölümümü o göydəki nur
Duyub ki, hərlənir orda yenə də.

Ah, solan cavanlıq; solan cavanlıq!
Ölümüm çatıbsa ölərəm, nə qəm!
Nəfəsim qalıbsa, gülüm, bir anlıq
Yenə dodağını öpmək istərəm.

İstərəm əbədi yuxuda da mən
Aşkara xəcalət çəkmədən bir dəm
Zərif yasəmənin titrəməsindən
Eşidəm bu səsi: “mən seninkiyəm”.

Hələ ki, işıq var, bədə üzündə
Ağaran köpüktekitməyib temiz,
Rəfiqəm, durma, iç, oxu özün də,
Dünyaya gəlirik bircə dəfə biz!

Əbədi səyyaham qəm yollarında,
Mən ata yurduna daha dönmerəm.
Qoy tərki-vətənçün göl kənarında
Bitən çətənələr çəksin qüssə-qəm.

Nahamar çəmənlik gicitikanın
Diliyle qoy mənə nəgmələr desin, —
Qəmər də qövsündən mavi səmanın
Səpsin gecəyarı qoy nur-zərrəsin.

Ay göyün tağında uca dayandı,
Atsan papağını çatammaz ona.
Nəgməyçün nə fərqi harda yarandı,
Harda öz ömrünü çatdırıldı sona?

Ela ki, qocalıq üz verdi bize,
Ata yurdumuza aparır yollar.
Bizi yarıdırı, yaricənəzə
Salxaq bir araba ora çatdırır.

Bəlkə buna görə qədim zamandan
Eldə sınavılıb bu zərbi-məsəl:
İt də ölümünü duysa dünyada
Sahibin yanına dönər əlbəəl.

Öz ata yurduma döñecəyəm mən,
Sonu yetişəcək səyyah yolunun.

Gölün kənarında o axşam birdən
Gözü yaşılı kəndir kolumnun.

1925

Bəli, musiqi də var, rəqs də var, şeir də,
Yaltaqlıq da, yalan da...
Qoy "Qitələr"çün məni söyünlər bir də, bir də –
Nolar düz söz olanda.

Gözlərimdə bir heyət May bayramı gördüm mən.
Hazır idim əyiləm,
Qızları, arvadları qucaqlayıb ürəkdən,
Sixam köksümə bu dəm.

Hara gedəsən indi, kimə deyəsən bunu
Az "deyinin" bir qədər,
Günəş Balaxaniya açıb zərli qoynunu
Çimdirdirdi sərasər?

Ürək necə qoşmasın himnini belə anda,
Əsməsin belə yerdə?
Qırx min nəfər nəgməyle dolanırdı hər yanda,
Hərdən içirdilər də.

Şeir! Hələ də azdır sadə əşarı Leftin,
Azdır sadə əşarı!
İçirdik sağlığına orda qapqara neftin,
Bir də ki, qonaqların.

Qaldıraraq yuxarı birinci badəni mən,
May bayramında məmnun —
Sonuncu damciyadək sağlığına ürəkdən
Nuş etdim Sovnarkomun.

İkinci badəmisi dəmlənib tamam-kamal,
Aşmamaqçün bir yana,
Kimsə nitq eleyəndə qürurla içdim dərhal
Fəhlənin sağlığına.

Mən üçüncü badəni durub çəkdim başıma
Naməlum bir xan kimi.
Tale dönük çıxmasın qoy kəndli qardaşımı,
Bir vaxtlar olan kimi.

Ürəyim, di sən də iç! Ancaq məhv etmə məni,
Dayaq ol varlığıma...
Elə buna görə də mən dördüncü badəni
İçdim öz sağlığıma.

1925

BACIMA MƏKTUB

Bax, bizim Aleksandr yazıbdır Delviq haqda,
Misralar samballayıb
Həmin o kəllə üçün.
O günlər çox gözəldi,
fəqət qalib uzaqda,
Yox, çıçəkli bağ kimi
Bize yaxındır bu gün.

Salamlar olsun sənə!
Mənim bacım, salamlar!
Mən kəndliyəm, yoxsa yox?!
Cavab ver bu çağında.
Babam yenə ekirmi, bəcərirmi gilənar
Bizim Ryazandakı kiçik həyət bağında?

Ah, onlar yadindamı?
Bizim gilənarımız!
Atamız vurnuxardı bütün günü sərasər,
Bizim arıq yabımız,
Bizim kürən yabımız
Kotanla kartofluğu çevirərdi birtəhər.
Atama kartof gərək,

Bizə meyvəli bir bağ.
Bağ korlandı büsbütün,
Əzizim, korladılar.
Bununçun göz yaşıdan islanan yastığa bax,
Bir qədər bundan əvvəl...
Yeddi... Səkkiz il olar.

Yadıma bayram düşür,
Nəğməli May bayramı.
Onda çıçəkləyirdi
Ağ güller, yasəmenlər.
Mən hər ağcaqayını –
Beyaz rəngli əndamı
Qucaqlarkən
Sərəxoşdum bayram günündən betər.

Ağcaqayın!
Qız kimi qamətli ağcaqayın!
Onları sevə bilməz o adam ki,
Pöhrənin –
Yeniyetmə bir gəncin,
mehriban bir oğlanın
İndidən görə bilmir verəcəyi bəhreni.

Bacım! Bacım!
Heyatda dostlar azalıb yaman!
Bax, bu əsər eləyir
Hamı kimi mənə də...
Sənin zərif ürəyin yorulubsa,
Bacıcan,
Məcbur elə unutsun,
susdur onu sinədə.

Tanıyırsan Şaşanı,
Şaşa yaxşı oğlandı.
Bax, elə Lermontov da
Şaşaya layiq idi.

Mən xəstəyəm...
Yasəmən rəngli qarla haçandı
Yalnız xəstə qəlbimi
Sağaldıram mən indi.

Sənə yazığım gəlir,
Qalacaqsan tənha-tek.
Mən isə hazırlam lap
Duele çıxam bu an.
“Xoşbəxt o adamdı ki, içməyib axıradək”¹
Bir tütek nəgməsini dinləməyib sonacan.
Fəqət bizim bağıımız!..
Bağ...
Gələr elə bir gün
Qayğısız uşaqların
Yayda o bağda gəzer.
Qoy bu zaman onların
Qəfil yadına düşsün
Yer üzündə yaşayıb...
Əcayib-qəraiblər.

1925

* * *

Şəfəqlər səsləyir başqa birini,
Duman yulaflığı örtübdür tamam...
Yenə xatırladım o əllərini,
Mənim əziz anam, qocalmış anam.

Qalxıb bir dik üstə sən əvvəlkitək
Öz əl ağacını dayaq edərək,
O durğun səthində lal axan çayın
Gümüş sütununa baxırsan ayın.

¹ Puşkinin sözləridir (*müallifin qeydi*).

Qəlbində həyəcan, böyük bir kədər
Bilirəm, qüssəylə fikirləşirsən, —
Oğlumun yadından çıxıb bu yerlər,
Ata yurdu üçün yanmır qətiyyən.

Sonra da gedirsen qəbristanlığa,
Süzüb həsrət-həsrət başdaşlarını,
Köksünü ötürüb bircə anlığa,
Anırsan bacımı, qardaşlamı.

Bıçaq tiyəsitək sərt böyüdük biz,
Fəqət bacılarım may kimi incə,
Sən o heyat dolu gözünü səssiz
Gel elə qaldırma kədərlənincə.

Di bəsdir, di bəsdir, bu qüssə-kədər!
Baxsan düz verərsən öz qərarını, —
Alma ağacı da çox dərd-qəm çeker,
Tökəndə mis rəngli yarpaqlarını.

Sevincin ömrü də az olur, nəsə,
Yaz səhərindəki xoş bir nəgmətək.
Budaqlar üstündə çürüməkdənse
Qoy yanım, külümü sovursun külək.

1925

* * *

Aylı gecələrdə ürək sıxan nur,
Sonsuz səhralarda kədər, qüssə, qəm, —
Dəlisov gənclikdə gördüyüm budur,
Bunları sevmişəm, lənətləmişəm.

Qurumuş söyüdlər yol qırığında,
Köhnə arabanın cir-cir nəgməsi...

Əsla istəməzdim mən bu çağında
Bir daha eşidəm o qəmli sesi.

Köhnə komalara biganəyəm mən,
İsitmır qəlbimi ocağın odu.
Çöllər bollu bəhər vermediyindən
Alma çiçəyi də mənə yad oldu.

İndi başqa şeydir könlümdə həmdəm...
Zərif işığında solğun qəmərin.
Daş, polad qurğular içində bu dəm
Görürəm əzmini doğma yerlərin.

Kəndi Rusiyası! Di yetər, yetər,
Dolaşdin çölləri xışla sərasər!
Dilənən gördükə səni qış, bahar
Saralır çinarlar, ağaçqayınlar.

Bilmirəm başıma nələr gelecek...
Bəlkə yaramıram təzə həyatçün.
Lakin istərəm ki, poladlı görək
Biz yoxsul, dilənçi Rusiyani bu gün.

Qasırğa, firtına, boran içindən
Dinləyib motorun sərt nəgməsini,
Qətiyyən eşitmək istəmirəm mən
Cir-cir arabanın təker səsini.

Ancaq onu sevmirəm mən.
Ah, rusiyalı ağaçqayın,
Yol ensizdir, ol arxayıñ.
Bu röyada gələn yarı,
Özgəsinə vəfadarı
Qadir əltək tez haqla sən,
Budağınlı tut, saxla sən.

At nə yaxşı yorğalayır.
Ay mavi bir işiq yayır.
Onun nuru çox sırlıdır,
Sanki işığını səpir
Ancaq o qız üçün o da,
Artıq yoxdur bu dünyada.

Xuliqanam. Şeirlərdən
Lap sərxoşam, dəliyəm mən.
Lakin bu qüdərət xətrinə,
Canda hərarət xətrinə
Ağaçqayın Rusyayçın
Sevmədiyim o qızla da
Hazıram barışam bu gün.

iyul, 1925

1925

* * *

Röyadayam. Yol – qara qır,
Bəyaz bir at. Çapır-çapır.
Bax bu atın üstə yalqız
Mənə sarı gəlir bu qız.
Gəlir gözəl, sevimli, şən

Uğurla qurtara hər işin sonu!
Balıqçı tor atıb bol balıq tuta,
Əkinçi toplaya illik ruzunu,
Bir zaval gəlməyə kotana, ata.

Six duman gülabi burulganda da
Sahillər boyunca dağdanda zər –
Suyu fincanda da, stekanda da,
Hətta səhəngdə də içə bilərlər.

Gözoldür, uzanıb göy çəməndə sən,
Xəyalı aləmə tutub üzünü,
Anasan kiminsə sənə zillənen
O qısqanc gözünü, vurğun gözünü.

Fit verir, oxuyur nəğməli quşlar...
Onunçün bu adət özü hünerdir.
Qəlbini zəhmətə verənlər ki, var
Hər vaxt mehribandır, üzügülərdir.

Ancaq mən unutdum kəndciliyimi,
Etiraf edirəm indi mən özüm,
Bu gün baxır mənə bir casus kimi
Əziz çöllərimiz, meşəmiz bizim.

Kimsə kiminçünsə elə bil yanır,
Kimsə biganədir yurduna qarşı.
Onunçün bataqlıq üstə dolanır,
Ürəkdən ağlayır cüllüt, qızquşu.

İyul, 1925

* * *

Görünür, əzeldən belə qayda var –
Yaş otuz olanda ağıllanırlar.
Yanıb şikəst olmuş bir adam kimi
Dördəlli tuturuq biz bu aləmi.

Əzizim, otuzu haqlamışam mən,
Dünya şirin olur mənə günbəgün.
Onunçün yuxuma girir ki, hərdən
Gülabi atəşdə yanırıam bütün.

Əgər yanırsansa, kül olunca yan,
Elə ona görə cökə rəngitək

90

Bir üzük aldım mən tutuquşandan.
Bir yerdə yanmağın əsil rəmzi tək.

Taxdı barmağıma qaraçı qızı,
Onu mən çıxarıb bəxş etdim sənə.
Şarmanka kədərlə dinəndə düzü,
İndi düşünürəm, qorxuram yenə.

Dumanlı şübhədir başımda gəzən,
Qəlbimə donuqluq, zülmət hökmran:
Məni ələ salıb, o üzüyü sən
Bəlkə başqasına bağışlamışan?

Bəlkə ağarınca qızıl dan yeri
Sərinlə öpüşüb o, birdən-birə
Soruşur: gülməli, səfəh şairi
Sən necə sövq etdin rübabı şerə?

Qoy olsun! Sağalar bu yara yəqin,
Ancaq ömrün sonun duymaq çətinmiş.
Məntək xuliqanı aldatdı ilkin
Bax, o tutuquşu – lənətə gelmiş.

İyul, 1925

* * *

Papağımı boynumun ardına basaraq mən,
Dərə içi gedirəm, elimdə dəri əlcək
Bax, o parlaq sehradır uzaqlarda görünən,
Çay isə sakit axır, o mavidir səmatək.

Heç nə gərək deyildir, uzağam qayğılardan,
Kaş ki, nəğmə dinləyib, mən eləyəm zümzümə.

91

Gənclik rəmzi – boy-buxun əyilməyə heç zaman,
Sərin-sərin kükröyen yeller dəyə üzümə.

* * *

Çıxıram yolları mən, enirəm yal aşağı, –
Orda əlvan geyimli kişi-qadın nə qədər!
Nəsə deyir dirmiğin, dəryazların dodağı,
“Ey şair, qollarında güc-qüvvət yoxdur məgər?

Yer yaxşıdır, yerə en. Yetər uçdun göydə sən,
Dərələri sevəntək, kaş sevəydin zəhməti.
Söylə görək, sən özün məgər kəndçi deyilsən?
Bir dayaz çal, görünsün qəlbinin hərarəti”.

Doğrudur, qələm deyil nə dirmiq, nə də dəryaz, –
Gözəl xətlər yazılır dəryazla göz önungə.
Böyük-kiçik – onları oxumayan tapılmaz
Günəşli yaz günündə, buludlu yaz günündə.

İngilis kostyumumu çıxarıb tullayıram,
Nə eybi, dəryaz verin, sizə göstərərəm mən –
Mənmi sizlərə yadam, mənmi sizdən ayriyam,
Mənmi yadırğamışam o kənd vərdişlərindən?

Məni qorxuda bilməz çala-çuxur, daş-kəsək,
Gözəldir, eldə dəryaz səhər çağrı dumanda
Dərə boyu düzəsən ot sətirləri tək-tək,
Onları at və qoyun oxuya bircə anda.

O sətirlərdə nəgmə, o sətirlərdə söz var,
Onunçun də şadəm ki, kimsəni düşünmədən,
Hər bir inək onları səliqəylə oxuyar,
Əvəzində iliq süd verər sənə döşündən.

Beyaz ot sərilib. Doğma düzelnlər,
Səhra çiçəkləri təzədi, tərdi.
Vətən torpağının havası qodər
Hansı el könlümü isındırordı??

Görünür bu qismət izləyir bizi,
Hamıdan soruşsan deyəcək yenə –
Sevinc, qəm sarsa da ürəyimizi
Rusiyada ömr etmək xoş gəlir mənə.

Uzundur, sırlıdır ayın ziyaşı,
Ağlayır söyüdlər, dinir çinarlar.
Gəlsə qulağına durna avazı,
Vətən çöllərindən, deyin, kim doyar!

Parlaq işığıyla yeni ziyanın
İndi nur saçsa da taleyim mənə,
O qızıl şalbanlı alçaq daxmanın
Şairi olaraq qalıram yenə.

Gecə dirsəklənib yastığımı tek,
Güclü düşmən kimi görürem birdən
Kiminsə gəncliyi şölələnərək
Keçir çöllərimdən, cəmənlərimdən.

Məni bu yenilik sıxşa da, nə qəm,
Duyduğum nəgməni hazırlam deyəm:
Sevimli vətəndə, sevib ürəkdən,
Qoyun rahat-rahat olüb gedim mən.

İyul, 1925

1925

* * *

Sevgilim, indi də çıxmır yadımdan
Sənin saçlarının parıltıları.
Çox asan deyildi mənə o zaman
Atıb tərk cələyəm sənintək yarı.

Düşür xatırıma payız gecəsi,
Ağcaqayınların titrek kölgəsi.
Doğrudur, qışaydı gündüzler onda,
Qəmər çox səpərdi nur asimanda.

Düşür xatırıma, belə deyirdin:
“Tez keçər, əzizim, gənclik illəri.
Mən sənin yadından çıxaram yəqin,
Könlünü oxşayar başqa bir pəri”.

Bu gün çiçəklənən cökələr yene
Mənim hissələrimi oyadı birlən.
Çiçəklər səpərdim qırvım telinə,
Çiçəklər səpərdim nəvazişlə mən.

Ürəkdə var ikən güc də, qüvvət də
Kədərli eşq ilə sevir özgəni.
Elə bil sevimli bir hekayətdə
Başqa birisiylə yad edir səni.

* * *

Eşidilir quş səsləri,
Gecə aydın gündüz kimi.
Gözəllik örtüb hər yeri
Gecə aydın gündüz kimi.
Nəğmə deyən dodaqlardan
Eşidilir quş səsləri.

Ay durğun bir gölə bənzər,
İsteyirsən ora baş vur.
Bu mavilik içərə mögər
Ürək rahatlıqmı gəzər?
Səma gözəllik yurdudur,
İsteyirsən ora baş vur.

Gülüm, de, sənmisən bu? Sən?
Dodaq yorulmur heç şeydən;
Sanki içir bulaqlardan,
Öpüş alır dodaqlardan,
Gülüm, de, sənmisən bu? Sən?
Ya gül soraq verir səndən?

Nolacaqdır, heç bilmirəm,
Haradasa elə bu dəm
İnildəyen ney səsidir.
Bir zanbağın sinəsidir
Dəyir gözə axşam çağrı.
Nolacaqdır, heç bilmirəm,
Ney səsidir gələn bu dəm.

1925

1925

* * *

Yan mənim ulduzum, səma tağından
Səp soyuq nurunu, səp yiğin-yığın.
Axı döyünməyir ürək heç zaman
Hasarı dalında qəbristanlığıñ.

Nurusan avqustun, parlaq çovdarın,
Pozursan çöllerin sükutunu sən
Uçub yox olmamış o durnaların
Kedərlə titrəyən hönkürtüsündən.

Başımı yuxarı qaldırıram mən,
Bu zaman təpələr, kollar dalından.
Duyulur kiminsə nəgmələrindən
Bu ata ocağı, bu doğma məkan.

Sorub şiresini ağcaqayının
Hər yana bolluca zər səpən payız,
Sevib tərk etdiyim hər bir insanın
Halına göz yaşı axıdır yalmız.

Bilirəm, bilirəm... Tezliklə, ancaq
Özüm, ya özgəsi səbəb olacaq –
Matəm hasarının dalında, demək,
Mən də əbədilik uzanam gərək.

Sönüb gedəcəkdir atəş büsbütün,
Ürək də olacaq bir ovuc torpaq.
Başdaşı qoyacaq dostlarım bir gün
Üstünə məzəli şeir yazaraq.

Qəmli matəmimə salanda nəzər,
Mən belə yazardım həmin cümləni:
Sərxoş meyxananı sevdiyi qədər
Bu adam sevərdi yurdu, vətəni.

Avqust, 1925

* * *

Həyat bil aldanişdır sehrkar kədəriyle,
Elə ona görə də qüvvətlidir bu qədər.
Bəli, həyat daima öz qaba əlləriylə
İnsanın taleyinə yazır kədərlə xətlər.

Elə ki, gözlərimi həmişə yumuram mən,
Düşünürəm: "Qoy ancaq həyəcan sarsın bizi,

96

Həyat bir aldanişdır, lakin o özü bəzən
Yalanın fərəhiyle bəzəyir ömrümüzü.

Zillə baxışlarını boz səmanın üstünə,
Ayın üzündə görüb taleyin qərarını,
Sənə gərək olmayan həqiqəti istəmə,
Ey insan, sakit elə qəlbən arzularını".

Yasəmən çiçeyinin ətrini duya-duya
Gözəldir düşünəsən – dar ciğirdir bu dünya.
Yelbeyin rəfiqələr qoy aldatsınlar səni,
Qoy yelbeyin dostların müdam satsınlar səni.

Qoy mehriban sözlerlə məni əzizləsinler,
Qoy ülgüt kimi dillər yara da vursun mənə.
Hər bir amansızlığa öyrədib məni illər,
Hər şeyə hazır kimi ömr edirəm mən yenə.

Ürəyimi üşüdür fəqət bu ucalıqlar,
Ulduzların odundan duyulmayırlı hərəret.
Sevdiklərim hamısı çıxdılar bietibar,
Arzuladıqlarımızda görmədim bir sədaqət.

Atılsam da, sixıntı keçirsəm də, yenə mən
Dodağında təbəssüm baxıram dan yerinə.
Mənə yaxın, sevimli olduğuyun ürəkdən
Yer üstəki həyata minnətdaram mən yenə.

Avqust, 1925

* * *

Xəzəller tökülfür, inləyir külək,
Boğuq ugultuya əsir sərasər.
Kim mənim könlümü sevindirəcək?
Kim onu, ay dostum, sakitleşdirər?

97

Baxıram, baxıram ayın üzünə
Yuxu pərdə çəkən gözlərimlə mən.
Bax, budur, xoruzlar banladı yenə,
Payızın sükütu pozuldu birdən.

Sübh çağrı. Dan yeri mavi sətintək.
O axan ulduzlar başqa bir aləm.
Hansi arzularla döyünür ürək,
Neyi arzulayım? – deyə bilmirəm.

Lənətlər yağıdırıb evə, qismətə
Qayğilar içinde nə istəyəsen?
Pəncərəm altında elə bu vədə
İstərəm, bir gözəl görəm indi mən.

Özü də bənövşə gözleriylə o,
Yeni duyğuları, sözləriylə o,
Özgəsinin deyil, mənim
Bir kərə
Qəlbimi, sinəmi sakitləşdirə.

Mən də ay nurunun altında bu an
Xoşbəxt bir qisməti qəbul eləyəm,
Dinleyəm nəgməni xumarlanmadan,
Özgə gəncliyini görüb şad-xürrəm,
Mən öz gəncliyimcün çəkməyəm dərd-qəm.

Hardasan, mənim cökəm, mənim əsrlik cökəm?
Mən özüm də bayramda tezdən durub gedərdim,
Sevgilimin yanında qarmonu inlədərdim.
Sevgilimin yadından indi çıxmışam tamam,
Özgənin nəgməsiyle gülürəm, ağlayıram.

1925

* * *

A qarmon, dillən görək, nəgməni yay yenidən –
Ötüb keçən gəncliyi yada salam bəlkə mən?
Yollar, toz qaldırmayıñ, səs salma, ağcaqovaq,
Qoy nəgməm sevgilime gedib qovuşsun ancaq.

Qoy sevgilim dinləsin, ağlasın yaş tökərək,
İtən özgə gəncliyi onun nəyinə gərək.
O yaşayar, unudub bu qəmli hekayəti,
Hardasan, ay sevincim? Hardasan, ay qismətim?

Ey nəgməm, pərvaz elə, ax, süretlə qanadlan,
Onsuz da olub-keçən dönməyəcək heç zaman.
Keçmiş gücün, qürurun, qəmətin əvəzində
Bircə qarmon nəgməsi qalıbdır yer üzündə.

1925

Avqust, 1925

Pəncərə üstdə qəmər. Pəncərə altda külək.
Yarpağın tökmüş çinar parıldayıñ gümüştək.
Tənha qarmon kədərlə inildəyir haçaqdır –
O səs necə doğmadır, o səs necə uzaqdır.
O nəgmə gah güldürür, gah gətirir kədər, qəm.

98

* * *

Bacım Şuraya

Yox, yox, belə gözəl görməmişəm mən,
Bu sırrı qəlbimdə saxlayıb pünhan,
Xoş bir küsgünlükə deyirəm ki, sən
Mənim gəncliyimi təkrarlayırsan.

99

Səndə gül ətirli sözüm canlanır,
Ömürlük mən səni sevirəm ancaq.
İndi inəyimiz necə dolanır,
Qupquru bəlimi dartsıdıraraq?

Sevirəm səsini, oxu bir qədər,
Uşaq yuxusutək ovut könlümü.
Bizim o ryabına yanıb sərasər
Pəncərə önünə, de, töküldümü?

Nə oxuyur cəhrə dalında ana?
Ömürlük tərk etdim mən kəndimizi.
Bilirəm, xəzəllər qızıl tufana
Salıbdır yenə də bizim dəhlizi.

Bilirəm, səninçün, bir də mənimçün
Ölən bir gəlinə yas tutulantək
Nəvaziş, göz yaşı yerinə bu gün
Sakitcə ulayır o tənha köpək.

Nə olsun, əbəsdir ora qayıtməq,
Onunçün qəm, sevinc, məhəbbət təki
Sənə qismət oldu vaxtından qabaq
O Ryazan naxışlı gözəl örپəyin.

Sentyabr, 1925

* * *

Bacım Şuraya

Dünyada nə qədər pişik var, pişik,
Sayib qurtarmarıq qalsaq yuxusuz.
Yadıma ətirli göy noxud düşür,
Dinir qulağında mavi bir ulduz.

100

Xeyaldı, yuxuydu, yoxsa həqiqət,
Gəlir xatırıma: bir zaman vardı
Təxt üstə bir pişik miyoldayardı,
Mənə etinasız baxardı fəqət.

Mən onda uşaqdım, nəgmə deyərək
Nənəm yun darardı darağın üstə –
Pişik sıçrayardı cavan pələngtək
Nənəmin saldığı yumağın üstə.

Vaxt keçdi. Nənəm də öldü bir seher,
Dolandı beləcə neçə il tamam,
Pişik dərisindən papaq tikdilər,
Onu da başında köhnəltdi babam.

Sentyabr, 1925

* * *

Bacım Şuraya

Qoca anamızın bizi bir zaman
Dediyi nəgməni oxu sən mənə.
Ölən ümidişən mən də yanmadan
Səsimi qataran sənin səsine.

Hər şeyi bilirəm, tanıyıram mən,
Onunçün həyəcan boğur səsimi.
Sanki eşidirəm doğma bir evdən
Həzin bir nəgmənin titrəməsini.

Oxu mənim üçün, özün az qala
Canlı bir nəgməsən, oxu bir mahni.
Yumub gözlerimi gedim xəyalıa,
Görüm əziz olan o nam-nişanı.

101

Oxu mənim üçün, arzum belədi:
Men tək sevməmişəm – buna inanın;
Payızda bağdakı taxta pələdi,
Yarpaq tökümünü ryabinanın.

Oxu, yada salım hər şeyi bu dəm,
Qovum ürəyimdən qəm-qubarı da:
Mənə necə xoşdur anamı görəm,
Görəm o kədərləi toyuqları da.

Şeh, duman içində sevdim əbədi
Men ağaçqayının uca boyunu;
Könlüm o qızılı saçları sevdı,
Bir də aq kətandan biçilen donu.

Bir rahatlıq tapdı qəlbim qəflətən,
İçdim al şərabı, nəğmə ucaldı.
Bizim pəncərənin önündə bitən
Ağaçqayıñ səni yadıma saldı.

Sentyabr, 1925

* * *

Bacım Şuraya

Yalnız müsafirəm bu aləmdə mən,
Mehriban-mehriban mənə əl elə;
Payız qəməri də sakit göylərdən
Nəvaziş nurunu səpələr belə.

İlkin ay nuruya qızınır ürək,
İlkin isinirəm buz hərarətə.
Yene yaşayıram ümid edərək
Artıq sönübü getmiş bir məhəbbətə.

Məni belə etdi bizim düzənlər,
Qardan aq görünən vətən torpağı;

Kiməsə müqəddəs görünən kədər,
Kimisə məhv edən günahsızlığı.

Onunçun kimsədən gizli deyil bu,
Ayri-ayrılıqda olmayıb əsla –
Bizim ikimiz də bu doğma yurdı
Sevmişik səninlə bir ehtirasla.

Sentyabr, 1925

* * *

Ah, xizəklər, xizəklər! Atlar, qanadlı atlar!
Samırsan ki, onları şeytan gətirib yere.
Bu səhra yarışında misilsiz bir hünər var,
Qumrovlar gülüşünü səpələyir çöllərə.

Uzaqlarda, kənarda, səhranın qucağında
Yoxdur bir it hürüşü, görünmeyir qəmər də.
Mənim cəsur həyatım, möhkəm dur bu çağında,
Yox, yox, qocalmamışam deyəsən o qədər də.

Gecənin acığına, ay xizəkçi, oxu sən,
İstəyirsənsə əger – kələkbaz qız gözündən
Artıq uzaqda qalmış fərəhli gəncliyimdən
Sənin üçün bu saat oxuyaram özüm də.

Eh, bir zaman papağı qatlayardin, əzərdin,
Sancardin yan tərəfdən atın qantarğasına.
Ot tayası üstünə sən özünü sərərdin,
Biganəydin dünyanın dərdinə, qayğısına.

Bir gözəl qız bədəni hardan peyda olardı,
Gecənin sükutunu qarmon pozar, sökərdi.
Ah, o dilli-dilavər yaman haray salardı,
Neçə qızə yalvarar, nəğməyle dil tökerdi.

Keçib getdi hamısı. Seyreklaşdı tellerim,
Atınız da gobordı, həyətimiz boşaldı.
İtirdi neğməsini qarmonun da dilleri,
Bir zamanki söhbəti indi sanki xəvaldi.

Lakin ürək atəsi soyumamışdır bu gün,
Mənə şaxta xoş gəlir, xoş gəlir bu bəyaz qar.
Çünki olub-keçəni ələ salaraq bütün,
Gülüşünü çöllərə səpələyir qumrovlar.

1929

Çöllerin qar örtüyü çatlayır, parçalanır,
Ay üşüyə-üşüyə göz üzündən sepir nur.
Pencərədə titrəyən tənha bir işq yanır,
Gözlerimin önünde doğma kəndimiz durur.

Neynirik var-dövləti, dərbədərik hamımız,
Qismətim nə olubsa ona nəğmə qoşuram.
Budur, ev süfrəsinə düzülübdür şamımız,
Budur, yenə qarşısında dayanıb qoca anam.

Baxır, sanki qəlbində yer verməyib kədərə,
Baxır sakit, görürəm gözləri dolur, dolur.
O əl atır fincana, istəyir ki, götürə,
Lakin fincan sürüşür, anam əlindən salır.

Mehribanım, əzizim, ixtiyarım, sirdaşım,
Kədərli duyğuları sen buraxma sinənə.
Qulaq as, başdan-başa həyatımı danışım,
Bu qar tufanı altında nə var – danışım sənə.

Mən çox yerlər gəzmişəm, çox görmüşəm,
doymuşam,
Çox sevmişəm, çekmişəm çox da əzab-əziyyət.

Onunçün xılıqanlığa, sərxişlüğə uymuşam
Ki, səndən yaxşısını görməmişəm mən fəqət.

Budur, yenə taxt üstə uzanıb isinirom,
Atmişam çekmələri, penceyimi bir yana.
Yenə xoş bir qismətə ümid edirəm bu dəm,
Uşaqlıqda olantək duyğular galib cana.

Pencörəmin altında tufan hiçqırığında,
Bu vəhi, səsli-küylü tufan boğanağında.
Sanıram cökə sepir çiçeyini yaxında,
Bəyaz cökə çiçəyi, bizim həyət bağında.

1925

二〇

Duman mavi rəngdədir. Örtüb düzənliyi qar,
Limon rənginə çalır ince quru qəmərin.
Ah, necə də xoş gəlir, üreyində ağrılard
Yada salıb anasən ötüb keçən illəri.

Eyvanı örtən qara batmaq olar dizəcən,
Durub səssiz-səmirsiz belə aylı bir gecə,
O pişik dərisindən tikilmiş papağı mən
Alnimacan basaraq, qaçdım evdən gizlice.

Kim məni xatırlayır? Kim çıxarıb yadından?
Bax, yenə qayıtmışam bu doğma tərəflərə.
Bənzəyirəm qürbətdən öz evinə qayıdan
Bir zamanlar qovulmuş qüssəli dərbədərə.

Sakit əzişdirirəm mən təzə papağımı,
Ürəyimcə deyildir mənim samur dərisi.
Andım qəbiristandakı qalın qar qalağını,
Yada düşdü babamın, nənəmin xatiresi.

Necə rahatlamıblar, hamı ora köçəcək,
Himmət göstər-göstərmə – axırı bırdır, nə qəm;
Onunçün insanlara doğru can atır ürək,
Onunçün insanları mən bu qədər sevirəm.

Güclə saxlayıram mən gözüm dəki leysanı,
Üzdən gülümseyirəm, inləsəm də ürəkdən, –
Sanki eyvanı itli bu balaca daxmanı
Son dəfə seyr edirəm, son dəfə görürəm mən.

1925

* * *

Xizək sürüşüb gedir, eşidirsənmi, xizək,
Gözəldir sevgilinlə itəsən çöllərdə tək.

Necə utancaq olmuş, əsməyir sən ruzigar,
Çılpaq düzənlilik boyu səslənir zınqırovlar.

Ah, xizeklər, xizeklər! Mənim səmənd atım, ha!
Harda isə talada rəqs edir sərxiş qovaq.

Yaxınlaşışb bu sırrı ondan soruşarıq biz,
Qarmonun nəğməsilə rəqs edərik üçümüz.

1925

* * *

Əynində mavi donu. Yanırdı mavi gözlər,
Düzünü sevgilimə demədim zərrə qədər.

O soruşdu: – “Çovğunmu əsir dəlisayağı?
Yandırımmı sobanı, düzəldimmi yatağı?”

Cavab verdim: – “Səmadan kimso nə vaxtdan bori
Səpir yerin üzünə saysız ağ çıçokları.

Tez ol, düzəlt yatağı, tez ol, sobanı yandır,
Sənsiz mənim qəlbimdə firtinadır, tufandır”.

1925

* * *

Mavi axşam, aylı axşam,
Mən də bir vaxt gənc olmuşam.
Qayıtmadan, əylənmədən
Hər şey uşub getdi əldən.
Qəlbim, gözüm söndü necə,
Ah, səadət! Aylı gecə!

Oktyabr, 1925

* * *

Ovuşdurub əlini, bic-bic gülümsemə gəl,
Başqasını sevirəm, sən deyilsən o gözəl.

Özün yaxşı bilirsən, yaxşı bilirsən – bu dəm
Mən sənə heç baxmiram, səninçün gəlməmişəm.

Beləcə yol keçirdim, qəlbimdə yoxdu heç nə –
Elə-belə çevrilib boylandım pəncərənə.

1925

* * *

Qar örtmüş düzənliyi, göydə də ağdır qəmər,
Kəfəne bürünübür sanki bizim tərəflər.
Ağ donlu ağcaqayın ağlayır həzin-həzin,
Kim ölübdür burada? Kim? Belkə də mən özüm?

1925

* * *

Bir qaraçı kamanıtek inləyir boran,
Gülüşləri acıqlı qız, özü mehriban.
Mənmi sizdən qorxmayıram, mavi baxışlar?
Ürəyimdə boşluq da var, arzular da var.

Biz ayriyiq, biz uzağıq bir-birimizdən,
Mən qocaldım, çiçək kimi tər-təzəsən sən.
Cavanlara xoş səadət, mənə öteri
Qar örtülü gecələrin xatırələri.

Ömrüm boyu bir nəvaziş görməmişəm mən,
Ürəyimə tufan düşür təbəssümündən.

1925

* * *

Ah, zavallı nəzmçi, bu sənmisən söylə bir,
Parlaq aya nəgmələr qosursan zaman-zaman?
Artıq mənim gözlərim doyubdur, çəkinibdir
Məhəbbətdən, şerabdan, bir də kart oyunundan.

Ay girir pəncərədən, nur səpir dörd bir yana,
İşığı iynə kimi gözümə sancıltır düz.

Neyim vardısa getdim qaratoxmaq qadına,
Bu oyunda ududuğum bəs nə oldu – kərpic tuz.

Oktyabr, 1925

* * *

Bəyaz cuna örtülü qarlı düzənliklərdən
Ulayıb keçir külək, gümüş rəngli bir külək.
İlk dəfədir özümdə görürem bu halı mən –
Xəyalal dalmamışdım heç zaman indikitək.

Qoy örtsün pəncərəni kifli rütubət, nə qəm,
Bunun üçün yanmiram, məndən əzaqdır kədər.
Onsuz da bu həyatı mən ürəkdən sevirəm,
Sanki onu sevirəm ilk məhəbbətim qədər.

İncə bir təbəssümə qadın mənə baxırsa,
Heyecana düşürəm. Gözəldir gərdəni də.
Tozlu yollar boyunca bir tyorka çapırsa,
Sanıram ki, özüylə o aparır məni də.

İnsan səadətini sevirəm yer üzündə,
Ah, uğurlu anlarım, ah, mənim səadətim!
Kim həyatda bircə yol yaş tökübsə gözündən, –
Demək əlindən çıxıb bir uğurlu fürsəti.

Yer üzündə nə varsa qəbul eləyib hökmən
İnsan sadə yaşasın, rahat ömr etsin gərək.
Ona görə hökm ilə kolluqlar üzərindən
Ulayıb keçir külək, gümüş rəngli bir külək.

1925

* * *

Seyrək meşə, üfüq, səhra,
Hər yana nur səpir qəmər.
Ah, bu səsli zinqirovlar
Yeno qəfil hönkürdülər.

Yollara bax, intəhasız,
Nə sevimli, nə mehriban!
Bu yollardan hər cürə rus
Keçib gedib zaman-zaman.

Ah, xizəklər! Ah, xizəklər!
Ağ qovağın donuq səsi.
Mənim atam kəndçi olub,
Mən də onun törəməsi.

Cəhənnəmə şairem mən,
Cəhənnəmə ad-sanım var.
Bu xəstəhal tərəfləri
Görmədiyim xeyli olar.

Bu yerləri, bu düzləri
Kim bircə yol görse əger,
Ağcaqayın ağacının
Ayağını yüz yol öpər.

Gözüm necə dolmasın ki,
Bu tezə aləmlə demək,
Rus kəndinin gəncliyi də
Bir sırada şənlənəcək.

Ah, yandırdı səsin məni,
Dilli qarmon, dillən, fəqət
Bu zariyan səslər altda
İtib-batıb neçə şöhrət.

* * *

Başını əyerek kədərlə durdu,
Əlvida! – söylədi çiçəklər mənə.
Demək, görməyəcəm o doğma yurdu.
Həsrət qalacağam yarın üzünə.

Mənim əzizlərim, sizi, torpağı
Doyunca görmüşəm, nə olsun, nə qəm!
Bu qorxu ki, sarıb ölüm qabağı
Onu nəvazişlə deyişdirmərəm!

Mən hər nə gördümsə, təbəssüm ilə
Keçdim ömrüm boyu onun yanından.
Bax, buna görə də deyirom belə:
Hər şey təkrarlanır dünyada, inan.

Bilirəm, onsuz da başqa birisi
Gedənin dağını unutdurammaz.
Ayrı cür olacaq onun nəgməsi,
Yaxşı olacaqdır bu nəğmə bir az.

Başqa birisiylə durub səmimi
Sükutla dinləyib həmin nəğməni,
Tayı tapılmayan bir çiçək kimi
Bəlkə xatırladı sevgilim məni.

1925

* * *

Mənim solğun qovağım, şaxtadan donmuş qovaq,
Durmusan bu tufanda başını sallayaraq.

Söylə, bir nə görmüsən? Söylə, nə eşitmisən?
Sanki kendin içinə gəzməyə çıxmışan sən.

1925

Ya sorxoş gözətçitök çıxan zaman yollara
Ayağını dondurub, yixılıb batdın qara?

Ah, mən özüm də nəysə gedə bilmirəm tamam,
Çətin ki, çatam evə, dostlar bir az vurmuşam.

Bir şam ağacı, bir də soyüd gördüm o yanda,
Yay haqda nəğmə dedim onlara bu tufanda.

Mənə elə geldi ki, özüm də bir qovağam,
Ancaq heç solmamışam, yamyaşıl bir budağam.

Atıb abrı, heyani mən yaxına gəlerek
Qıcdum ağaçqayını özgənin arvadıtək.

1925

Sən bu gecəyə bax! Aylı bir gecə.
Çətindir. Yuxum da gəlmir qətiyyən.
Sanki qoruyuram yenə gizlice
Çoxdan itirdiyim gəncliyimi mən.

Soyumuş illərin tək rəfiqəsi,
Oyun-oyunçağa məhəbbət demə.
Yaxşısı budur ki, ayın şoləsi
Başımın üstünə nur səpsin yenə.

Qoy mənim dəyişmiş bu surətimi
O nur canlandırsın indi nagəhan, –
Sən rədd edəmməzsən məhəbbətimi,
Məni sevməyi də bacarmalısan.

Dünyada bir dəfə sevərlər ancaq,
Onunçün biganə olubsan mənə.

Bizi cezb eləyən cökələrə bax,
Batıb dizə qədər qarın içine.

Axı mən bilirəm bunu, sən də bil, –
Qəmərin eks edən mavi nurunda
Cökədə görünən çiçəklər deyil,
Qar-qrovdu onun budaqlarında.

Biz çoxdan sevmirik bir-birimizi,
Sən məni, mən isə bir başqasını
Məhəbbət oyunu cəlb etmir bizi,
Qiymətsiz məhəbbət şüştək sinir.

Lakin sən yenə də oxşa, quc məni,
Saxta ehtirasla qərq et öpüşə.
Daim yada salım bahar fəslini,
Bir də o gözəli anım həmişə.

30 noyabr 1925

* * *

Gəl məni töhmətlə süzmə bu qədər,
Sənə nifretimi danmiram bu gün.
Fəqət bu munislik, bu xumar gözələr
Ağlımı başımdan alıb büsbütün.

Görürəm, ağuşun açıqdır müdam,
Tülkü ölüyü vurub özünü –
Belə qarğı tutur. Deyim düzünü,
Səni bu şəkildə görməyə şadam.

Qorxmuram, tora sal məni – bacarsan!
Ancaq ehtiyatla, ateşin sönər!
Mənim bu soyumuş qəlbime, inan,
Az dəyib sönməmiş sənin kimilər.

113

Sən yox, başqasıdır vurulduğum qız,
Sən onun xeyahı, əksisən ancaq.
Bir mavi gözlünü görürəm yalnız
Mən sənin çöhrənin seyrinə dalcaq.

Doğrudur, o elə mehriban deyil,
Həm də ki, zahirən soyuqaldı o.
Lakin qamətilə, yerişiyələ, bil,
Mənim ürəyimə tufan saldı o.

Çətindir azdırmaq belələrini,
Dalinca gedirsən istəməsen də.
Sən verə bilməzsən onun yerini,
Yalan nəvaziş də görmürəm səndə.

Lakin indi sənə etsəm də nifrət,
Bu həqiqəti də açmaliyam mən:
Olmasayı belə cəhənnəm, cənnət
İnsan uydurardı onları hökmən.

1925

* * *

Sən məni sevmirsən, mənə yanmırısan,
Gözəl deyiləmmi heç bir az da mən?
Ehtiras gücüyle xumarlanırsan
Əlini çıynımə qoyaraq hərdən.

Arabir gülsem də senin üzünə,
Nəvazişlərinə uymuram ancaq.
Özün de, neçəsi tanışdır sənə?
Neçə əl görmüsən, nə qədər dodaq?

Bilirəm, keçdilər onlar kölgətək,
Heç biri yanmadı sənin gözündə.

Çox dizlər üstündə oturdun, demək
İndi oturmusən mənim dizimdə.

Qoy xumar gözlərin, bir də sən özün
Başqa birisini düşünsün, nə qəm.
Mən səni o qədər sevirəm düzü,
Uzaq bir gözəldir könlümə həmdəm.

Yox, tale deyildir bu ötəri hiss,
Ağılsız alışan bir oddur gerçək.
Axı təsadüfən görüşmüştük biz,
Rahat ayrılaram gülümseyərək.

Sən də öz yolunla gedərsən onda
Fərəhsiz günləri keçirmək üçün.
Ancaq öpülməmiş dodağa dəymə,
Ancaq tora salma yetəni hər gün.

O vaxt başqasıyla durub dalanda
Sevgi məhəbbətdən danışanda sən,
Mən başmaq seyrindən döndüyüm anda
Səninlə görüşdük bəlkə yenidən.

Çiynini sıxaraq təzə aşnana,
Başını aşağı əyərək səssiz
Mənə deyəcəksən: "Axşamın xeyir"
"— Axşamın xeyir olsun, deyəcəyəm, — miss!"

Bu ani görüşdən ürək də əsməz,
Onu heç nə, heç nə həycana salmaz.
Kim sevib təzədən o sevə bilməz,
Yananı bir daha yandırmaq olmaz.

1925

* * *

* * *

Gecdimi, tezdimi, fəqət buna mən
Fikir verməmişəm heç bu vaxtadək.
Deyəsən dönmüşəm Don-Juana mən
Yüngül təbiətli əsl şairək.

Nə olub? Bu günə niyə düşmüşəm?
Hər gün başqa çöhrə, başqa diz, ayaq.
Hərçənd dönükliklə dağılınır dərd-qəm,
Özümə hörmətim azalır ancaq.

Ürək, nəvazişlə dolu anların
Eşqilə az vursun – deyərdim müdam.
Yelbeyin, yalançı, boş qadınların
Saxta gözündə bəs nə axtarıram?

Nifrətim, sən məni aram et bəri,
Daima sən mənə çıxmışan qahmar!
Qəlbimdə soyuqluq burulğanları,
Bir də yasəmənin gənclik ətri var.

Gözümdə qürubun limon rəngi var,
Dumanlar içindən eşidir ürək, –
Azad duyğu üçün qısaşalarlar,
Don-Juan, səninlə vuruşam gərək!

Vuruşu sakitcə qəbul edirəm,
Gənclik baharının ardında yeno
Boran sevgi deyir, görürəm bu dəm,
Könlün ehtirasla titrəyişinə.

Belədi, bunlardır başına gələn,
Gündə bir ayağa düşürəm ki, mən
Dönüklük qüssəylə tapmasın ülfət,
Üzümə əbədi gülsün səadət.

Mən kiməm? Gözünün nurunu yeksər
Zülmətdə itirən xəyalperəstəm.
Sənki ömrümü də sürdüm birtəher
Başqa adamlarla bu torpaq üstə.

Verdişlə öpürəm səni öpəndə,
Çünki çoxlarını öpmüşəm belə.
Sənki kibriti də hərdən çekəndə
Dini rəm məhəbbət kəlmələriyle.

Dilimdə “əzizim”, “ömürlük sına”, –
Könlümdə başqa bir duyğu var fəqət,
Toxunsan insanın ehtirasına
Əlbəttə, tapmazsan heç bir həqiqət.

Onunçun ağrımır ürəyim, canım
Bir arzu, bir istək eşqiylə yeqin.
Sən də mənim səyyar ağaçqayınım,
Sən həm mənimkisən, həm özgələrin,

Özüme bir munis gəzsəm də müdam,
Qismətim olsa da buz nəvazişlər,
Mən səni zərrəcə qısqanmayaram,
Sənə yalvarmırıam mən zərrə qədər.

Mən kiməm? Gözünün nurunu yeksər
Zülmətdə itirən xəyalperəstəm.
Başqa adamlarla səni bərabər
Sevmişəm birtəher bu torpaq üstə.

1925

13 dekabr 1925

* * *

Əlvida, ey dostum, əlvida, artıq,
Əzizim, sən mənim ürəyimdəsən.
Taleye yazılan hökmü-ayrılıq
Görüş vəd eləyir bizə yenidən.

Boşla söz-söhbəti, dostum, əlvida,
Qəlbinin qəmini, qüssəsini sil.
Nə ölüm təzədir qoca dünyada,
Nə də ki, yaşamaq təzə şey deyil!

1925

* * *

Əlvida, Bakı! Səni mən bir daha görmərəm.
İndi mənim qəlbimde kədər, qorxu səsi var.
Ürəyim daha yaxın, xəstəhal vurub bu dəm,
Daha möhkəm duyuram — sadə dost kəlməsi var.

Əlvida, Bakı! Mavi türk səması, əlvida!
Qüvvədən düşürem mən, damarında donur qan.
Mən bir səadət kimi aparram məzaracan
Balaxanı mayını, Xəzər dalğasını da.

Əlvida, Bakı! Sadə nəğmə kimi, əlvida!
Son dəfədir sıxıram sinəmə dostumu mən...
Onun başı qoy qızılğül kimi bu son anda
Yellənsin vida deye yasəmənlər içindən.

1925



* * *

P.I.Çagınə

Mənim köhnə yaram qövr etmir hələ,
Sərxoş qızdırımlar keçir qəlbimdən.
Tehranın bu mavi çiçəklərile
Onu çayxanada sağaldaram mən.

Cayxana ruslara xoş gəlsin deyə,
O enli kürəkli çayçı durmadan –
Al şərab yerinə, araq yerinə
Süzür mənim üçün mexmeri çaydan.

Bəsdir bir stəkan, a çayçı, yetər,
Neçə güllər açıb sənin bağçanda.
Bil, yersiz baxmadı mənə o gözlər
Qara çadrasını atıb bir anda.

Bahar təravətli gözəlləri biz
Rusiyada it kimi zəncirləmirik.
Davasız, məkrsiz, pulsuz, xəncərsiz
Öpürük onları, əzizləyirik.

Fəqət şəfəq üzlü günəş camalın
Bu incə belinin bir süzməsiyçün –
İnan ki, verərəm Xorasan şalı,
Mən Shiraz xalçası verərəm bu gün.

Bir az da tünd elə çayçı, çayçı, sən
Bil... yalan demərəm ömrüm də sənə.
Yalnız özüm üçün cavabdehəm mən,
Cavab verəmmərəm sənin yerinə.

Bəsdir, sən qapıya baxma bu qədər,
Başqa qapı da var sənin bağçanda.
Bil yersiz baxmadı mənə o gözlər
Qara çadrasını çəkib bir anda.

1924

* * *

Yarım tümen üçün bir manat verən
Dəllaldan yenə də soruştum ki, mən:
Gözəl Lale üçün necə deyim mən
“Sevirəm” sözünü fars lisaniylə?

Van suları kimi səssizcə bu gün
Mən həmin dəllaldan soruştum yenə:
O gözəl Laləyə söyləmək üçün
“Öpüş” kəlməsini sən öyrət mənə.

Gizlədib qorxunu qəlbimdə dərin
Dəllaldan yenə də soruştum ki, mən:
Axı necə deyim gözəl Laləyə,
Axı necə deyim ki, “sən mənim sən?”

Dəllal cavab verdi mənə müxtəsər:
Sözlə olunmayıb məhəbbət izhar.
Məhəbbət yolunda köks ötürərlər,
Gözlər də yaqtıtkən alışib yanar.

Öpüşün olmamış adı əzəldən,
Öpüş yazı deyil tabutda gerçək.
Görürsən, gül ətri gəlir öpüşdən,
O, dodaqlardadır gül yarpağıtək.

Əvəz istəməzlər sevgidən heç vaxt,
Onunla bilirlər sevinci, dərdi.
Çəkib açan zaman qara çadranı
“Mənim sən” sözünü əllər deyərdi.

* * *

Bosforda heç zaman olmamışam mən,
Gəl indi sən məndən soruşma onu.
Sənin gözündəki mavi şəfəqdən
Öyrəndim dənizin nə olduğunu.

Məni aparmadı Bağdada karvan,
Orta daşımadım xınayla ipək.
Gözəl qəmetinlə sən otur bir an,
Qoy dizin üstündə dincəlim görək.

Nə qədər yalvarıb dil töksəm belə
Səninçin hamısı bırdır, bilirəm. –
Mən Rusiya adlanan o uzaq eldə
Tanınmış, şöhrətli, adlı şairəm.

Qəlbimdə səslənir şimal yelləri,
Budur, it də hürür ay işığında.
Məgər, a fars qızı, bizim elləri
Görmək istəmirsən, söylə, bir an da?

Qüssədən gəlmədim sizin ellərə,
Sən özün çağırıdın səssizcə məni.
O quş qanadıtək qoşa əllərin
Uçurdu buraya gör necə məni.

Taledə rahatlıq arayıram mən,
Qəlbimi oxşamır o keçmiş həyat.
Söhbət aç dinləyim sən vətənidən,
Könlün nə istəsə danış bu saat.

Sən öz nəfəsinlə məni məst elə,
Kədəri, qüssəni qov ürəyimdən.
Şimallı bir qızın həsrəti ilə
Ah çəkib, düşünüb, darixmayım mən.

1924

Heç zaman Bosforda olmasam da mən,
Sənə nəql edərəm xeyalla onu.
Onsuz da gözünün mavi rəngindən
Öyrəndim dənizin nə olduğunu.

1924

* * *

Sevimli Şahanə, gözəl Şahanə!
Ona görəmi ki, şimaldanam mən,
İstərəm çovdardan söz açam sonsuz çöllərdən,
Dalğalı çovdardan söz açam sənə,
Sevimli Şahanə, gözəl Şahanə!

Ona görəmi ki, şimaldanam mən,
Elə bil böyükdür orda ay bir az.
Nə qədər füsunkar olsa da Şiraz
O yaxşı deyildir Ryazan çölündən,
Ona görəmi ki, şimaldanam mən?

İstərəm söz açam sənə çöllərdən,
Çovdar saçlarına çəkibdir xına,
Al onu, dola sən barmaqlarına,
Ağrı hiss etmərəm bir tike də mən,
İstərəm söz açam sənə çöllərdən.

Ay işığındaki dalğalı çovdar
Necə də bənzəyir mənim saçımı.
Əzizim, gül, danış, fəqət söz açma,
Düşməsin yadımı sevimli diyar,
Ay işığındaki dalğalı çovdar.

Sevimli Şahanə, gözəl Şahanə!
Bizim o şimalda gözəl bir qız var,
Bilsəydin o sənə nə qədər oxşar!
Belkə indi məni anır o yenə,
Sevimli Şahanə, gözəl Şahanə!

1924

* * *

Sən dedin ki, Sədi ancaq
Öperdi qız sinəsindən,
Döz sən allah, gələr bir vaxt
Öyrəşərəm buna da mən.

Dedin: yazılıb Quranda –
Düşmənidən al intiqam!
Mən gəlmisəm Ryazandan,
Yox, bu sözü anlamaram.

Mahnı dedin: "Fərat gülü
Xoşdur sadə gözəllərdən".
Əger olsaydım dövləti
Başqa nəğmə qoşardım mən.

Qoparardım o gülləri,
Ürəyimdə budur dilək. –
Qoy yaxşı qız olmasın heç
Bu dünyada Şahanətək.

Yoxdur başqa bir arzu-kam,
Sixma mənim ürəyimi.
Mən ki, şair doğulmuşam,
Öpəcəyəm şair kimi.

1924

* * *

Zəfəran yurdunun fəcrinə bir bax,
Güllerlə örtülüb hər təref, hər yan.
Gülüm, o mahnını oxu sən ancaq,
Xəyyam oxuyardı onu bir zaman,
Güllerlə örtülüb hər təref, hər yan.

Şiraz çıraqbandır ay işliğinde,
Göydə pərvanətek süzür uledzələr.
Məni heç açmır ki, fars torpağında
Çadırda saxlanır gəlinlər, qızlar,
Şiraz çıraqbandır ay işliğinde.

Bəlkə də istidən qarsıyıb onlar,
Mis kimi bədəni örtürlər belə.
Bəlkə çox sevilmək arzuları var,
Üzləri yanmasın deyə bir gilə –
Mis kimi bədəni örtürlər belə?

Əzizim, çadrayla bağlama ülfət,
Saxla qulağında bu nəsihəti:
Onsuz da çox gülmür bizə səadət,
Onsuz da qıсадır ömrün müddəti, –
Saxla qulağında bu nəsihəti.

Hüsündə bir nöqsan olsa belə, o,
Sənin camalına bəzəkdir fəqət.
Onunçün bu gözəl, al yanaqları
Gizlində saxlamaq günahdır əlbət,
Onları bəxş edib ana təbiət.

Güllerlə örtülüb hər təref, hər yan.
Başqa bir diyardır qəlbimdən keçən.
Bir mahni deyərəm indi sənə mən,
Xeyyam da deməmiş onu bir zaman...
Güllerlə örtülüb hər təref, hər yan.

1925

* * *

Hava təmiz, şəffaf, hava sərindi,
Uzaq çiçəkliyə yollanıram mən.
Lacivərd aləmə gedən yolcu, sən

126

Bil, çata bilməzsən səhraya indi,
Hava təmiz, şəffaf, hava sərindi.

Getsən çəmənliklə sanarsan bağdır,
Getsən bağ içiyə – hər yan çiçəkdir.
Mixək gülərinə baxmasan bir-bir,
Seyrinə dalmasan, vallah, günahdır.
Getsən çəmənliklə sanarsan bağdır.

Gələn piçiltidir, yoxsa xışılıt,
İncədir Sədinin nəğmələritək.
Ay öz camalıyla eks eləyərək
Görürsen, bir anlıq gözlərdə qaldı.
İncədir Sədinin nəğmələritək.

Asta eşidilir bir pəri səsi,
Ele bil Hesənin ney səsidir o.
Gözel əndamların nə gizlənməsi,
Nə də həyəcana düşməsidir o,
Dinleyin, Hesənin ney səsidir o.

Yollarda yorulan müsafirlərin
Bax, budur arzusu, qisməti budur.
Ətirli yelləri hey sərin-sərin
Quru dodaqlarım su kimi udur,
İnsanın arzusu, qisməti budur.

1925

* * *

Sən ey Firdovsinin gənclik vətəni,
Unuda bilməzsən olub-keçəni, –
Mehriban urusu, qəmli gözləri.
Yadından çıxara bilməzsən məni,
Sən ey Firdovsinin gənclik vətəni.

127

Bilirəm, nə qədər gözəlsən, İran,
Çıraqtək sayışır güllerin yenə,
Qəlbime aşına uzaq diyardan
Təzə xatırələr danişır mənə.
Bilirəm, nə qədər gözəlsən, İran.

Sonuncu dəfədir bu gün içirəm,
Şərabın etridir məni məst edən.
Sənin səsini də, Şahanə, bu dəm
Ayrılıq çağında ürəyimdə qəm,
Sonuncu dəfədir eşidirəm mən.

Səni mən unuda bilmərəm ancaq,
Taleyim dərbədər, taleyim səyyar.
Ən uzaq adamlar, yaxın adamlar
Qarşıma çıxanda dayanıb hər vaxt
Onlara mən səndən deyərəm ancaq.

Qorxuram mən sənin bəlalarından,
Rusiya haqqında qəmli, mükəddər
Bir nəğmə qoyuram yadigar, hər an
Oxu, xatırlayıb məni bir qədər, —
O zaman səsinə səs verərəm mən.

1925

* * *

Bəli, şair olmaq odur ki, gərək
Pozmayıb həyatın ilk qanununu,
Öz damarlarından qanı çekərək
Vurub, isidəsən özgə qanını.

Şairsən, qəlbine həmdəm çölləri
Doğma oğul kimi vəsf eley bir-bir.
Bülbülə nə var ki, qəlbə ağrımır,
Bircə nəğməsi var — təkrar eləyir.

128

O, ötür özgənin mahnularını,
Özgənin dilində təkrarlayaraq.
Qoy lap qurbağanın mahnısı olsun,
Dünyaya təzə bir nəğmə ver ancaq!

Şair görüşməyə gedir yarıyla,
Yarışa uzanıb başqa biriyə,
Şərab təsiriyle, inan, o deşməz
Qızın ürəyini öz xəncəriylə.

Qısqanlıq oduyla alışib yanır,
Eve qayıdarkən söyləyər pəsənə:
“Dünyanın belə bir qaydası da var,
Nə olsun, olərəm səfil kimi mən”.

1925

* * *

Qızılı telleri soyuq qəmərin,
Tünd oleandra, ətirli mixək
Bu mavi diyarın, mehriban yerin
Gözəsən qoynunda yorulanadək.

Bağdad bu yerlərdən uzaqdır, uzaq,
Orda nəğmə dedi bir vaxt Şəhrizad.
Daha gərək deyil heç nə o qızı,
Sükuta dalmışdır o nəğməli bağ.

O uzaq torpağın teyfləri də
Məzar otlarıtak sərilib yere.
Sən, yolcu, söykonib baş daşlarına
Gel baxma bu qədər rəhmətliklərə.

Nəzər sal, nə qədər gözəldi hər yan:
Dodaqlar can atır gülərə sarı.
Barış ürəyində düşmənlə, inan
O da verər sənə nəşə baharı.

129

Sev, yaşa, ömr elə sən bu cahanda,
Aylı gecələrdə öpüş, kefə bax,
Sən rəhmətlikləri yada salanda
Dəymə dirilərin kefinə ancaq.

Bunu söleyibdir bir vaxt Şəhrizad, –
Bir də təkrar etsin yarpaqlar sənə.
Biri istemirsə dünyada heç nə
Yazlıq o adamın halına, heyhat!

1925

* * *

Xorasanda vardır elə qapılar
Güllerlə bezənmiş bütün kandarı,
Orada fikirli bir pəri yaşar.
Xorasanda vardır elə qapılar,
Mən aça bilmədim o qapıları.

Çoxdur qollarımın gücü, qüvvəsi,
Bir baxın, saçımın qızıl rənginə,
Gözəldir, incədir pərinin səsi.
Çoxdur qollarımın gücü, qüvvəsi,
Qapını mən aça bilmədim yenə.

Sevgidə igidlilik yarayan deyil,
Mən kimə söyleyim nəgməmi, kimə?
Madam ki, Şahanə qısqanan deyil
Qapı açmasam da, gülüm, qəm yemə,
Sevgidə igidlilik yarayan deyil.

Vaxtdır, Rusiyaya dönəməliyəm mən,
Səni tərk edirəm deməli, İran?
Yoxsa ayrılmış ömürlük səndən?
Vətən məhəbbəti oyanıb yaman,
Vaxtdır, Rusiyaya dönəməliyəm mən.

Əlvida, ey pəri artıq əlvida!
Aça bilməsəm də o qapıları,
Mənə xoş əzablar çəkdirdin burda,
Elə ki, qayıtdım o doğma yurda.
Mən sənə nəgmələr qoşaydım barı.
Əlvida, ey pəri, artıq əlvida!

1925

* * *

Bir cüt qu quşudur canan əlləri, –
Qızılı saçımı baş vurur hərdən.
Məhəbbət mahnısı oxuyur hamı,
Hamı təkrarlayır onu yer-yerdən.

Mən də nəgmə dedim bir zaman belə,
Yenə o qaydayla ötürəm bu gün.
Köksünü ötürüb sözler onunçün
Səslənir bu qədər nevaziş ilə.

Əgər intəhasız vurulsa ürək,
Qızıl parçasına o çevriləcək.
Ancaq qızdırırmayı Tehran qəməri
Ürəyimdən qopan bu nəgmələri.

Necə başa vurum ömrü, bilmirəm:
Yanıım Şahanənin məhəbbətilə,
Yoxsa, kədərlənim qoca çağımıda
Keçmiş mahnıların hərarətilə?

Qulağa xoş gələn göze xoş gelmir –
Dünyada hər şeyin öz yeri var, bil.
Bir fars yaxşı nəgmə qoşa bilməsə,
Deməli o adam Shirazlı deyil.

Siz mənim barəmdə söyləyin bu cür
Belə bir mahnından düşəndə söhbət:
O, gözəl nəgmələr qoşa bilərdi,
Ancaq məhv elədi onu məhəbbət.

1925

* * *

“Xorasan bağları, evləri üstə
Nə üçün solğundur ayın ziyası?
Elə bil gedirəm rus çölleriyle,
Başının üstündə duman cunası”, –

Soruşdum mehriban, əziz Lalədən
Gecə sərvlərin kölgəsində mən.
O, cavab vermədi bir kəlmə mənə,
Başını qürurla şax tutdu yenə.

“Nə üçün qəmlidir ayın ziyası?” –
Ləkde çiçəklərdən xəber aldım mən.
Çiçəklər söylədi: “Soruş bu sırrı
Qəmli qızılıgülün titrəməsindən”.

Qızıl gül titrədi çələklərile,
Laçak doğayıla söylədi mənə:
“Başqasıyla gəzir sənin Şahanən,
Başqa birisini öpdü Şahanə”.

Söylədi: “Rus qəlbə anlamaz bunu...
Ürəkdə mahnı var, mahnında həyat”.
Onunçun solğundur ay da bu qədər,
Ay onunçun belə ağardı, heyhat.

Döñüklük, göz yaşı, əzab dünyada
Vardır – istəsən də, istəməsən də.
.....
Ancaq bu çıraqban gecələr ki, var
Safdır, müqəddəsdir yer üzərində.

1925

* * *

Deli könül, gəl çirpinma bu qədər!
Səadətdir bizi belə aldađan.
Dilənciyə nə lazımdır – sədəqə...
Deli könül, gəl çirpinma bu qədər!

Ay o qızıl saçlarını açaraq
Şahpalıdlar üzərinə sepir bax.
Qoy Lalənin qarşısında sürünb,
Mən də onun çadrasına bürünüm.
Deli könül, gəl çirpinma bu qədər!

Biz hamımız balaca bir uşaqtək
Vaxt olur ki, ağlayırıq, gülürük;
Bu dünyada necə olur? sevinmək,
Kədərlənmək necə olur – bilirik.
Deli könül, gəl çirpinma bu qədər!

Mən ömrümüzde çox məmləkət gəzmişəm,
Hamisində bir səadət gəzmişəm.
Bundan belə xoşa gelən bir qismət
Axtarmıram, aramıram mən fəqət,
Deli könül, gəl çirpinma bu qədər!

Heyat bizi aldatmayıb büsbütün,
Təzə qüvvə gəl toplayaq biz bu gün.
Ürək, bir az yuxulu sən özün də
Bax, burada – sevgilimin dizində,
Deli könül, gəl çirpinma bu qədər!

Bəlkə bizi çıxarmadı yadından
Keçib gedən bu qəzavü-qədər də;
Eşqimizi yada saldı bir zaman
Bülbüllerin dediyi nəğmələrdə.
Deli könül, gəl çirpinma bu qədər!

1925

* * *

Ey fərəhli ölkə, gənclik ölkəsi,
Neğməyə satılıb könlümün səsi.
Ey dəniz küləyi, asta əs ki, sən
Bülbül gül çağırır, eşidirmisən?


Gül əyir başını təzim edərək,
Neğmə ürəyinə yol tapıb demək.
Ey dəniz küləyi, asta əs ki, sən
Bülbül gül çağırır, eşidirmisən?

Sən hələ uşaqsan, gəl eyləmə bəhs,
Mən özüm bir şair deyiləmmi bəs?
Ey dəniz küləyi, asta əs ki, sən
Bülbül gül çağırır, eşidirmisən?

Əzizim Güliya, sən də əfv elə,
Yolda rast gəlirik nə qədər güle.
Çoxusu baş əyər təzim edərək,
Gülər üzümüzə yalnız bir çiçək.

Gülərəm səninlə mən də o zaman –
Durur qarşımızda belə bir məkan.
Ey dəniz küləyi, asta əs ki, sən
Bülbül gül çağırır, eşidirmisən?

Ey fərəhli ölkə, gənclik ölkəsi,
Neğməyə axsa da ömrüm büsbütün –
Kölgəli budaqlar altında bu gün
Bülbül öpür gülü Güliya üçün.



Poemalar

1925

“Radovo deməli, bizim kəndimiz,
İki yüz evi var, saysalar əger.
Kim baxsa birçə yol, şəksiz-şübhəsiz,
Bizim bu tərəflər xoşuna gelər.
Çoxlu meşəmiz də, suyumuz da var,
Geniş otlağımız, geniş çölümüz.
Boy atır cərgeyələ uca qovaqlar,
Onları burada biz əkmişik, biz.
Çox da özümüzü dartmırıq elə,
Düşüb payımıza səadət ancaq.
Örtülüb evlərin üstü dəmirle
Hamının varıdır xırman, bağça, bağ.
Rənglənib hamının pəncərələri,
Bayramda tapırıq kvas da, et də.
İspravnik özü nə vaxtdan bəri
Qonaq da qalardı bizim bu kənddə.

Vaxtında verərdik töycüleri biz,
Fəqət başçı üçün hamısı birdi –
Töycünün üstünə hökmən səbəbsiz
Bir az un, bir az da dari gələrdi.
O vaxtlar ezabdan, dərddən, bəladan
Asan qurtarardı yaxamız fəqət.
Ağalar ağadır hər vaxt, hər zaman,
Biz isə nəyik ki, – adı reiyyət.
İnsanlar günahsız olmayırla düzü,
Günah işləməklə sovudur dərdi.
Gəlib Kriuşa kəndindən, bizi
Qonşular daima hədələyirdi.
Pis idi onların güzəranı da,
O zaman bu boyda kənd başdan-başa
Sürərdi yerini məşəqqət ilə

Bir cüt arıq yabı qoşub bir xışa.
 Birtəhər güzəran keçir, ölmə sən,
 Burda bolluq nədir, bol məhsul nədir.
 Gizlice gələrək bizim meşədən
 Odun da qırardı onlar arabir.
 Bir dəfə meşədə tutduq nagahan,
 Baltaya əl atdı onlar da, biz də.
 Soyuq poladların toqquşmasından
 Vicvicə gəzirdi bədənimizdə.

Ölümlə qurtarır dava çox zaman,
 Hər iki tərəfin suçuna görə
 Güclü bir "həh!" deyib kimsə onlardan
 Sərdi bircə anda başçını yerə.
 Biz də adətinçə məhkəmə qurub,
 Dedik əncam çəkək bu qeyli-qala.
 Onun qoluna qandal da vurub
 O zaman Sibire saldılar yola.
 O gündən pozuldu bizim işimiz,
 Xoşbəxtlik cilovu düşdü bir yana.
 Üç il gah od tutub yandı meşəmiz,
 Gah da qırğın düşdü mala, heyvana".

Cansıxan xəberi, tutub söhbətə,
 Sürəcü yol boyu danışdı mənə.
 O zaman gəlirdim istirahətə –
 Bizim Radoya, doğma məskənə.
 Meni müharibə yormuşdu onda.
 Kiminsə xeyriçün, heç düşünmədən
 Ateşlər açırdım qanlı meydanda
 Doğma qardaşa da o günlərdə men.
 Sonra anladım ki, bir oyuncağam,
 Tacirlər vuruşmur, arxadadırlar.
 Toplara əlvida söylədim tamam,
 Dedim şeirlərlə vuruşmaq olar.
 Mən tüfəngimi də tulladım hələ.

Sonra əsgərlikdən əkildim həman.
 Belə hazırlıqla, tədarük ilə
 On yeddinci ili qarşıladım mən.

Azadlıq qəəblə gəzirdi onda,
 Qarmaqarışıqlıq içərisində
 O zaman ağ atlı Kerenski də
 Xəlfəlik edirdi bizim vətəndə.
 "Vuruş axıradək!" – "Zəfər baharı" –
 O vaxt dələduzlar qalxıb sərasər
 Həmin bu şəurla cındırlıları
 Cəbhəyə – ölümə göndərildilər.
 Od saçan topların nərəsi altda
 Nə tüfəng götürdüm, nə qılınc aldım.
 Başqa bir ığidlik göstərdim onda –
 Ölkdə birinci fərari oldum.

Yol necə gözəldir, qəşəngdir necə,
 Sərin kölgəliklər uzanır yenə.
 Gümüş tozu səpir ay incə-incə
 Kəndin yollarına keçidlərinə.
 "Bax, budur, bu da ki, bizim Radovo,
 Mən nahaq qovmadım atı, – dedi o, –
 Vətəndaş, bir qədər xərclik ver mənə,
 Sizə dəyişmançı gərəkdir?..
 Belə...
 Yox, yox, men ki, sizdən çox istəmirem,
 Yolun uzunluğun demirəm hələ".

.....
 Qırx manat verirəm.
 "Yox, canım, azdır!"
 Bax, bu da iyirmi.
 "Bəs deyil yenə".
 Necə də, necə də o, yaramazdır,
 Təzəcə girsə də otuz sinninə!
 "Neçin diri-diri soyursan məni?

Bu qədər insafsız olamı insan?”
 O dinir, tərpədib iri gövdəni:
 “Bu ilki məhsul da pis gəlib, inan.
 Di qızırqanmayın siz əskinasa,
 Beşini, onunu ötürün görək!
 O qonşu dükanda sağlığınıza
 Bir qədər tünd cecə vuram mən gərək...”

Budur, dəyirmana çatmışam...
 Şamlar
 Bəzənmişdir atəsböcəkləriylə,
 Qoca dəyirmançı sevindiyindən
 Bircə ağıllı söz deməyib hələ.
 “Sergeyim, əzizim! Yordu səni yol,
 Yəqin üşüyürsən? Soyuqdur sənə?
 Niyə dayanmışan, qarı, di tez ol,
 Bir çay gətirsənə, piroq versənə!”
 Bir deyin, aprelin axırlarında
 Bizim bu yerlərdə üşüyər adam?
 Dostun üzündəki təbəssüm kimi
 Çökürdü üfüqə gözəl bir axşam.
 Qoynu məngənədir dəyirmançının.
 Orda lap ayı da dözməz, bağırar.
 Ancaq ağır keçən dəqiqələrdə
 Xoşdur düşünmək ki, bir dostum da var.
 “Çoxmu qalacaqsan burada?”
 “Bir il” –
 “Demək gəzəcəksən boğaza qədər.
 Meyvəylə göbələk bu il qit deyil,
 Lap Moskvaya da istəsən, göndər.
 Ova da çıxarsan qardaş, arabir,
 Uçur düz ovçunun üstünə ördek.
 Deyirəm dünyanın işinə bax bir,
 Dörd ildir
 Biz səni görmürük demək...”

.....

Söhbəti qurtardıq
 Axıra kimi
 Samovar içilib tamam boşaldı.
 Köhnə adətimlə alıb kürkümü
 Mən ot çardağıma doğru baş aldım.
 Bağ-bağat içiyələ yeriyirəm mən,
 Arabir üzümə dəyir yasəmən.
 Əzizdir, doğmadır mənə nə qədər
 Bu çoxdan köhnəlmış, əyilmiş çəpər.
 Bir vaxt bu pələdin yanında yalnız
 Yaşım onaltıydı, cavan idim çox,
 Mehriban baxışlı, ağ örpəkli qız
 Mənə təbəssümə cavab verdi: – Yox”.
 O əziz, o doğma keçmişlər uzaq,
 O xəyal qəlbimdə sənərmi məgər...
 Biz o vaxt hamımız sevirdik, ancaq
 Bizim özümüzü az sevirdilər...”

2

“Axı ne olubdur! Sergey, dur barı!
 Hələ ağarmayıb dan yeri, ancaq
 Yaman səxavətə gəlibdir qarı,
 Sənə dadlı bişi bişiribdi, bax...
 O mülkədar qızın, Sneginanın
 Yanına gedirəm bu saatca mən.
 Onun nahar vaxtı yeməyi üçün
 Gözəl su cüllütü vurmuşam dünən”.

Ey həyat şofqəti, salamlar sənə!
 Geyinib gedirəm, sevinir ürək.
 Şəbnəm tüstü kimi görünür mənə,
 Alma ağacını örtüb cunatək.
 Düşünüb deyirəm:
 Gözəldir torpaq,
 Gözəldir torpağın

Üstündə insan.
 Nə qadər yaralı, şikəst var ancaq
 Hərbin o uğursuz alovlarından.
 Neçəsi torpağa gömülüb qalır,
 Hələ neçəsi də gömüləcəkdir.
 Məni bir anlığa dəhşətlər alır,
 Kōksümdə sıxılan duyan ürəkdir.

Yox, yox!
 Mən döyüşə getmərəm bir də,
 Necə dözmək olar – təzə bir alçaq
 Şikəst bir əsgərə durduğu yerdə
 Palçığın içinə bir pul atacaq?!

“Sabahın xeyir olsun, qarı, de görək,
 Nə olub,
 Düşmüsən bir az deyəsən?”
 Budur, eşidilir boğuq öskürək:
 “Bala, işdən-gücdən baş açmıram mən.
 İndi bu tərəflər çox narahatdı,
 Bizi əldən salıb ə davət tamam.
 Kişiler vuruşur, hey athaatdır,
 Bu kənd o kənd ilə vuruşur müdam.
 Öz qulaqlarımla eşitmışəm mən
 Bizim tərəflərə gəlib gedəndən:
 Gah kriuşaltılar qazanır zəfər,
 Gah da bizimkilər üstələyirlər.
 Başçısızlıqdandır bunlar büsbütün,
 Çarı qovladılar...
 İndi budur, bax...
 Bizim bu ağılsız camaat hər gün
 Davalar salmağı bacarır ancaq.
 Nədənsə açılıb dustaqxanalar,
 Tamam buraxılıb oğru-əyrilər.
 Yenə araqatan onlardır, onlar...
 Təzədən onları tutsalar əgər...

Lap deyək... qonşumuz kriuşalılar
 Damdan buraxılıb gəliblər evə,
 Onların əlindən rahatlıqmı var?!
 Pron Aqlobindr onlardan biri,
 Özü də davakar, qaba, sərsəri.
 Gecə də, gündüz də içir o, yaman,
 Hamiya kin yağır baxışlarından.
 Həyasızcasına üçcə il qabaq,
 Müharibə təzə başlanan zaman,
 Əline iti bir balta alaraq
 Başçını öldürdü burda nagahan.
 İndi belələri mindən də çoxdur,
 Gezib azadlıqda fitnə törədir.
 Batdı, Ərəseyin əlacı yoxdur,
 Rusiya məhv olur, nəyə görədir...”
 Andım sürücünün söhbətlərini,
 Alıb ağacımı, şlyapamı mən
 Köhnə tanış kimi, bir qonaq kimi
 Getdim kəndlilərin yanına həmən.

Ensiz bir çığırla gedirəm yenə,
 Görürəm qabaqdan gelir güllətek
 Mənim dəyirməncim. Yanaşır mənə,
 Təzəcə şumlanmış yerdən keçərək.
 “Sergeyim, sən allah, hələ bir dayan,
 Gör nə deyəcəyəm, səbr elə ancaq!
 Cilovu sazlayım, danışsam inan
 Sənin qulaqların inanmayacaq.
 Niyə deməmisən mənə bəs səhər?
 Mən Snegingildə açıram söhbət.
 Deyirəm ki, qonaq gəlib bir nəfər
 Cavan, zarafatçı, həm də xoşsifət.
 (Onları on ildir tanıyıram mən,
 Deyim, yanlarında hörmətim də var).
 Ərli qızları var – Anna, o birdən
 Soruşdu:
 – Şairdi?

– Özüdür ki, var.
 – Özü de sarışın?
 – Sarışın, bəli!
 – Saçları qıvrımdı?
 – Həm de məzəli.
 – Nə zaman gəlibdir?
 – Bir saat olar.
 – Ah, ana, anacan, özüdür ki, var!
 O lap məzəliydi
 Sən ki, bilirsən
 Bir vaxt vurulmuşdu ürəkdən mənə.
 İndisə...
 Görürsən,
 Bir işə bax sən,
 Yaziçı olubdur –
 Məşhuri-cahan...
 Bizə çağrılmamış gəlməz heç zaman".
 Bütün sirlərimi bilən adam tək
 Dəyirmançı bic-bic qıydı gözünü.
 "Di yaxşı! Hələlik, günortayadək...
 Deyib qurtarmadım hələ sözümüz".

Gedirəm cığırla Kriuşaya mən,
 Çırçıram ağaclarla otları herdən.
 Qəlbimdə ne ağrı, nə bir həyəcan,
 Sinəmdə rahatlıq hökm edir bu an.
 Uduram sehərin ətrini, heyhet:
 Başimdə sərəxəş bir dumanlılıq var.
 Əsgər arvadıyla elə bu saat
 Yaxşı bir macəra başlamaq olar.

Bax, bu da Kriuşa...
 Üç il olar ki,
 Bu tamış damları görməmişəm mən.
 Heyrətlə ətrafi süzürəm, sanki
 Səpilib hər yana təzə yasəmən.

Heç it hürüşü də eşidilməyir,
 Eh, burda nə var ki, qorusun onlar?
 Hərənin bir ucuq, köhnə daxması,
 Bir de bir peçi var, bir dudkeşi var.
 Görürəm Pronun dolub eyvanı;
 Getdikcə çoxalar hay-küy, hərəkət.
 Bazarın, çovdarın, malın-heyvanın
 Təzə qiymətindən düşübür səhbət,
 "Salam, əziz dostlar!"
 "Ey, ovçu qardaş!
 Xoş gördük, xoş gördük!
 Gel otur bir az.
 Keçmə etinəsiz, sen ötmə birbaş,
 Kəndlilin dərdinə bari qulaq as.
 Gerək ki, tanışsan nazirlərə sən?
 Piterdən, de görək, təzə nə xəber?
 Səni bir zamanlar, özün bilirsən,
 Qolçomaq eləmək isteyirdilər.
 Sənin öz aləmin, xasiyyətin var,
 Biz səni pozmarıq nə qedər olsa.
 Sən quru şöhrətlə öyünmeyirsən,
 Qəlbini satmazsan dünya dağılsa.
 Həmişə çəkerdin qeyrətimizi,
 Gözün üstümüzdə olardı...

De bir:
 Ağalar torpağı pulsuz-pənəsiz
 Bizim kəndlilərə verəcəkmidir?
 İndi üstümüzə kişilənlər
 Torpağa dəyməyin,
 Guya, vaxtı var.
 Eləsə bəs niyə cəbhədə ellər
 Özünü, özgəni qırıb çatdır?""

Hami istehzalı bir təbəssümle
 Üzümə baxırdı mənim bu ara.
 Məni düşüncələr elə üzürdü

Cavab verəmmədim bu dəm onlara.
 Ayağım altında pillələr bir-bir
 Əsdi, yırgalandı, düşündüm səssiz.
 Bir nəfər soruşdu:
 "Bu Lenin kimdir?".
 Astadan söylədim:
 "Lenin – sizsiniz!"

3

O vaxt şayieler gezirdi hər an,
 Ölçüb-biçirdilər piçıldışaraq.
 Nə qədər desəydin, mən öz qarımızdan
 Bax, bu cür xəbərlər alırdım ancaq.
 Bir dəfə mən ovdan qayıdırıb evə
 Divanın üstündə uzandım yatam.
 Soyuq bataqlığın o nəm havası
 Mənim bədənim qurutdu tamam.
 Titrətmə-qızdırma üzürdü məni,
 Gah onsuz üzütmə, gah da hərarət.
 Bu lənətə gəlmış soyuqdəyməni
 Düz dörd gün yataqda keçirdim fəqət.

Mənim dəyirmançım dəlidir nədir,
 Gedibdir
 Kimisə gətirib gəlib...
 Gələnin paltarı bəyaz rəngdədir,
 Burnu da deyəsən bir az dikəlib.
 Sonra yaxşılaşdım, deyən bir qədər
 Titrətmə-qızdırma sovuşdu həmən.
 Ancaq beşinci gün axşam bir təhər
 Qurtardım yaxamı soyuqdəymədən.
 Ayağa qalxanda
 Əsirdi dizim.
 Durub ayağımı basanda yerə

İlkin qulaq asdım mən bu sözlərə:
 "Ah, salam, xoş gördük,
 Mənim əzizim,
 Sizi görməmişəm nə vaxtdan bəri,
 Uzaqda qoymuşuq uşaqlığı biz.
 Mən indi bir evdar xanımmam, siz də
 İndi adlı-sanlı bir şairsiniz.
 Qızdırma keçdimi?
 Yaxşı, oturaq,
 Siz o deyilsiniz, dəyişdiz necə.
 Mən sizə əlimi vuranda bayaq
 Sinəmdən bir ah da qopdu gizlicə.
 İllər axıb gedir burulğan kimi,
 Bəli...
 Keçənləri kim qaytarır, kim?
 Bu pələd yanında sizinlə qoşa
 Oturub-durmağı çox istəyordim...
 Şöhret arzulardıq sizinlə... Siz də
 Ürekdən keçəni düz tapardınız.
 Cavan zabit isə bütün bunları
 Mənə unutdurdu güc ilə yalnız..."

Mən onu dinlədim, sonra bir qədər
 Süzdüm o bədəni, gözəl qaməti.
 İstədim mən ona deyəm ki,
 Yetər,
 Gəl başqa dil tapaq, dəyiş səhbəti!
 Özüm də bilmirəm nədənsə fəqət
 Dilləndim utancaq, heç düşünmədən:
 "Hər şey yadımdadır...
 Doğrudur... Əlbət...
 Əyləşin.
 Nə qədər sevinirəm mən.
 Rus meyxanəsindən elə bu dəmdə
 İndi şeir oxuyum sizə bir qədər.
 Baxınız, kədərlə yazılıb həm də,
 Qaraçı qəlbinin dərdinə bənzər" –

"Sergey!
 Siz nə qədər xarab olubsuz,
 Həm yazığım gelir,
 Yanıram həm də.
 Sizin bu davakar sərxoşluğunuz
 İndi faş olubdur bütün aləmdə.
 Deyiniz bir görək
 Nə olub size?" –
 "Bilmirəm" –
 "Kim bilsin bu vaqəni?" –
 "Görünür yağmurlu payız günündə
 Anam bu dünyaya gətirib məni" –
 "Zarafat edirsiz..." –
 "Eh, Anna, siz də
 Deyin, sevirsiniz barı bir kəsi?" –
 "Xeyr" –
 "Qəribədir, ürəyinizdə
 Bu yaşda boğulur məhəbbət səsi.
 Sizin qarşınızda böyük bir aləm..."

Duman pərdə çəkdi qürub yerinə...
 Bilmirəm nədənsə onun mən bu dəm
 Əl vurdum şalına, əlcəklərinə.

.....
 Ay qəhqəhə çəkdi bir təlxək kimi.
 Köksündə yoxsa da keçən duyğular,
 Qəribə bir hiss də sardı qəlbimi,
 Sandım indi düz on altı yaşım var.
 Ayrıldıq dan yeri sökülen zaman.
 Bu sırlı baxışlar, bu hərəkətlər...
 Dünya gözəlləşir yay gələn zaman,
 Bizim də qanımız coşur bir qədər.

Mənim dəyirmançım...
 Dəyirmançım, ah!
 Ağlımı başından çıxarıb tamam.

Mərəkə düzəldib lap bu avara,
 Qaçır poçtalyontek o sehər-axşam.
 Yenə də məktubla gəldi o, bu gün
 Sevgi müjdəsidir sanki birinin:
 "Geliniz.
 Ən yaxın adam sizsiniz.
 Hörmət və ehtiram.
 Pron Aqloblin".

Gedirəm.
 Çatıram Kriuşaya mən
 Aqloblin qapıda durub bu ara.
 Dumanlı gözlərlə, ac baxışlarla
 O tamaşa edir dayananlara.
 "Ey tarakan nəslı,
 Durmayın yetər.
 Sneginagile...
 Birbaşa ora!
 Deyərik nəyin var, bir çöpə qədər
 Girovsuz, filansız gətir say bura".
 Bu dəmdə çevrilib gördü o məni,
 Davakar səsini alçaltdı bir az.
 Eşitdim mən onun incik səsini:
 "Bunlara dərs versən sən də – pis olmaz".
 "Neçin çağırımsın məni, Proşə?"
 "Qorxma, nə əkinə, nə ot çalmağa.
 Sneginagile... burdan birbaşa...
 Bu saat at tapım...
 Nə var almağa..."

Budur, əldən düşən, taqətsiz, bimar
 Bir cüt arıq yabı qoşdular onlar,
 Bu cür atın üstə pul da ver ki, sən
 Bir təhər başından rədd eləyəsən.
 Birayaq-birayaq sürürdük düzü,
 Yolda gah gülündük, gah hırsıxnirdik.

Əldə aparırdıq arabanı biz
Qarşıya çıxanda balaca bir dik.

Nəhayət, yetişdik.
Ev birmərtəbə,
Bir az da qabağı yatıb aşağı.
Yasəmən ətrini dörd bir tərəfə
Yayır bu həyətin çəperli bağı.
Çırpıb əynimizdə tozlu paltarı
Düşürük,
Gedirik eyvana sarı.
Bu dəm eşidilir kiminsə səsi,
Kədərli bir qəlbin qəmli naləsi:

“Ağla, ya ağlama – mənəsi yoxdur,
İndi cənəzədir o soyuq bədən.
Darvaza döyüür, di ayağa dur...
Pudralan...
Qapını gedib açım mən...”

Kədərli, hüznlü şışman bir arvad
Qapı cəftəsini açdı bu zaman.
Pron da qabağa gedib o saat,
Torpaq səhbətini
Başladı haman.
“Ver!..”
Boğuq bir səslə dilləndi yenə, –
Mən ki öpməyəcəm ayaqlarını!”

Arvadın gəlmirdi heç nə eyninə,
Sanki tixamışdı qulaqlarını.
Mənə üz tutaraq
Soruşdu birdən:
“Yəqin siz gelibsiz qızın yanına,
Əyləşin...
Bu saat deyərəm ona...”

İndi mən aydınca xatırlayıram
O qəmli günləri lap indikitək.
Mənimçün o qədər asan deyildi
Bu dəmdə Annanın üzünü görmək.
Mən bildim –
Bədbəxtlik üz verib, düzü
Kömək də eləmək istədim bu an.
“Aman, öldürdülər... Aman Borisi...
Əl çəkin!
Rədd olun bu saat burdan
Siz miskin, siz alçaq, siz qorxaqsınız.
O öldü...
Siz isə burda sağsınız...”

Yox, artıq həddini aşdı ki, bu səs,
Təhqiri asanca götürmür her kəs.
Bir şapalaq yemiş xəcalətlitək
Dönüb belə dedim Prona səssiz:
Kefi aşağıdır onların, gedək...
Pron, meyxanaya gedək indi biz...”

4

Adını, üzünü unutdum onun,
Yayım ovda keçdi bir təhər mənim.
İncik ürəyimi
Bataqlıqlarda
Ovutdu o zaman cüllütler mənim.

Həlim təbiətli vətənim, yazda
Yoxsul görünürsən düzü, bir az da.
Burda yay ayları gödəkdir, gödək,
İliq yaz fəslinin gecələritək.
Parlayır şəfqətin soyuq şöləsi,
Duman üzü üstə sürünbər keçir.

Arıquşlarının ucalır səsi,
 Onlar palıdlarda görünüb keçir.
 Gülür dəyirmançım indi her şeyə,
 Görən sevincinin səbəbi nədir?
 "Sergey, dovşanları odlu gülləyə
 Tutarıq səninlə indi birbəbir!
 Ova da raziyam...
 Əgər bu saat
 Bir çarə yoxdursa dərdi qovmağa,
 Bu gün axşamüstü Pron naqəfil
 Aytək dığırlanıb çıxdı qabağa.
 "Dost!

Təbrik edirəm bu səadəti,
 Nəhayət, yetişdi gözlənən saat.
 Mən təbrik edirəm bu hökuməti!
 İndi bizimkidir bütün varidat.
 Töycüsüz, girovsuz, vergisiz, deyim,
 Alındı meşələr, bütün torpaqlar.
 İndi Sovetlərdir Rusiyada hakim,
 Lenin də birinci böyük komissar.
 Eh, dostum,
 Sevincdən hərlənir başım,
 Hələ bu siftədir, bir işə bax sən,
 Dilim söz tutmayırlı;
 Menim qardaşım
 Şalvari islatdı sevindiyindən.
 Ay sənin nənənin xoruzu ölsün,
 Qardaşım, Seryoja, yaxşı nəzər sal.
 İnan kommunanı günü lap bu gün
 Özüm kəndimizdə quraram dərhal".
 Pronun Labutya adlı qardaşı
 Baxanda deyərsən lap pəhləvəndi.
 Lakin bir cəncələ düşdümü başı –
 Gopçu bərk ayaqda qoyub qaçındı.
 Əlbəttə, görüsüz belələrini
 Tale boşboğazlıq verib onlara.

Yapon davasında ilk hünerini
 Bilmək istəsəniz onda baxın siz –
 Döşündə parlayan ağ medallara.
 Sərxoş xırıltılı səsiylə hərdən
 O, meyxanalarda haray qoparar:
 "Axı Lyaoyanda vuruşmuşam mən,
 Mənə lap müftəcə araq da olar!"
 Şüşədə nə varsa çəkib başına,
 Qızğın həyəcanla açar söhbəti.
 Ağlayıb danışar öz yoldaşına
 Port-Arturda olan məğlubiyyəti.
 "Əzizim,
 Petyacan, elə bilmə sən
 Sərxoşam,
 Yox, qəlbim ağrıyrı inan.
 Mənim o əvəzsiz igidiyiimdən
 Bilir bu dünyada birçə Lyaoyan.

Daim gözə girir belə adamlar,
 Özü də görməyib bir el qabarı.
 O, sovətə üzv seçilən kimi
 Sandıqda gizlətdi tez medalları.
 Özü də ağısaçı veteran kimi
 Dayanar qürurla o qəve bədən.
 Xırıltılı səslə söz salan kimi
 Deyer Turuxandan, Nerçinskidən.
 "Eh, qardaş!
 Görmüşük min dərd, min qubar,
 Onlar qorxutmamış bizi tük qədər..."

 Onun sözlərində bu dəm cingildər
 Medallar, medallar, yalnız medallar.
 Toxunur Pronun əsəblərinə,
 Ancaq Pron ona baş qoşmur yəqin.
 Lakin lap birinci getdi o yenə
 Evini yazmağa Sneginlərin.

Heç nə soruşulmur düşəndə talan,
“Sonra danışarıq! Bura ver, varlı!”
Mülkədar qadını elə bu zaman
Qəzaya çəkdilər mallı, davarlı.
Fəqət dəyirmançı...
Bu qarşıqda

Mülkədar qızını gətirdi eve.
Avara məni də məcbur etdi ki,
Qarışım yad işə, yad bir taleye.
Hansı bir duyğusa oyandı yenə,
Bütün gecəni də o vaxt sübhəcən
Hey baxdım qayğılı, küskün üzünə
Baxdım gözəl, qəmli dodaqlara mən.
Yaxşı yadimdadır –
Deyirdi mənə:
“Əfv edin... haqsızdım, eh nə danışım...
Ərimi sevirdim dəlicəsinə,
Yadımı düşəndə... hərlənir başım...
Sizi
Təsadüfən elədim təhqir,
Amansızlıq aldı məndən qisası.
Burada ağılsız bir ehtirasın
Kədərli sırrı var... kədərli bir sırr...
Əlbəttə, əlbəttə,
Bu payızadək
Xoş bir səadəti mən də dadardım.
Sonra da içilmiş boş bir şüşətək
Sizin əlinizlə mən atılardım.
Elə buna görə gərək deyildir
Nə görüş... nə də ki, belə macəra.
Bir də mənim anam bir köhnəfikir
Arvaddı, dözməzdı belə hallara...”
Sardı başqa duyu, başqa hiss məni,
Seyr etdim doyunca qəmli gözləri,
O dar paltardakı gözəl bədəni.

Bu zaman o bir az çekildi geri...
“Deyin,
Xutordakı əhvalatınız
Sizin qəlbiniz sıxırmı, Anna?”
O isə qəribə kədərlə yalnız
Dikdi gözlərini başqa bir yana...

“Baxınız...
Ağarır artıq dan yeri
Şəfəqdən elə bil qar da yanacaq...
O salır yadına keçən günləri...
Neyi?..
Heç özüm də bilmirəm ancaq...
Hə... bildim...
O zaman uşaq idik biz...
Şəfəq də başqayıdı... Sübh çağrı, payız...
Qoşa oturardıq daim ikimiz...
Onda on altiydi bizim yaşıımız...”

Sonra nevazişlə süzdü o məni
Əlini yelləyib qu qanaditek
Sanki etinasız dedi cümləni:
“Di yaxşı...
Biz indi ayrılaq gərək...”

Onlar axşamüstü çıxıb getdilər.
Haraya?
Özüm də bilmədim inan.
Bələdçi dirəklər görünse əger
Səhrada sən yolu asan taparsan.

O vaxt nə olmuşsa unutdum bütün,
Bilmədim neylədi o vaxt Pron da.
Yuxumu, dərdimi dağıtmaq üçün
Birbaşa Piterə gəldim mən onda.

Sərt illər, hiddətli, müdhiş sənədlər!
Mümkünmü hər şeyi yazmaq həyatda?
Ana söyüşü də söyürmüş əsgər
Deyirlər sarayın tağları altda.

.....
Di bəsdir, di bəsdir,
Yetər bu fəğan!
Nə gülüş lazımdır, nə söz lazımdır,
Pron Aqloblının qəmli halından
Mənə dəyirmançı məktub yazıbdır.
“Sergey! Niye bizi salımırsan yada?
Salamlar, salamlar, ah qardaşım, sən,
De görüm, nədəndir Kriuşada
Düz altı ildir ki, görünmeyirsən?
Yığış gal,
Bir qədər sevindir bizi,
Bahar günüşinin altında bir yan.
Burda ele işlər olub ki, düzü,
Məktubla söyləmək olmaz heç zaman.
Xalq bir az rahatlıq tapıbdır deyən,
Tufan ram olubdur indi bir qədər.
İyirminci ildə, bunu da bil sən,
Pron Aqloblini güllələdilər.

Raseya...
Nə günlər keçirir bu gün,
Adam heç inanmır özü özünə.
Denikin dəstəsi tufantək bir gün
Krişalıların geldi üstüne.
Elə bir həngamə qopdu bu ara
Adam lap yerində donub qahirdi.
Kazaklar el atdı tez qamçılara,
Qamçılalar dəhşətlə viyıldayırdı.
Elə Pronu da onda vurdular,

Labutya gizləndi saman damında.
Çıxdı samanlıqdan
Kazaklar gedib
Meşədə lap gözdən itən zamanda.
İndi o hayana gedirse – hər gün
Sərxoş bir səs ilə söyleyir bərkədən:
“Bu qəhrəmanlıqçun, bu hünər üçün
Hökmen qızıl orden almaliyam mən”.
Buludlar dağıldı göyün üzündə...
Düzdür, cənnət deyil bizimcün həyat.
Əzizim, dayanma, tez gel özün də,
Gəl, bir təsəlli ol mənə bu saat...”
Budur, bax yoldayam bu gün mən yenə
İyul buludları göyə pərdədir.
Canlı insan kimi söz açıb mənə
Yollar, köhnə yollar uzanıb gedir.
Yollar nə gözəldir, qəşəngdir necə,
Sərin kölgəliklər uzanır yenə.
Gümüş tozu səpir ay ince-ince
Kəndin yollarına, keçidlərinə.
Dirəklər, quyular, pələdlər, düzələr
Gözümüzün önündən keçir sərasər.
Sinəmdə həsrətlə döyüñür ürək
O keçən günlərdə döyündüyütək.

Yenə dəyirmana gəlmışəm...
Şamlar
Bəzənmişdir atəşböcəklərile.
Yenə dəyirmançı sevindiyindən
Bircə ağıllı söz deməmiş hələ.
“Sergeyim, əzizim!
Nə xoşbəxtəm mən!
Yəqin üşüyürsən? Soyuqdur sənə?
Niye dayanmışan, qarı? Tez ol, sən
Bir tünd çay getirib, piroq versənə!
Ah, Sergey, əzizim, qulaq as görüm,

Deyəsen qocaltdı bu illər səni,
 Dayan, qoy sənə bir hədiyyə verim,
 Könlün açılacaq nə qədər sənin".
 "Hədiyyə?"
 "Yox...
 Adı kağızdırancaq.
 Mənim göyərçinim, tələsmə, dayan,
 Mən o hədiyyəni iki ay qabaq
 Alıb gətirmişəm evə poçtadan".
 Açıram məktubu... Əlbəttə... Yalnız!
 Məktub gözləmirdim daha heç kəsdən.
 Xəttinə baxıram necə qayğısınız
 London möhürü var məktubun üstə.
 "Siz salamatsınız?.. Şadəm nə qədər...
 Mən də salamatam sizintək... amma
 O hasar, o pələd, sizin o sözlər
 Bilsəniz nə tez-tez girir yuxuma.
 Xeyli uzaqdayam sizdən mən indi,
 Rusiyada apreldir, gəlibdir bahar.
 Demək mavi rəngli paltar geyindi
 İndi boylu şamlar, ağcaqayınlar.
 Mən səssiz oturub dərdi-qəmimi
 Tökdükə kağıza vermədən ara,
 Dəyirmənci ilə siz bir dost kimi
 Qulaq asırsınız qırqovullara.
 Çox tez-tez çıxıram limana indi
 Bilmirəm qorxudan, yoxsa fərəhdən
 Gəmiler içində gəzib baxıram
 O qırmızı Sovet bayraqına mən.
 Güc-qüvvət tapıblar orda şübhəsiz,
 Mən də ki, görürəm öz taleyimi,
 Lakin əvvəlkitək əzizsiniz siz,
 Mənə Vətən kimi, ilk bahar kimi".

.....

Məktub... Adı məktub...
 Ömrümde belə
 Boş yerə bir məktub yaza bilmərəm.

Götürüb kürkümü öz adətimlə
 Mən ot çardağıma gedirəm bu dəm.
 Bağ-bağat içiyle yeriyirəm mən,
 Arabir üzüme dəyir yasəmən.
 Əzizdir, doğmadır mənə nə qədər
 Bu artıq köhnəmiş, əyilmiş çəpər.
 Bir vaxt bu pələdin yanında yalnız
 Yaşım onaltıydı, cavan idim çox.
 Mehriban baxışlı ağ örpəkli qız
 Mənə təbəssümle cavab verdi: "Yox!"
 O uzaq keçmişlər nə qədər əziz!...
 Çıxmaz xatırımdan o xəyal bir an.
 Hamımız sevirdik o illərdə biz,
 Bizi də sevmişlər demək o zaman!

Yanvar, 1925

QARA ADAM

Dostum, xəstəyəm yaman,
Dostum, xəstəyəm yaman.
Heç özüm də bilmirəm nədəndir bu ağrılar.
Küləkdirmi, ulayıb
Keçir boş səhralardan,
Yoxsa mənim başımda
Bir sərخoşun beyni var?!

Başım yaman hərlənir,
Taqət yox ayağında
Ki, onu çiynam üstə
Gəzdirsən bir qədər də.
Qara adam
Qapqara,
Dolaşır otağında
Çarpayımda oturur.
Qara adam gecəni
Yatmağa qoymur məni.

İyrənc bir kitab üstə gəzdirir barmağını,
Ölü üstündə dua oxuyan rahib kimi.
Burnunda danışır bax,
Bir dələduz kefcilin həyatda olmağını,
Danışır,
Ürəyimə kədər, qorxu salaraq.
Qara adam
Qapqara!
Piçıldayır o mənə: –
“Bir qulaq as, qulaq as.
Kitabda çoxdur
Gözəl fikirlər və nəqşələr.
Bu adam ömr eləyib
Elə bir diyarda ki,
Quldurlar, şarlatanlar
O diyarda ömr elər.

Dekabrdə o yerde
Qar görünür bəmbəyaz,
Qasırğanın cəhrəsi
Əyirir dayanmadan.
Sənə dediyim adam
Fırıldaqçıydı bir az,
Ancaq lap əlasından.

Özü də qəşəng idi,
Həm də şairdi adı,
Çox böyük olmasa da
Güçü-qüvvəsi vardı.
Yaşı qırxi da çoxdan
Addamış bir arvada,
O qızçıqaz deyərək
Canan adlandırıldı.

Ağlin, elin cəldliyi
Səadətdir – deyərdi. –
Bədbəxt olur həmişə
Cəld olmayan ürəklər.
Əyrinin, yalan sözün
Hərçənd ki, vardır dərdi, –
Eybi yox, keçib gedər.

Həyat əzablarında,
Ya döyəndə qar, külək,
Ya ağır itki vaxtı,
Qəmli dəqiqələrdə
Tebəssümlü görünmək –
Ən böyük ustalıqdır,
Böyük sənətdir bir də”.

“Qara adam! Di yeter,
Danışdın şirin-şirin!
Ne haqq ilə
Hər gizli nöqtəyə baş vurursan?

Neynirom tarixini
Davakar bir şairin?
Get bunları deməyə
Axtar başqa bir insan".

Üzümə baxır mənim diqqətə
Qara adam.
Gözü ağarır bu dəm.
Sanki demək istəyir
Dələduzam, oğruyam,
Utanmadan kiminsə
Mən cibinə girmişəm.

Dostum, xəstəyəm yaman,
Dostum, xəstəyəm yaman.
Heç özüm də bilmirəm nədəndir bu ağrılar.
Külekdirmi, ulayıb
Keçir boş səhralardan,
Yoxsa mənim başımda
Bir sərəxoşun beyni var?!

Gecə qarlı, şaxtalı,
Sükutdadır döngələr,
Pencərə önündəyəm,
Nə qonaq var, nə dost var.
Səhralara elə bil
Narmın əhəng səpiblər.
Süvariye bənzəyir
Bağımızda ağaclar.

Səpir ağaç atlılar
Nal səsini taqqataq,
Gecə quşu hardasa
Nalə çəkib hıçqırır.
Qara adam yenə də
Kürsüyə əyləşir bax.

Silindri qaldırır,
Pencəyini çıxarıır.
Sonra xırıldayaraq
Baxır üzümə yenə,
Danışdıqca üstüme
O əyilir bir qədər –
Deyir: "Mən görməmişəm
Yuxusuzluq dərdinə
Sənin kimi tutula
Alçaqlardan bir nəfər.
Ah, deyən səhv edirəm!
İndi aylıdr gecə.

Eh, daha nə gərəkdir
Bu yuxulu cahana?
"Mayabaldır" yanına
Bəlkə gəldi gizlice,
Öz düşgün lirikanı
Oxuyacaqsan ona?
Sevirem şairləri!
Yaman məzəlidirlər.
Onlarla öz aramda
Bir yaxınlıq görürəm, –
Sanki sızaqlı qızı
Uzunsaçı, eybəcər
Bu aləmdən danışır,
Özü şəhvət əlində
Əriyib gedir bu dəm.

Hansı bir kənddə isə,
Unutmuşam o yeri,
Bəlkə də Kaluqada,
Bəlkə də Ryazanda
Oğlan yaşardı
Sadə bir kəndlə daxmasında,
Qızılıydı saçları,
Mavi idi gözləri...

Böyüdü yaşa doldu,
Qazandı şair adı.
Çox böyük olmasa da
Güçü-qüvvəsi vardı.
Yaşı qırkı da çoxdan
Addamış bir arvada
O, qızçıqaz deyərək,
Canan adlandırdı".

"Qara adam!
"Sən alçaq, sən murdar bir qonaqsan.
Nə zamandır bələdik
Sənin bu şöhrətinə".
Çırpıram bir qəzəblə
Əl ağacımı bu an
Mən düz onun burnuna,
Düz onun sıfətinə.
.....

...Ay batdı,
Ağaran dan pəncərədə eks edir.
Ah, gecə!
Neyləmişən, gecə, sən neyləmişən?
Heç kim yoxdur.
Durmuşam mən başımda silindr.
Bir də siniq bir güzgü...
Tənha dayanmışam mən...

1925

KİTABDAKİLAR

Nəşriyyatdan	4
Tərcüməyi-halim	5

ŞEİRLƏR

"Qış oxuyur – haray salır"	9
"O yerde ki, kələmlərin cərgəsi"	9
"Axşam düşür gölün üstə"	10
"Sübən al şəfəqiyələ bezəndi gölün üzü"	10
"Yaxşı qızdı Tanyuşa, kənddə ona tay hanı"	11
"Ana Kupalnitsaya məşəici gedirdi"	12
"Qızıl dərili qarmon, zilo çok, yenə dillən"	12
Ağcaqayın	13
Ana duası	13
"Sən ey alım təriyle islanmış qara torpaq"	14
"O yerde ki, quru çöp hörülüb hasar kimi"	15
İnok	16
İt haqqında nəğmə	17
"Yağdı bahar yağışı, o dəli tufan"	18
Yoldaş	19
"Ay dözümlü ana, sabah sən məni"	23
"İnanıram, inanıram, səadət var!"	24
"Yamyaşıldır saçların"	25
"Nəğmələr, nəğmələr, nedir bu fəğan"	26
"O sofeh səadət bu imiş demək"	26
Kantata	27
Səma təbilçisi	28
"Küləklər, küləklər, qarlı küləklər"	30
"Yaralı yolların üstündə yena"	31
Dələduzun etirafı	31
"Ah, bizim tərəflər, bizim tərəflər"	34
"Bütün yaranmışlar orzo golendə"	35
"Məni danlamayın. Belədir, nə qəm?"	36
"Üroyim dolubdur qayğılar ilo"	37
"Dillon, Dillon, a qarmon. Qüssəyle dolub ürok..."	38
"Həmin bu küçəni tanıyıram mən"	39
"İndi demek məzəli bir iş görməliyəm mən"	41
Anama məktub	42

“Biz də asta-asta gedirik indi”	43
Ata yurduna qayıdarkən	44
Sovet Rusiyası	47
Bryusovun xatiresinə	52
Qıtələr	53
Köhnə Rusiya	57
Qadına məktub	61
Anamdan məktub	65
Cavab	68
Yerin kapitani	71
Menim yolum	73
Kaçalovun itinə	79
“Vətənim firtinadan sonra sakitdir, budur”	80
“Öp məni, öp məni, elə öp ki, sən”	81
“Əbədi səyyaham qəm yollarında”	82
1 May	83
Bacıma məktub	84
“Səfəqlər səsleyir başqa birini”	86
“Aylı gecolərdə ürək sıxan nur”	87
“Röyadayam. Yol – qara qır”	88
“Uğurla qurtara hər işin sonu”	89
“Görünür, əzəldən belə qayda var”	90
“Papağımı boynumun ardına basaraq mən”	91
“Beyaz ot sərilib. Doğma düzənlər”	93
“Sevgilim indi do çıxmır yadımdan”	94
“Eşiditir quş səsləri”	94
“Yan mənim ulduzum, sama tağından”	95
“Hoyat bir aldanışdır sehrkar kədoriyle”	96
“Xəzəller tökürlür”	97
“Pəncərə üstde qəmər. Pəncərə altda külek”	98
“A qarmon, dillən görək, nəgməni yay yenidən”	99
“Yox, yox, belə gözöl görməmişəm mən”	99
“Dünyada nə qədər pişik var, pişik”	100
“Qoca anamızın bizi bir zaman”	101
“Yalnız müsəsifəm bu aləmdə mən”	102
“Ah, xizəklər, xizəklər! Atlar, qanadlı atlar!”	103
“Çöllərin qar örtüyü çatlayır, parçalanır”	104
“Duman mavi rəngdədir. Örtüb düzənləyi qar”	105
“Xizək sürüşüb gedir, eşidirsonmı, xizək”	106
“Əynində mavi donu. Yanırdı mavi gözlər”	106
“Mavi axşam, aylı axşam”	107

“Ovuşdurub əlini, bic-bic gülümsemə gel”	107
“Qar örtmiş düzənləyi, göydə də ağdır qəmər”	108
“Bir qaraçı kamanıtek inleyir boran”	108
“Ah, zavallı nəzmçi, bu sənmisən söyle bir”	108
“Bəyaz cuna örtülü qarlı düzənliliklərdən”	109
“Seyrək meşə, üfüq səhər”	110
“Başını eyvək kəderlə durdu”	111
“Menim solğun qovağım, saxtadan donmuş qovaq”	111
“Sən bu gecəyə bax! Aylı bir gece”	112
“Gəl məni töhmetlə süzmə bu qədər”	113
“Sen məni sevmirsən, mənə yanmırısan”	114
“Gecdimi, tezdimi, foqet buna mən”	116
“Mən kiməm? Gözünün nurunu yekşər”	117
“Əlvida, ey dostum, əlvida artıq”	118
“Əlvida, Bakı! Səni bir daha görmərəm”	118

İRAN NƏĞMƏLƏRİ

“Menim köhnə yaram qövr etmir həlo”	121
“Yarım tümen üçün bir manat verən”	122
“Bosforda heç zaman olmamışam mən”	123
“Sevimli Şahane, gözəl Şahane!”	124
“Sən dedin ki, Sədi ancaq”	125
“Zəfəran yurdunun feçrinə bir bax”	125
“Hava fəmiz, şəffaf, hava sərindi”	126
“Sən ey Firdovsinin gənclik vətəni”	127
“Bəli, şair olmaq odur ki, gərək”	128
“Qızılı telleri soyuq qəmərin”	129
“Xorasanda vardır elə qapılar”	130
“Bir cüt qu quşudur canan olları”	131
“Xorasan bağları, evləri üstə”	132
“Deli könül, gel çırpinma bu qədər!”	133
“Ey fərəhli ölkə, gənclik ölkəsi”	134

POEMALAR

Anna Snegina	137
Qara adam	160

Buraxılışa məsul: *Umud Rəhimoglu*

Texniki redaktor: *Zahid Saritorpaq*

Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*

Kompyuter operatoru: *Asifə Əfəndi*

Korrektor: *Tofiq Qaraqaya*

Yığılmaga verilmişdir 09.08.2006. Çapa imzalanmışdır 01.12.2006.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 10,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 238.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.